

# Yuhanınna

*«Yuhanınna bayan kılqan hux həwər» •••  
Əysa Məsihning əyni salahiyiti — «Hudanıng  
Kalamı»dur*

- <sup>1</sup> Muqəddəmdə «Kalam» bar idi; Kalam Huda bilən billə idi həm Kalam Huda idi. □ ■
- <sup>2</sup> U muqəddəmdə Huda bilən billə idi. ■
- <sup>3</sup> U arkılık barlıq məwjudatlar yaritildi wə barlıq yaritiloqanlarning həqbiri uningsiz yaritiloqan əməs. □ ■

□ **1:1 «Muqəddəmdə»** — baxqa bir ipadilinixi «həmmidin burun» («aləm yaritiliqtin burunla») Kalam (alliqاقان) bar idi».

**«Kalam»** — «səz», xundakla «Hudanıng səzi» degən mənidə bolup, Əysanıng bir namidur; kərsitidioqan mənisi intayın qongķurdur. «köxumqə səz»imizni kərüng. **«Kalam Huda bilən billə idi...»** — Muxu yərdiki «bilən billə» degən grek tilida yənə «intayın yekin munasiwəttə», «(Hudaqə) қarap uni seyidiqan» degən məninimu puritudu. **«həm Kalam Huda idi»** — bu muhim bayan kalamning Hudalıq təbiitini kərsitudu.

■ **1:1** Pənd. 8:22; Kol. 1:17; 1Yuha. 1:1, 2. ■ **1:2** Yh. 17:5.

□ **1:3 «U arkılık barlıq məwjudatlar yaritildi wə barlıq yaritiloqanlarning həqbiri uningsiz yaritiloqan əməs»** — bu yərdə kəzdə tutuloqını Kalam ezi həq yaritiloqan əməs, bəlki əzəldin Huda bilən billə məwjut ikənlilikidur. «Yaritiloqan» grek tilida, muxu yərdə «barlıkqa kəltürülgən» «wujudka kəltürülgən» degən səz bilən ipadilinidu. Xuningdək baxqa hil ipadilinixi: — «Həmmə nərsə uning wasitisi bilən boldi wə bolqan nərsilərdin həq biri uningsiz bolmidi». ■ **1:3** Yar. 1:3; Zəb. 33:6; Əf. 3:9; Kol. 1:16; Ibr. 1:2.

**4** Uningda hayatı bar idi wə xu hayatı insanlarqa nur elip kəldi. □ ■

**5** Wə nur қarangoğuluqtı parlaydu wə қarangoğuluq bolsa nurni həq besip qüxəligən əməs. □ ■

**6** Bir adəm Hudadin kəldi. Uning ismi Yəhya idi. □ ■

**7** U guwahlıq berix üçün, yəni həmmə insan əzi arkılıq ixəndürülsün, dəp nuroqa guwahlıqı boluxka kəlgənidi.

**8** *Yəhyanıng* əzi xu nur əməs, bəlkı pəkət xu nuroqa guwahlıq berixkə kəlgənidi.

**9** Həkikiy nur, yəni pütkül insanni yorutğuqi nur dunyaqa keliwatkanidi. □ ■

□ **1:4 «xu hayatı insanlarqa nur elip kəldi»** — yaki «xu hayatı insanlarning nuri idi». ■ **1:4** Yh. 5:26; 8:12; 9:5; 12:46; 1Yuha. 1:5; 2:8-11; 5:11. □ **1:5 «karangoğuluq bolsa nurni həq besip qüxəligən əməs»** — muxu söz ikki bislik söz bolup, yəni «karangoğuluq bolsa nurni həq qüxəngən əməs» yaki «karangoğuluq bolsa nurni կobul kılqan əməs» degənnimə bildüridu. ■ **1:5** Yh. 3:19. □ **1:6 «Bir adəm Hudadin kəldi»** — grek tilida «Bir adəm Hudadin əwətildi».

**«Uning ismi Yəhya idi»** — Yəhya pəyoqəmbərni kərsitudu. «Yəhya» deyən isim grek tilida həm ibraniy tilida «Yuhanна» — «Pərvərdigarning mehîr-xəpkiti» deyən mənini bildüridu. ■ **1:6** Mal. 3:1; Mat. 3:1; Mar. 1:2, 4; Luqa 3:3; 7:27; Yh. 1:33.

□ **1:9 «Həkikiy nur, yəni pütkül insanni yorutğuqi nur dunyaqa keliwatkanidi»** — «keliwatkanidi» degənni կandak yol bilən qüxəngili bolıdu? Bizningqə, bu bir jəryanni kərsitudu — yəni bəlkim awwal Məryəmning baliyatqusıqa pəyda bolup, tuqulup andın Yəhya pəyoqəmbərning əzигə boローン guwahlıqli bilən əzinining hizmitikə kirix jəryani arkılık «keliwatatti». Baxka birhil tərjimisi «Bu bolsa dunyaqa kelidiqan hərbir insanni yorutidioqan həkikiy nudur». ■ **1:9** Yh. 8:12; 9:5; 12:46.

**10** U dunyada bolqan wə dunya u arkılık barlikça kəltürülgən bolsimu, lekin dunya uni tonumidi. ■

**11** U əziningkilərgə kəlgən bolsimu, bıraq uni əz həlkı қobul kılmidi. □

**12** Xundaktimu, u əzini қobul kılqanlar, yəni əz namioğa etikad kılqanlarning həmmisiğə Hudanıng pərzənti bolux hökükini ata қildi. ■

**13** Uni қobul kılqan muxular ya қandin, ya ətlərdin, ya insan iradisidin əməs, bəlki Hu-

■ **1:10** Ibr. 1:2; 11:3. □ **1:11 «U əziningkilərgə kəlgən bolsimu, bıraq uni əz həlkı қobul kılmidi»** — «əziningkilər» degenlik aləm wə uningda bar bolqan nərsilərning həmmisini kərsitudu. Həmmisi Məsihningkidur, qünki Huda aləmning həmmisini u arkılık yaratkanidi, xundakla uning baxkurusioxıja tapxuroqanidi. «**əz həlkı**» — Israil həlkı, yəni Yəhudiyy həlkı, grek tilida «əzidikilər» bilən ipadilinidu. ■ **1:12** Yəx. 56:5; Rim. 8:15; Gal. 3:26; 2Pet. 1:4; 1Yuha. 3:1.

dadin tərəlgən bolidu.□

**14** Kalam insan boldı həm arimizda makanlaxtı wə biz uning xan-xəripigə kariduk; u xan-xərəp bolsa, Atining yenidin kəlgən, mehîr-xəpkət wə həkikətkə tolqan birdinbir yeganə

□ **1:13 «Uni қобул қiloqan muxular ya қandin, ya ətlərdin, ya insan iradisidin əməs, bəlki Hudadin tərəlgən bolidu»** — (1) «қandin ... tərəlgən əməs» (grek tilida «қanlardın əməs») — demək, məlum bir milləttin bolqanlıqidin əməs. Məsilən, bəzi adəmlər: «Mən Huda alahidə tallıqan həlk bolqan Yəhədiylardin (yaki «kahin ailisi» қatarlıklardin) bolqaqka Hudaning pərzəntimən» dəp hata oylaydu («Ros.» 17:26ni kərüng). (2) «ətlərdin ... tərəlgən əməs» — bizningqə bu ibarə insanning əz tirixix-tirmixilərini kərsitidu. Məsilən keç adəmlər: «Mən Hudaning Musa pəyoqəmbərgə qüxürgən қanuniqa əməl қılıxka tirixip, Hudaning pərzənti bolimən» dəp hata oylaydu. «rimliklarqa»diki «kirix söz»imizdiki «ətlər» toqrluluk izahatımızni kərüng. (3) «insanning (grek tilida «ərkək insan»ning) haqixidin ... tərəlgən əməs» — demək, hərkandaq bir insan (məyli pəyoqəmbər, məyli kahin məyli jamaəttiki birər ərbab boluxidin kət'iynəzər), baxqə bir insanni Hudaning pərzənti kılalmaydu. Uningdin baxqə, həqkim «əz iradisi bilən» əzini Hudaning pərzənti kılalmaydu. (4) «Hudadin tərilix», yəni «kayta tuqulux» toqrluluk 3:1-22-ayətni kərüng.

Oqliningkidur. □ ■

**15** (Yəhya uningoşa guwahlıq berip: — Mana, mən *silərgə*: «Məndin keyin kəlgüqi məndin üstündür, qünki u mən dunyaşa kelixtin burunla boloğanidi» deginim dəl muxu kixidur! — dəp jar kıldı) □ ■

**16** Qünki həmmimiz uningdiki tolup taxḳanlardın iltipat üstigə iltipat alduk. □ ■

**17** Qünki Təwrat ḳanuni Musa *pəyəqəmbər* arkılıq yətküzülgənidi; lekin mehîr-xəpkət wə

□ **1:14 «Kalam insan boldi»** — «insan» muxu yerdə «ət igisi» yaki «tən» bilən ipadilinidu. **«Kalam insan boldi həm arımızda makanlaxtı»** — grek tilida «Kalam tən (ət) boldı wə arımızda qedir tiktı». «Qedir» degən söz muxu yerdə xübhisizki, Əysanıng insanlarning arısında hazır boluxi Musa pəyəqəmbərning dəwridə Huda Əzining «muķəddəs qedir»ida turup, Əz həlkı arısında hazır boloqinioşa ohxax ikənlikini kərsitudu. **«biz uning xan-xəripigə kariduk; u xan-xərəp bolsa, Atining yenidin kəlgən, mehîr-xəpkət wə həkikətka toloqan birdinbir yeganə oqliningkidur»** — «Ata» muxu yerdə Huda'Atini kərsitudu, əlwəttə. ■ **1:14** Yəx. 7:14; Mat. 1:16; 17:2; Lukə 1:31; 2:7; Kol. 1:19; 2:9; 2Pet. 1:17.

□ **1:15 «Məndin keyin kəlgüqi məndin üstündür, qünki u mən dunyaşa kelixtin burunla boloğanid»** — demisəkmə, Yəhya pəyəqəmbər Əysa Məsihən altə ay burun tuqulqan («Lukə» 1:26-45ni kerüng); lekin Məsih «uning boloqinidin ilgiri boloğan». ■ **1:15** Mat. 3:11; Mar. 1:7; Lukə 3:16; Yh. 1:26,30. □ **1:16 «həmmimiz uningdiki tolup taxḳanlıridin iltipat üstigə iltipat alduk»** — mənisi bəlkim «uningdiki tolup taxḳan mehîr-xəpkət wə həkikəttin iltipat üstigə iltipat alduk» degənliklər. 17-ayətni kerüng. «İltipat üstigə iltipat» degən ibarə Musanıng «Mis.» 33:3də eytḳan sözidin elinəqan. ■ **1:16** Kol. 2:10.

həkikət Əysa Məsih arkılık yətküzüldi. □ ■

18 Hudani həqkim kərüp bakşan əməs; bırak Atining ķuqıkida turoquqi, yəni birdinbir Ooql Uni ayan կildi. □ ■

### *Yəhya pəyoqəmbərning guwahlıki*

*Mat. 3:1-12; Mar. 1:2-8; Luка 3:15-17*

19 Yerusalemdiki Yəhudiylar Yəhyadin «Sən kimsən?» dəp sürüxtə ķilixka kahinlar bilən Lawiylarnı uning yenioqla əwətkəndə, uning ularoqa jawabən bərgən guwahlıki mundak idi:

□ ■

□ **1:17 «mehir-xərkət wə həkikət Əysa Məsih arkılık yətküzüldi»** — «Məsih» bolsa pəyoqəmbərlərning aldin eytixiqə, Huda təripidin əwətilgən, һaman bir künü kelip mənggü həkümranlıq ķılıdioqan Padixaħni wə Kutkuzoquqi-Nijatkarmi kərsitudu. «Təbirlər»ni kərünglər.

■ **1:17 Mis. 20:1. □ 1:18 «Atining ķuqıkida turoquqi, yəni birdinbir Ooql Uni ayan կildi»** — bəzi kona keqürənilərdə «Atining ķuqıkida turoquqi, yəni Əzi birdinbir Huda bolouquqi Uni ayan կildi» deyilidu. Bu ikki wariyantning əməliyəttə qong pərkə yok (1:1-4ni kərüng. «Hudaning Ooqli»da nemila bolmisun hudalıq təbiiti bardur. ■ **1:18 Mis. 33:20; Qan. 4:12; Mat. 11:27; Yh. 6:46; 1Tim. 6:16; 1Yuha. 4:12. □ 1:19 «Yerusalemdiки Yəhudiylar»** — bəlkim Yəhudiylarning aksakalliri wə metiwiərliri kərsitudu.

**«Sən kimsən?»** — bu soalning «Sən əzüng tooqluluq nemə dəysən? Pəyoqəmbərmusən yaki Huda əwətidioqan Məsih-kutkuzoquqimusən» degəndək iqli mənisi bar idi. Lekin ular uning bərgən jawabioqla ixinixkə təyyar əməs idi. Məsilən, «Mat.» 21:25-27ni kərüng.

**«kahinlar bilən Lawiylar»** — «kahinlar» ibadəthanida կurbanlıq hizmitini կiloquqlar idi; «Lawiylar» («Lawiy» կəbilisidin boloujanlar) kahinlaroqa Yardəmqi rolda idi. «Təbirlər»ni kərüng.

■ **1:19**

Yh. 5:33.

**20** U etirap kılıp, həq ikkilənməy: — «Mən Məsih əməsmən» — dəp enik etirap kıldı. □ ■

**21** Ular uningdin:

— Undakta əzüng kim bolisən? Ilyas pəyoğəmbərmusən? — dəp soridi.

— Yak, mən u əməsmən, — dedi u.

— Əmisə, sən əhelik pəyoğəmbərmusən? — dəp soridi ular.

U yənə: — Yak! — dedi. □

**22** Xunga ular uningdin:

— Undakta, sən zadi kim bolisən? Bizni əwətkənlərgə jawab beriximiz üçün, *bizgə eytキン*, əzüng toqruluk nemə dəysən? — dəp soridi.

**23** Yəhəya mundak jawab bərdi:

— Yəxaya pəyoğəmbər burun eytkandək, qeldə «Rəbning yolini tüz kilinglar» dəp towlaydiqan awazdurmən! □ ■

□ **1:20** «U etirap kılıp, həq ikkilənməy... dəp enik etirap kıldı» — «həq ikkilənməy» grek tilida «inkar kilmay» degən söz bilən ipadilinidu. ■ **1:20** Yh. 3:28; Ros. 13:25. □ **1:21**

«sən əhelik pəyoğəmbərmusən?» — bu soal Musa pəyoğəmbər aldin'ala eytkan, əzining ornini basidiqan, xundakla əzidin yukarı turoqan pəyoğəmbərni kərsitudu («Kan.» 18:15-22). Əməliyətta bolsa, Musanıng «xu pəyoğəmbər» toqruluk bexariti Məsihning əzidə əməlgə axuruldi. □ **1:23** «Yəxaya pəyoğəmbər burun eytkandək, qeldə «Rəbning yolini tüz kilinglar» dəp towlaydiqan awazdurmən!» — Yəxaya əz kitabidiki 40:3-ayəttə bayan kılqan «Pərvərdigarning yoli» yaki «Rəbning yoli» bolsa, Kütközələqi-Məsihning yolını kərsitudu. Demək, Yəhyanıng hizmiti Rəb Əysə üçün towa kılıdioqan həlkni təyyarlaxtin ibarət idi. U hətta kəmtərlilik bilən ezi toqruluk «Mən pəyoğəmbər» deməydi, «Mən nahayiti bir awazmən, halas» dəydi. ■ **1:23** Yəx. 40:3; Mat. 3:3; Mar. 1:3; Luğa 3:4.

**24-25** Əmdi *Yerusalemdin* əwətilgənlər Pərisiyələrdin idi. Ular yənə Yəhyadin:

— Sən ya Məsih, ya İlyas yaki həlikə pəyəqəmbər bolmisang, nemə dəp kixilərni suoqa qəmüldürisən? — dəp soridi. □ ■

**26** Yəhya ularoqa mundak dəp jawab bərdi:

— Mən kixilərni suoqla qəmüldürimən, lekin aranglarda turoquqi silər tonumioqan birsi bar; ■

**27** u məndin keyin kəlgüqi bolup, mən hətta uning kəxining boqkuqını yexixkimu layik əməsmən!

**28** Bu ixlar Iordan dəryasining xərkij ətidiki Bəyt-Aniya yezisida, yəni Yəhya pəyəqəmbər kixilərni *suoqa* qəmüldürüwatkan yərdə yüz bərgənidı.

### *Hudanıng kozisi*

□ **1:24-25 «Yerusalemdin əwətilgənlər Pərisiyələrdin idi»** — «Pərisiyələr» Yəhudi diniqa təwə boローン, Təwrat tütümlirigə qattık riayə kılıxka tırixidioqan məzħəptiki kixilər. **«nemə dəp kixilərni suoqa qəmüldürisən?»** — Yəhudi həlkining arisidiki «Rabbilar» (ustazlar) heli burun mundaq bir adət bekitkənki, əgər baxxa millətlər («yat əllər») din boローンlar «Təwrat-Zebur etikədi»ni kobul kılıy desə, awwal hətnə klinixi, andın birhil «suoqa qəmüldürük» kobul kılıxi kerək idi. Lekin hazırlıq «suoqa qəmüldürük» kobul kılıxi kerək boローンlar butpərəs «yat əllər» əməs, bəlki ezliri kobul kılıxi kerək! Yəhya pəyəqəmbər yürgüzgən «suoqa qəmüldürük» kixilərning əz gunahlıriqa boローン ikrar-towisini, xundakla Қutқuzoquqi-Məsihning kelixigə boローン etikədini ipadiləx yoli idi (məsilən, «Mat.» 3:2-12ni körüng). ■ **1:24-25** Kan. 18:18.

■ **1:26** Mat. 3:11; Mar. 1:7; Lukə 3:16; Ros. 1:5; 11:16; 19:4.

**29** Ətisi, Yəhya Əysanıng əzигə қarap keliwatkanlığını kərüp mundak dedi:

— Mana, pütkül dunyanıng gunahlırını elip taxlaydioqan Hudanıng қozısı! □ ■

**30** Mana, mən silərgə: «Məndin keyin kəlgüqi birsi bar, u məndin üstündür, qünkü u mən dunyada boluxtin burunla bolqanıdi» deginim dəl muxu kixidur! □

**31** Mən burun uni bilmisəmmu, lekin uni Israilqa ayan bolsun dəp, kixilərni suşa qəmüldürgili kəldim.

**32** Yəhya yənə guwaqlik berip mundak dedi:

— Mən Rohning pahtək һalitidə asmandın qüxüp, uning üstigə konoqanlığını kərdüm. □ ■

**33** Mən əslidə uni bilmigənidim; lekin meni kixilərni suşa qəmüldürükə Əwətküqi manga: «Sən Rohning qüxüp, kimning üstigə konoqanlığını kərsəng, u kixilərni Muķəddəs

□ **1:29 «pütkül dunyanıng gunahlırını elip taxlaydioqan...»** — grek tilida «pütkül dunyanıng gunahını elip taxlaydioqan ...». **«pütkül dunyanıng gunahlırını elip taxlaydioqan Hudanıng қozısı!»** — Təwrattiki կurbanlıqlar

Məsih bilən ahirlividü, qünkü u əng ahirki «կurbanlıq қoza»dur. Bu toopruluk «Yar.» 22:7-8, «Mis.» 12:1-3, «Yəx.» 53:7 wə Təwrattiki baxka yərlərdə bexarət berilgən. ■ **1:29** Yəx. 53:5, 7; Yh. 1:36. □ **1:30 «Məndin keyin kəlgüqi birsi bar, u məndin üstündür, qünkü u mən dunyada boluxtin burunla bolqanıdi»** — demissəkmu, Yəhya pəyəqəmbər Əysa Məsihənin altə ay burun tuqulqan («Luka» 1:26-45ni kərüng); lekin Məsih «uning bolqanının ilgiri bolqan». □ **1:32 «Mən Rohning pahtək һalitidə asmandın qüxüp, uning üstigə konoqanlığını kərdüm»** — «Roh» — Hudanıng Muķəddəs Rohı. ■ **1:32** Mat. 3:16; Mar. 1:10; Luka 3:22.

Rohқа qəmüldürgüqi bolidu!» degənidir. □

**34** Mən dərwəkə xu ixni kərdüm, xunga uning həkikətən Hudanıng Oqlı ikənlikigə guwahlıq bərdim!□

### *Əysanıng dəsləpki muhlisliri*

**35** Ətisi, Yəhya ikki muhlisi bilən yənə xu yərdə turattı.

**36** U u yərdin mengip ketiwatkan Əysani kərüp:  
— Kəranglar! Hudanıng közisi! — dedi.■

**37** Uning bu səzini anglıqan ikki muhlis Əysanıng kəynidin mengixti.

**38** Əysa kəynigə burulup, ularning əgixip keliwatkinini kərüp ulardin:

— Nemə izdəysilər? — dəp soridi.

Ular:

— Rabbi (bu *ibraniyqə səz bolup*, «ustaz» degən mənidə), kəyərdə turisən? — dedi.

---

□ **1:33 meni kixilərni suşa qəmüldürükə Əwətküqi** — «Yəhyani suşa qəmüldürükə Əwətküqi» — Hudadur. **«Sən Rohning qüxüp, kimning üstigə қonəqanlığını kərsəng,...»** — «Roh» — Hudanıng Muķəddəs Rohı. **«Sən Rohning qüxüp, kimning üstigə қonəqanlığını kərsəng, u kixilərni Muķəddəs Rohka qəmüldürgüqi bolidu!»** — Yəhyanıng muxu guwahlıqı Məsihni kərstidi; qunki Məsih Muķəddəs Rohını təküxi bilən nijat elip kelidioqan «yengi əhdə»ni tüzgüqidur («Yər.» 31:31-34, «Əz.» 36:25-27, «Yəx.» 32:15-20 wə baxkilar). □ **1:34 «Hudanıng Oqlı»** — bu nam hərgizmə Huda bilən Əysa otturisidiki jismaniyy jəhəttiki ata-balılık munasiwətni əməs, bəlki rohıj jəhəttiki munasiwətni bildürudu. «Təbirlər»nimə kərung. «Hudanıng Oqlı» bəzi kona kəqürülmilərdə «Hudanıng tallıqını» deyildi. ■ **1:36** Yəx. 53:7; Yh. 1:29; Ros. 8:32

**39** — Berip körünglar, — dedi u. Xuning bilən, ular berip uning kəyərdə turidiqənlikini kərdi wə u küni uning bilən billə turdi (bu wakit xu künning oninqi saiti idi). □

**40** Yəhəya *pəyəqəmbərninq* yüksiriki səzini anlap, Əysanıng kəynidin mangojan ikkiylənnning biri Simon Petrusning inisi Andriyas idi.

**41** Andriyas awwal əz akisi Simonni tepip, uningoja:

— Biz «Məsih»ni taptuk! — dedi («Məsih» ibraniyqə səz bolup, grek tilida «Hristos» dəp tərjimə kılınıdu) □

**42** wə akisini Əysanıng aldioqa elip bardı. Əysa uningoja қarap:

Sən Yunusning oqlı Simon; buningdin keyin «Kifas» dəp atılısən, — dedi (mənisi «tax»tur). □ ■

### *Filip wə Nataniyəlning qakırtılıxi*

---

□ **1:39 «oninqi saət»** — Yuhanna bayanıda «Rim waktı»ni ixli tidu (bungoja ispat bar). Xunga bu wakıt ətigən saət on bolsa kerək. □ **1:41 ««Məsih» ibraniyqə səz bolup, grek tilida «hristos» dəp tərjimə kılınıdu»** — «Hristos» dərwəkə grek tilida «məsih kılinojan», «may sürülgən» degən mənidə. Keyin, dunyawi etikadçı jamaətning bəzliri Əysanı «Əysa Məsih», baxka bəziliri (grek tilidiki tələppuzoja əgixip) «Yəysus Hristos» dəydi. Yəhudiy etikadiqlar: «Yəxua Mexiyah» dəydi. □ **1:42 «Sən Yunusning oqlı Simon»** — «Yunus» grek tilida «Yonah». Bəzi kona keqürmilərdə «Yuhanna» xəklidə kərəlidü. **«keyin «Kifas» dəp atılısən»** — «Kifas» ibraniyqə səz bolup, grek tilida «Petrus» dəp tərjimə kılınıdu; lekin «Kifas» ibraniy tilida hər türlü taxni bildürdü, «Petros» grek tilida hərhil kiqik taxni bildürdü. ■ **1:42 Mat. 16:18.**

**43** Ətisi, Əysa Galiliyə elkisigə yol almakçı idi. U Filipni tepip, uningoşa:

— Manga əgixip mang! — dedi

**44** (Filip Bəyt-Saidalıq bolup, Andriyas bilən Petrusning yurtdixi idi). ■

**45** Filip Nataniyəlni tepip, uningoşa:

— Musa pəyəqəmbər Təwratta wə baxka pəyəqəmbərlərmü *yazmilarida* bexarət kılıp yazoğan zatni taptuk. U bolsa Yüsüpning oqlı Nasarətlik Əysa ikən! — dedi. □ ■

**46** Birak Nataniyəl:

— Nasarət degən jaydin yahxi birnemə qıqamdu?! — dedi.

Kelip kərüp bak! — dedi Filip.

**47** Əysa Nataniyəlning əzining aldiqa keliwatkanlığını kərüp, u toqrluluk:

— Mana, iqidə kılqə hıylə-mikrisi yok həkikiy bir Israillik! — dedi.

**48** Nataniyəl: — Meni kəyerimdin bilding? — dəp soridi.

Əysa uningoşa jawab berip: — Filip seni qakirixtin awwal, sening ənjür dərihining tüwidə olturoqanlığın kərgənidim, — dedi.

**49** Nataniyəl jawabən: — Ustaz, sən Hudanıng Oqlı, Israilning Padixahısən! — dedi. □

**50** Əysa uningoşa jawabən:

---

■ **1:44** Yh. 12:21. □ **1:45** «**Filip Nataniyəlni tepip,...» — «Nataniyəl» Injildiki baxka bayanlarda «Bartolomay» (Tolmayning oqlı) dəp elinidu. ■ **1:45** Yar. 3:15; 22:18; 26:4; 49:10; Kən. 18:18; 2Sam. 7:12; Yəx. 4:2; 7:14; 9:5; 40:10, 11; 53:1-12; Yər. 23:5; 33:14; Əz. 34:23; Dan. 9:24; Zək. 6:12; 9:9. □ **1:49** «**Ustaz**» — grek tilida «rabbi».**

— Seni ənjür dərihining tüwidə kərgənlikimni eytḳanlıkim üçün ixiniwatamsən? Bun-  
ingdinmu qong ixlarnı kərisən! — dedi

**51** wə yənə:

— Bərhək, bərhək silərgə eytip köyayki, silər  
asmanlar eqiliq, Hudanıng pərixtılirining  
Insan'ooqlining üstidin qikip-qüxüp  
yüridiqanlığını kərisilər! — dedi. □ ■

## 2

### *Kana yezisidiki toy ziyapiti*

**1** Üqinqi küni, Galiliyədiki Kana yezisida bir toy boldı. Əysanıng anisi Məryəm u yerdə idi

---

□ **1:51 «Insan'ooqli»** — Muqəddəs yazmilarda (Təwratta) «In-  
san'ooqli» degən ibarə aldin eytiloqan, dunyani կutկuzuzka  
kelidioqan «Məsih»ni kərsətkənidi (məsilən, «Dan.» 7:13-14).  
Təwrat-Zəbur boyiqə, bu Əwətilgütqining Hudanıng küq-kudriti  
wə xan-xəripi bilən ərxtin qüxüp, pütkül insanlarnı mənggü  
baxķuridiqanlıkı aldin eytiloqan. Uningdin muhimmi, bizningqə,  
Əysa Məsihning bu namni ezi həkkidə kep ixlitixi əzining toluq  
insan ikənlikini, insaniyət bilən bir ikənlikini təkitləx üçün idi.  
Qunki ərx təripidin eytḳanda ajayib ix xuki, gərqə u əzəldin  
«Hudanıng Ooqli» boloqan bolsimu, u hazır yənə «insanning  
ooqli»mu idi. «Təbirlər»ni kərung. **«silər asmanlar eqiliq, Hu-  
danıng pərixtılirining Insan'ooqlining üstidin qikip-qüxüp  
yüridiqanlığını kərisilər!»** — muxu yerdə bizningqə Məsih  
«Yar.» 28:12ni kezdə tutidu. Həzriti Yakup alamətlik bir  
qüxni kərgən. Qüxtə u yər üstidə turup asmanoqa yetidiqan  
bir pələmpəyni kərgən, pərixtilər uning üstidin «qikip-qüxüp  
turatti». Demək, Əysa Məsih ezi dəl xu «asmanoqa yetidiqan  
pələmpəy»dur. ■ **1:51** Yar. 28:12.

**2** həm Əysa wə uning muhlislirimu toyqa təklip kılınıqanidi.

**3** Toyda xarab tūgəp қaloqanda, Əysaning anisi uningoqa:

— Ularning xarabliri tūgəp қaptu, — dedi.□

**4** Əysa uningoqa: — Hanım, mening sən bilən nemə karim? Mening waktı-saitim tehi kəlmidi, — dedi.□

**5** Anisi qakarlaroqa:

— U silərgə nemə kıl desə, xuni қilinglar, — dedi.

**6** Əmdi xu yerdə Yəhudiylarning taħarət aditi boyıqə ixlitiliqidən, hərbirigə iki-üq tungdin

□ **2:3 «Ularning xarabliri tūgəp қaptu»** — muxundak ix toy igisini qongkur hijalətkə қoyupla қalmay, gahı əħwallarda kız tərəptikilər yigit tərəptikilərning üstidin dəwa қılıxi mümkün idi. □ **2:4 «Hanim, mening sən bilən nemə karim?»** — Məsihning bu sezi bizni həyran қalduruxi mümkün. Nemixka Əysa eż anisoja xundak gəp қılıdu? Məryəm eż oqlining Məsih ikənlilikini bilətti. Lekin u bəlkim: «Bu mening oqlum, mən uning anisi, qoқum mening təlipimni orunlixi kerək» dəp oylixı mümkün idi. Lekin Hudanıng padixahlıkı iqidə bizning Hudanıng məlum adımı bilən bolğan birər «jismaniy munasiwət»ning һeqkandaq inawiti yoktur; pəkət Hudanıng Məsihdə bolğan mehri-xəpkitigə iman-ixənq baolısak, andin uningdin birər nərsə tələp қilişka bolidu. Məryəmning hapa bolmaslıkı wə 5-ayəttiki imanlıq səzlərni eytixi uning bu muhüm nuktini obdan qüxinip yətkənlikini ispatlaydu. **«Mening waktı-saitim tehi kəlmidi»** — «mening waktı-saitim» degən ibarə adəttə Məsihning əlümi, tirilixi wə asmanoqa ketürülükini kərsitudu. Kəzdə tutuloğunu Əysanıng bu ixlar arkılık «uluoqlanduruluxi»dur — 12:23, 27, 28, 31ni kərüng. Xunga muxu yərdə bəlkim «mən axkarə қılınidiqan wakıt tehi kəlmidi» degəndək mənidə boluxi mümkün. **«Yuh.»** 4:21, 23, 5:25, 28, 29, 7:30, 8:20, 12:23, 27, 28, 31, 13:31, 16:26, 17:1ni kərüng.

su siqidioqan altə tax küp қoyulоqanidi. □

**7** Әysа qakarlarqa:

— Küplergə su toldurunglar, — dedi.

Ular küplərni aqziqiqə tolduruxti.

**8** Andin u ularqa yənə:

— Əmdi buningdin usup toy baxkuroquqıma beringlar, — dedi.

Ular uni apirip bərdi.

**9** Toy baxkuroquqi xarabka aylandurulоqan sudin tetip kərgəndə (u uning kəyərdin kəltürülgənlikini bilmidi, əmma buni su toxuqan qakarlar bilətti) toy baxkuroquqi toyi boluwatkan yigitni qakirip,

**10** uningqa:

— Hərbir toy kılоquqi yahxi xarabni toyning bexida կuyidu, andin mehmanlar қanoqqaqə iqkəndin keyin, naqirini կuyidu. Әjəba, sən yahxi xarabni muxu qaqlıqə saklapsən! — dedi.

**11** Bu bolsa, Әysа kərsətkən məjizilik alamətlərning dəsləpkisi bolup, Galiliyəning Kana yezisida kərsitligənidi. Buning bilən u əzining xan-xəripini ayan կildi, wə uning

---

□ **2:6 «ikki-üq tung»** — grek tilida «ikki-üq «metret»». Hərbir kùpkə 80-100 litr su siqidu, jəmiy 480-720 litr su bar idi.

muhlisliri uningoşa etikad kıldı. □

**12** Bu ixtin keyin u, anisi, iniliri wə muhlisliri bilən Kəpərnəhüm xəhīrigə qüxüp, u yerdə birnəqqə kün turdi.

*Soda-setik kiloqularning ibadəthanidin қооплинини*

*Mat. 21:12-13; Mar. 11:15-17; Luğa 19:45-46*

**13** Yəhudiylarning «ötüp ketix həyti»oşa yekin қalɔjanda, Əysa Yerusalem oja bardi. □

**14** U ibadəthana *höylilirida* kala, կoy wə kəptər-pahtək satkuqılarnı həm u yerdə olturoqan pul

□ **2:11 «Bu bolsa, Əysa kərsətkən məjizilik alamətlərning dəsləpkisi bolup,...»** — «Yuhanna»da alahidə hatirləngən «məjizilik alamət» yaki «məjizilik bəlgə»lər jəmiy yəttə bolup, hərbəri Əysa Məsihning həkikiy salahiyitidin bir təripini kərsitidinqan məjizidur. **«Buning bilən u əzining xan-xəripini ayan kıldı, wə uning muhlisliri uningoşa etikad kıldı»** — «uning muhlisliri uningoşa etikad kıldı» deyilgini bilən, keyinki nuroqun ixlar muhlislarning bu etikadining mukim əməs, bəlki intayın nazuk ikənlikini ispatlaydu, əlwəttə. □ **2:13 «ötüp ketix həyti»** — («pasha» həyti) — bu Yəhudiylarning Musa pəyoqəmbərning yetəkliliyi arkılıq əzlirining Misirdiki կulluk həyatidin kütuləqan künini hatırıləx həyti bolup, əyni wakitta Yəhudiylərinə ərlərning həmmisi Yerusalem oja berip, ibadəthanida қurbanlıqlarını soyup, həytni xu yerdə ətküzüxi kerək idi. «Mis.» 12-babni kərüng.

tegixküqilərni kərdi. □ ■

**15** U tanidin kamqa yasap, ularning həmmisini koy-kaliliri bilən köxup ibadəthanidin həydəp qılırdı. Pul tegixküqilərning pullirini qeqip, xırəlirini ərüwətti

**16** wə pahtək-kəptər satkuqilaroja:

— Bu nərsilərni bu yərdin elip ketix! Atamning əyini soda-setik əyi əlibixiwalma! — dedi. □

**17** Buni kərgən muhlisliri Zəburda mundak pütülginini esigə elixti:

«Sening mukəddəs əyünggə bolən otluk muhəbbitim əzümni qulqıwaldı!». □ ■

**18** Xuning bilən Yəhudiylar u ixlaroja inkas bildürüp uningdin:

— Bundaq ixlarni əlibixiwalma, keni, bizgə nemə möjizilik alamətni kərsitip berisən?! — dəp soridi. ■

**19** Əysə ularoja jawab berip:

---

□ **2:14 «ibadəthana»** — pəkət Yerusalemдiki mukəddəs ibadəthanini kərsitudu. Bu ibadəthanini Sulayman padixah birlinqi bolup miladiyədin ilgiriki 950-yili қuroqanidi; andin Yəhudiylar Pars imperiyəsi təripidin sürgün boluxidin kaytip kəlgəndə, yəni miladiyədin ilgiriki 520-yili қayta қuroqanidi. Bu ibadəthanini Əherod padixah burunkidinmu həywətlik kılıp қurup qıqqanidi. Hudaning əmri boyiqə, pəkət Yerusalemдiki bu ibadəthanidila қurbanlıq əlibixiwalma. «**kala, koy wə kəptər-pahtək**» — bularnı қurbanlıqlar üçün satatti. ■ **2:14**  
Mat. 21:12; Mar. 11:15; Luğa 19:45.

□ **2:16 «Atamning əyini soda-setik əyi əlibixiwalma!»** — «Zəb.» 14:20-21ni kərüng. □ **2:17 «sening mukəddəs əyünggə bolən otluk muhəbbitim əzümni qulqıwaldı!»** — «Zəb.» 69:9ni kərüng.

■ **2:17** Zəb. 69:9 ■ **2:18** Mat. 12:38; 16:1; Mar. 8:11; Luğa 11:29; Yh. 6:30.

— Uxbu ibadethanini quwuwətsənglar, mən üq kün iqidə uni yengiwaxtin կurup qikimən, — dedi. □ ■

**20** Xuning bilən bu Yəhudiylar yənə uningoşa:

— Bu ibadethanini yasawatlılıq һazirolıqə kırıq altə yil bolğan tursa, sən uni կandaksigə üq kündila կurup qikalaysən?! — dedi.

**21** Ҳalbüki, uning «ibadethana» degini uning өz tenini kərsətkənidi.

**22** Xunga, u əlümndin tirilgəndin keyin, muhlis-liri uning bu deginini esigə aldi wə xundakla mukəddəs yazmilardiki bu həqtiki bexarətkə həmdə Əysanın eytən səzигə ixəndi. ■

**23** Ətüp ketix həytida, nuroqun kixilər uning Yerusalemda kərsətkən məjizilik alamətlərni kərgən bolup, uning namişa etikad қilixti.

**24** Lekin Əysa pütkül insanlarning կəlbining կandak ikənlikini bilgəqkə, өzini ularoqa tapxurmuytti. □

**25** Insan toqluluq həqkimning uningoşa

□ **2:19 «Uxbu ibadethanini quwuwətsənglar, mən üq kün iqidə uni yengiwaxtin կurup qikimən»** — Əysa eytən bu alamət u keyin eytən «Yunus pəyəqəmbərdə kərüləgən alamət-karamət»kə ohxax bolup, өzining əlumi wə tirilixini kərsitudu (məsilən, «Mat.» 12:39ni kərüng). ■ **2:19** Mat. 26:61; 27:40; Mar. 14:58; 15:29. ■ **2:22** Luqā 24:8.

□ **2:24 «Lekin Əysa pütkül insanlarning կəlbining կandak ikənlikini bilgəqkə, өzini ularoqa tapxurmuytti»** — bu bayandin «hux həwər»diki ahirkı məksətni kərgili bolidu. Əysa Məsih insanlaroqa bəht-bərikət əməs, bəlkı **өzini** ata қilixi yaki «tapxurux»ni halaydu. Lekin insan əzi tüptin əzgərtilmisə, tehi kona gunahiy təbiəttə bolsa, «өzini tapxurux» kət'iy mumkin bolmaytti. Hərbir insan rohta «kayta tuquluxi» kerək — bu 3-babning qong temisidur.

guwahlıq berixinining hajiti yok idi; qünki u insanlarning kəlbidə nemə bar ikənlikini ezi bilətti. ■

## 3

### *Kaytidin təriliç*

**1** Yəhudiylar *kengəxmisinin* Pərisiyerdin bołożan Nikodim isimlik bir yolbaxqisi bar idi.

**2** Bu adəm bir keqisi Əysanıng aldioqa kelip:

— Ustaz, sening Hudadin kəlgən təlim bərgüqi ikənlikingni bilimiz. Qünki Huda uning bilən billə bolmisa, heqkimning sən kərsətkən bu məjizilik alamətlərni kərsitixi kət'iy mümkün əməs, — dedi. □ ■

**3** Əysa uningoqa jawabən:

— Bərhək, bərhək, mən sanga xuni eytip köyayki, heqkim yüksəridin tuqulmioqıqə, Hudanıng padixahlıkını kərəlməs! — dedi. □

**4** Nikodim:

— Adəm ķerioqinida կandağmu kaytidin tuqulsun? Anisining կorsikioqa կayta kirip tuquluxi mümkünmu?! — dəp soridi.

**5** Əysa mundak jawab bərdi:

---

■ **2:25** 1Sam. 16:7; 1Tar. 28:9; Zəb. 7:9; 103:14; Yər. 11:20; 17:10; 20:12; Yh. 6:64. □ **3:2** «**Ustaz**» — Ibraniy tilida «Rabbi», «ustaz» degən mənidə. ■ **3:2** Yh. 7:50; 9:16, 33; 19:39; Ros. 10:38. □ **3:3** «**heqkim yüksəridin tuqulmioqıqə, Hudanıng padixahlıkını kərəlməs!**» — «yükşəridin» degən söz grek tilida yənə «kaytidin» degənnimə bildürudu wə xübhisizki, muxu yerdə **bu iki mənini eziqigə alıdu**.

— Bərhək, bərhək, mən sanga xuni eytip қoyayki, həm sudin, həm Rohtin tuqulmioqıqə, həqkim Hudanıng padixahlılıqıqa kirəlməs! ■

**6** Əttin tuqulqan bolsa əttur; rohtin tuqulqan bolsa rohtur. ■

**7** Sanga: «Yukiridin tuquluxunglar kerək» deginimgə həyran қalma.

**8** Xamal halıqan tərəpkə sokıdu, sən uning awazini anglaysən, lekin kəyərdin kelip, kəyərgə baridioqınıni bilməysən. Rohtin tuqulqan hərbirimu xundaktur. □

**9** Nikodim yənə jawabən Əysəoqa:

— Bu ixlar կandaқmu mumkin bolar? — dedi.

**10** Əysə uningoqa jawabən mundak dedi:

— «Sən Israilning əlimasi turup, bunimu bilməmsən? □

**11** Bərhək, bərhək, mən sanga xuni eytip қoyayki, biz bilginimizni eytimiz wə kərginimizgə guwahlıq berimiz, lekin silər bizning guwahlıkimizni қobul kılmaysılər. □ ■

■ **3:5** Tit. 3:5. ■ **3:6** Rim. 8:5. □ **3:8** «**Xamal halıqan tərəpkə sokıdu, sən uning awazini anglaysən, lekin kəyərdin kelip, kəyərgə baridioqınıni bilməysən. Rohtin tuqulqan hərbirimu xundaktur**» — grek tilida «xamal» wə «roh» birlərə söz bilən ipadilinidu. Əysanıng bu ayəttiki küqlük səzlərini «қoxumqə söz»imizdə bir-birləp xərhələymiz.

□ **3:10 «Sən Israilning əliması** — bu söz bəlkim Nikodimning Israil iqidə səhiyyisi əng yüksəki Təwrat ustazı ikənlilikini kərsitxi mumkin. □ **3:11 «biz bilginimizni eytimiz wə kərginimizgə guwahlıq berimiz, lekin silər bizning guwahlıkimizni қobul kılmaysılər**» — nemixka Əysə Nikodimoqa xunqə eoir tənbih beridu? Uning bu bayanıdin ikki muhim soal qıkıdu: «biz» kim?, «silər» kim? Bular toqrisida «қoxumqə söz»imizdə tohtılımiz.

■ **3:11** Yh. 3:32; 7:16; 8:28; 12:49; 14:24.

**12** Silərgə zemindiki ixlarni eytsam ixənmigən yərdə, ərxtiki ixlarni eytsam қandakmu ixinisilər?

**13** Əzi ərxtə bolup, ərxtin qüxküqidin, yəni Insan'ooqlidin baxka ھeqkim ərxkə qıkmidi. □ ■

**14** Musa qəldə *tuq* yilanni kətürgəndək, Insan'ooqlimu ohxaxla xundak egiz kətürülüxi kerək. □ ■

**15** Xundak bolqanda, uningoja etikad kılqanlarning həmmisi ھalak bolmay, mənggülük hayatka erixələydu». □ ■

**16** Qünki Huda dunyadiki insanlarni xu kədər səyiduki, Əzinin birdinbir yeganə Oqlini pidə

□ **3:13 «Əzi ərxtə bolup, ərxtin qüxküqidin, yəni Insan'ooqlidin baxka ھeqkim ərxkə qıkmidi»** — bəzi kona keqürmilərdə «əzi ərxtə bolup» degən sez tepilmaydu. ■ **3:13**

Yh. 6:62; Əf. 4:9. □ **3:14 «Musa qəldə *tuq* yilanni kətürgəndək, Insan'ooqlimu ohxaxla xundak egiz kətürülüxi kerək»** — okurmənlər tiləqə elinoğan bu wəkəning təpsilatlırını «Qel.» 21:4-9də tapalaydu. Israillar gunah sadir kılqanda, Huda ularoja təribyə berix üçün arisioja yilanları əwətkən. Yilanlar nuroğun adəmlərni qakkan, Musa Hudanıng yolyorukı bilən tuqtın bir yılan yasap, uni həsioja bekitip, həsini egiz kətürüp Israilning bargaşını aylinip mangoğan. Yilanlarning zəhəridin ələy dəp կalqanlar əgər iman bilən xu *tuq* yilanoja karisa sakayog'an. Bu wəkə Əysanıng krestta kətürülüxiğə bexarət bolidu. Gunahıdin ələy degənlər Əysaqə iman bilən karisa (Əysa biz üçün gunahıning əzi kılınoğan, 2Kor.5:21) gunahın sakaytilidu — demək, mənggülük hayatka erixidu. ■ **3:14** Qel. 21:9; 2Pad. 18:4; Yh. 8:28; 12:32.

□ **3:15 «xundak bolqanda, uningoja etikad kılqanlarning həmmisi ھalak bolmay, mənggülük hayatka erixələydu»** — Bu kimning sezi? Məsihning səzləri bəlkim 15-ayəttə tohtayıdu. 16-21-ayətlərni rosl Yuḥanna Muğəddəs Rohning türkə-yolyorukı bilən yazoğan, dəp ixinimiz. ■ **3:15** Yh. 3:15.

boluxķa bərdi. Məksiti, uningqə etikad kılqan hərbirining ħalak bolmay, mənggülük ħayatķa erixixi üqündur. □ ■

**17** Huda Oqlini dunyadiki insanlarnı gunahķa bekitix üqün əməs, bəlkı ularning u arkılık kutkuzuluxi üqün dunyaqə əwətti. ■

**18** Kimki uningqə etikad kılqanqı bolsa, gunahķa bekitilməydu; lekin etikad kılqanqı bolsa al-likəqan gunahķa bekitilgəndur; qunki u Hudanıng yəkkə-yeganə Oqlining namiqə etikad kılmiqjan. ■

**19** Wə gunahķa bekitix səwəbi mana xuki, nur dunyaqə kəlgən bolsimu, insanlar nurnı əməs, bəlkı ħarangoqluknı yahxi kərdi; qunki ularning əməlliri rəzil idi. ■

**20** Qunki rəzillik kılqanqı hərbiri nurnı yaman körüp wə əzinin kılqan-ətkənlirining axkara kılınmaslıkı üqün nuroqə kəlməydu;

**21** lekin həkikətni yürgüzgüqi bolsa, əməllirini Hudaqə tayinip kılqanlıkı ayan bolsun dəp, nuroqə kelidu. □ ■

### *Yəhəya pəyəqəmbər yənə guwaħlik beridu*

- 
- **3:16 «xu kədər seyiduki,...»** — grek tilida yənə «xu yol bilən seyiduki,...» degən məninimə bildürudu. ■ **3:16** Yh. 3:36; Lukə 19:10; Rim. 5:8; 8:31; 1Yuha. 4:9; 5:10. ■ **3:17** Lukə 9:56; Yh. 9:39; 12:47; 1Yuha. 4:14. ■ **3:18** Yh. 5:24; 6:40,47; 20:31. ■ **3:19** Yh. 1:5. □ **3:21 «Hudaqə tayinip kılqanlıkı»** — grek tilida «Hudada kılqanlıkı» degən söz bilən ipadilinidu. ■ **3:21** Əf. 5:8,13.

**22** Bu ixlardin keyin, Əysa muhlisliri bilən Yəhudiyyə zeminiçə bardi; u u yerdə ular bilən billə turup, kixilərni qəmüldürdürdi. ■

**23** Xu qaoqda Yəhya *pəyəqəmbərmu* Salim yezisin-ing yenidiki Aynon degən yerdə kixilərni qəmüldürüwatatti. Qünki u yərning süyi mol idi. Kixilər uning aldioça kelixip, qəmüldürünxni köbul kiliştərmişdi. ■

**24** (qünki xu qaoqda Yəhya tehi zindanoqa taxlan-miçanidi). ■

**25** *xu wakitlarda* Yəhyaning muhlisliri bir Yəhudiyyə kixi bilən taħarət կaidiliri toqrisida bəs-munazirə kilişip կaldi.

**26** Andin muhlislar Yəhyaning yenoçə kelip:

— Ustaz, Iordan dəryasining u ketida sən bilən birgə bolqan, əzüng *təripləp* guwahlılıq bərgən həlikə kixi mana hazır əzi kixilərni qəmüldürüwatıdu, wə həmmə adəm uning

---

■ **3:22** Yh. 4:1. ■ **3:23** Mat. 3:6; Mar. 1:5; Luğa 3:7. ■ **3:24** Mat. 14:3.

yeniqa ketixiwatidu, — dedi. □ ■

<sup>27</sup> Yəhya mundak jawab bərdi:

— Əgər uningə qərxtin ata kılınmioqan bolsa, insan həqnərsigə igə bolalmaydu.

<sup>28</sup> Mening silərgə: «Mən Məsih əməs, pəkət uning aldida əwətilgənmən» deginiməgə əzünglar guvahqisilər. ■

<sup>29</sup> Kelinqəknı əmrigə aləquqi yigittur; қoldixi yigitning awazini kütidu; қoldax uning awazini anlap, kəlbidə tolimu hursən bolidu. Xuningə qa ohxax, məndimu hursənlik tolup taxidu. □

□ 3:26 «Ustaz» — Grek tilida «rabbi». «... əzüng təripləp guvahlıq bərgən həlikı kixi mana əzizəzi kixilərnı qəmüldürüwatidu, wə həmmə adəm uning yeniqa ketixiwatidu» — nemixqə Yəhyaning muhlisliri xu Yəhudiy kixi bilən bəs-munazirə əkilip (25-ayət) bu soalni tuqduroqan? Yəhya bolsa Təwrat dəwridiki əng ahirki, xundakla əng uluq pəyələmbər hesablinidu. Yəhya xu salahiyitidə Təwrat («kona əhdə»)tiki taħarət ixlirini tehiqə saklap kəlgənidid. Lekin Məsih «iqki tazılık»ni təkitləydiqan təlimi bilən «yengi əhdə»ni tonuxturuwatkanidi. Xuning bilən xu bəs-munaziridə Yəhyaning təlimliri wə əysanıng təlimliri otturisidiki pərkələr tükixi mumkin idi. Yəhyaning muhlislirining «həlk «Səndin waz keqip, bu «yengi adəm»ning əkəsi qəzi baridu» deyixning məksiti Yəhyaning inawət-abruyini əkəsədən idid. ■ 3:26 Mat. 3:11; Mar. 1:7; Lukə 3:16; Yh. 1:15, 26, 34. ■ 3:28

Mal. 3:1; Mat. 11:10; Mar. 1:2; Lukə 1:17; 7:27; Yh. 1:20, 21, 23. □ 3:29 «Kelinqəknı əmrigə aləquqi yigittur; қoldixi yigitning awazini kütidu; қoldax uning awazini anlap, kəlbidə tolimu hursən bolidu. Xuningə qa ohxax, məndimu hursənlik tolup taxidu» — muxu sezlər bilən Yəhya pəyələmbər əysa Məsihni toy yigitigə ohxitidu wə: Əzüm bolsam pəkət toy yigitining қoldiximən, halas, dəydu.

**30** Uning yüksilixi, mening ajizlixixim mukərrərdur. □

**31** Üstündin kəlgüqi həmmidin üstündür. Zemindin kəlgüqi zeminə təwə bolup zemindiki ixlarnı səzləydi. Ərxtin kəlgüqi həmmidin üstündür; ■

**32** Əzining ərxtə kərgən wə anglioqanlıri bolsa, u bular toqlarluq guwahlıq beridu; birak həqkim uning guwahlığını köbul kılmaydu. ■

**33** *Halbuki*, kimki uning guwahlığını köbul kıloqan bolsa, Hudanıng hək ikənlikigimu məhürini başkan bolidu. □ ■

**34** Qünki Huda əwətkini Hudanıng səzlirini səzləydi; qünki Huda Rohni *uningoja* əlqəm

□ **3:30 «Uning yüksilixi, mening ajizlixixim mukərrərdur»** — Yəhyanın sezləri muxu yerdə tүгəydi, 31-36-ayətlərni rosul Yuhanна Muqəddəs Rohning türkə-yolyorukı bilən yazoqan, degən pikirgə mayilmiz. Bəzi alımlar 32-34- yaki 32-36-ayətlərinə Yəhəya pəyoqəmbərning səzləri, dəp қarayıdu. ■ **3:31** Yh. 8:23. ■ **3:32** Yh. 5:30; 8:26; 12:49; 14:10; 1Yuha. 5:10. □ **3:33 «Kimki uning guwahlığını köbul kıloqan bolsa, Hudanıng hək ikənlikigimu məhürini başkan bolidu»** — «Huda hək» degən səzdə kezdə tutulqını nemə? Xübəsizki, Hudanıng əslidə Kütközələqçi-Məsih əwətimən, dəp bərgən nuroqun wədiliri hazır Əysada toluk əməlgə axurulqan, degənlilik bolidu. «Məhürini başkan» — birinqidin, baxqılaroja «Huda həktur» dəp enik guwahlıq beridiqan wə ikkinqidin, Hudanıng guwahlığını köbul kıloquqi əz hayatıda xu guwahlığını təstikləydiqan Hudanıng Rohining ispatını kəridu, xunga «Huda hək» dəp tehimu küqlük guwahlıqı bolidu. ■ **3:33** Rim. 3:4.

bilən kəmləp bərməs. □ ■

**35** Ata Ooqulni səyidu wə həmmə ixlarni uning kəlioqla tapxuroqandur. □ ■

**36** Ooquləqə etikad kəloqluqi mənggülük həyatka igidur. Lekin Ooquləqə itaət kilmioqluqi həyatni həq kərməydu, bəlkı Hudanıng oqəzipi xundaklarning üstidə turidu. ■

## 4

### *Əysa bilən Samariyəlik ayal*

**1** Əmdi Pərisiylərning «Əysanıng muhlis kılıp qəmüldürənləri Yəhyanıngkidin kəp ikən» degən həwərni anglioqinini Rəb ukğandan keyin ■

**2** (əməliyəttə Əysa ezi əməs, muhlisləri qəmüldürətti)

**3** u Yəhudiyyə əlkisidin qikip yənə Galiliyəgə kətti.

---

□ **3:34 «...qünki Huda Roħni uningoqa elqəm bilən kəmləp bərməs»** — «Roħ» — Hudanıng Muķəddəs Roħi. Demək, Huda pəyəqəmbərlirigə Əz Roħidin «elqəm bilən kəmləp» ata kəloqını bilən, Məsihgə bolsa elqiməy bərməktə. Baxka birhil tərjimisi: «Huda Roħni elqəm bilən kəmləp bərməs» — demək, Injil dəwridə Huda Məsih arkılıq Muķəddəs Roħini həmmə etikadqıqla elqiməy ata kılıdu. ■ **3:34** Əf. 4:7. □ **3:35**

**«Ata Ooqulni səyidu wə həmmə ixlarni uning kəlioqla tapxuroqandur»** — «Ata» muxu yerdə Hudani kərsitudu; «Ooqul» bolsa — Hudanıng Əz Ooqli, əlwəttə. «Yuhananna»da «Ooqul» kəp ixlitilidu; qünki Hudanıng Ooqli birdinbirdur. ■ **3:35** Mat. 11:27; 28:18; Luķa 10:22; Yh. 5:22; 17:2; Ibr. 2:8. ■ **3:36** Yh. 3:36; 6:47; 1Yuha. 5:10. ■ **4:1** Yh. 3:26.

**4** Əmdi u yol üstidə Samariyə əlkisidin ətüxi kerək idi. □

**5** Xuning bilən u Yaküp əz oqlı Yüsüpkə bərgən yərgə yekin bolqan Samariyəning Sihar degən bir xəhirigə kəldi. ■

**6** Xu yerdə «Yaküpning կudukı» bar idi. Əysa səpiridə qarqıoinidin կudukning կexioqa kelip olturdi. Bu təhminən altinqı saət idi. □

**7-8** Əysanıng muhlisliri yeməklik setiwelix üçün xəhərgə kirip kətkənidi. Xu qaqlıda, Samariyəlik bir ayal su alqlılı kəldi. Əysa uningə:

— Manga iqbili su bərgin, — dedi.

**9** Ayal uningdin:

— Əzingiz Yəhudiylar tursingiz, məndək Samariyəlik bir ayaldın կandaqlarqə iqbili su tələp կilip կaldingiz? — dəp soridi (qünki Yəhudiylar Samariyəliklər bilən həqkandak

□ **4:4 «u yol üstidə Samariyə əlkisidin ətüxi kerək idi»**

— Yəhudiylar Samariyəliklərgə əq bolqaqka, ular Yəhudiyyədən Galiliyəgə mangolanda, Samariyədin əməs, daim Iordan dəryasını boylap mangatti. Xunga «Samariyə əlkisidin ətüxi kerək» degən söz muxu yerdə Əysanıng bu yol bilən mengixi Hudanıng iradisi ikənlərini bilgənlərini ayan կildi. ■ **4:5** Yar. 33:19; 48:22; Yə. 24:32.

□ **4:6 «Yaküpning կudukı»** —

grek tilida «Yaküpning bulikı». U yər astidiki bulak bolqaqka, «կuduk» idi. **«Bu təhminən altinqı saət idi»** — yaki ətigəndə saət altidə yaki qüxtin keyin altinqı saəttə (5:4diki izahatni kərüng).

bardi-keldi қilmaytti). □ ■

**10** Әysа uningqa jawabən:

— Әгər sən Hudanıng sowoitining nemiliki wə səndin su sorioqquqining kim ikənlikini bilsəngidi, undakta sən uningdin tiləytting wə u sanga həyatlıq süyini berətti.

**11** Ayal uningdin:

— Təksir, su tartkudək həqnərsingiz bolmisa, uning üstigə kuduq qongkur tursa, həyatlıq süyini nədin alisiz? ■

**12** Əjəba, bu kuduqni bizgə *miras* қalduroqan atımız Yakuptin uluqmusiz? Bu kuduqtin əzi, oqulliri wə mal-waranalrimu su iqbən — dedi. □

**13** Әysа uningqa jawabən:

— Bu suni iqbən hərkim yənə ussaydu.

**14** Əmma mən beridioqan suni iqbüqi hərkim mənggүgə ussimaydioqan bolidu wə bəlki mən uningqa beridioqan su uning iqidə uni

□ **4:9 «...qünki Yəhudiylar Samariyəliklər bilən həqkandaq bardı-keldi қilmaytti»** — Yəhudiylar Samariyəliklərni kapır dəp, hətta ularning qinə-kaqilirinimu ixlətməyitti. Yəhudiylər həlkə ən'əniliri boyiqimu «Xu kapirlarqa kərzdar boluxka kət'iy bolmaydu» dəp Samariyəliklərdin həqnemə sorimatti. Uning üstigə Yəhudiylər ərkəklər sirtlarda bolqanda həqkaqan natonux bir ayal bilən (hətta bəzidə tonux ayallar bilənmə) səzləxməyitti. 27-ayətni kerüng. ■ **4:9**

Luka 9:52, 53; Yh. 8:48. ■ **4:11** Yer. 2:13. □ **4:12**

**«Əjəba, bu kuduqni bizgə miras қalduroqan atımız Yakuptin uluqmusiz? Bu kuduqtin əzi, oqulliri wə mal-waranalrimu su iqbən»** — ayalning bu səzining iqliki mənisi bəlkim «Kuduq kolap su tepix asan əməs. Pəkət nəhayiti bilimlik adəmlər xundak kılalaydu. Uning üstigə hətta uluq Yakup əzimu muxu sudin iqbən, uningdin yahxi su tapalmıqan. Siz uningdin uluqsız, Yakup iqbən sudin əwzəl süyüng barmu?!» degənlik bolsa kerək.

mənggülüк hayatlıkka elip baridiqan, uroqup qıkdirioqan bir bulak bolidu, — dedi. ■

**15** Ayal: — Təksir, manga bu sudin bərgəysizki, mən yənə ussimaydioqan wə muxu yərgə su tartkılı ikkinqi kəlgüqi bolmaydioqan bolay! — dedi. □

**16** Əysa:

— Berip eringni bu yərgə qakırıp kəlgin, — dedi.

**17** — Erim yok, — dəp jawab bərdi ayal.

— Erim yok dəp, rast eytting.

**18** Qünki bəx ərgə təgding wə əhəzir səndə bolöjini sening ering əməs. Buni toqlra eytting!  
— dedi Əysa.

**19** Ayal uningoqa: — Təksir, əmdi kərdümki, siz əslidə pəyoqəmbər ikənsiz! ■

**20** Ata-bowilirimiz bu taoqda ibadət kılıp kəlgən, lekin silər *Yəhudiylar* «İbadətni Yerusalemda kılıx kerək!» dəwalisilərəqu? — dedi. □ ■

**21** Əysa uningoqa mundak dedi:

— Hanim, manga ixəngin, xundak bir wakti-

■ **4:14** Yh. 3:16; 6:27, 35, 54; 7:38. □ **4:15** «**Təksir, manga bu sudin bərgəysizki, mən yənə ussimaydioqan wə muxu yərgə su tartkılı ikkinqi kəlgüqi bolmaydioqan bolay!**» — Ayalning tələppuzi bəlkim kinayilikrək yaki gumanlıkräk bolsa kerək. Bizningqə pəkət Əysa ayalning eż ərliri toqruluq bexarətlilik səz kılqanda (18-ayət), andin ayal uning həqiqiy Məsih ikənlikini bilip yetidu. ■ **4:19** Luk. 7:16; 24:19; Yh. 6:14. □ **4:20**

«**Ata-bowilirimiz bu taoqda ibadət kılıp kəlgən**» — «bu taoq» Gərizim teoqidur. Samariyəliklər xu yerdə eż ibadəthanisini ķurqanidi. «**lekin silər Yəhudiylar «İbadətni Yerusalemda kılıx kerək!» dəwalisilərəqu?**» — demisəkmə, ayalning bu səzi əməliy bir soaldur, yəni: — Nemixə xundak? Bu toqrimu?  
— degəndək. ■ **4:20** Qan. 12:5,11; 1Pad. 9:3; 2Tar. 7:12.

saiti keliduki, silerning Atioqa ibadət kilixinglar üçün nə bu taqdə yaki nə Yerusalemda boluxunglarning hajiti қalmaydu.

**22** Silər ibadət kılqininglarnı bilməysilər; bırak biz kimgə ibadət kılqinimizni bilimiz. Qünki nijat-ķutķuzulux Yəħudiylar arkılık bolidu. □ ■

**23** Lekin xundak bir wakit kelidu — wə xundakla hazır kəldiki, həkikiy ibadət kılouqilar Atioqa roh wə həkikət bilən ibadət kiliđu. Ata Θzigə ənə xundak həkikiy ibadət kılouqilarını izdiməktə. □

**24** Huda rohətər wə uningoqa ibadət kılouqilar roh wə həkikət bilən Uningoqa ibadət kilixi kerəktur. ■

**25** Ayal uningoqa:

— Məsihning, yəni «Hristos» degənning kelidioqanlığını bilimən. U kəlgəndə, bizgə həmmə ixlarnı eytip beridu — dedi. □

**26** Əysa uningoqa: — Sən bilən səzlixiwatkuqi mən dəl xudurmən! — dedi. ■

**27** Xu qaqda uning muhlisliri kaytip kəldi. Ular uning bir ayal bilən səzlixiwatkanlıkıqa həng-

□ **4:22 «nijat-ķutķuzulux Yəħudiylar arkılık bolidu»** — qünki (1) Huda həkikiy səz-kalamını əslidə Yəħudiylar həlkigə alahidə tapxuroqan; (2) həmmidin muhimi, Hudanıng wədilirigə asasən Məsih Yəħudiylardın qikidu. ■ **4:22** Yar. 12:3; 18:18; 22:18; 26:4; 2Pad. 17:29; Ibr. 7:14. □ **4:23 «...roh wə həkikət bilən ibadət kiliđu»** — demək, (1) Hudanıng Muķəddəs Rohı arkılık; (2) hərbir ibadət kılouqı insan əzinin pütkül rohi bilən; (3) Huda insanlar oqa tapxuroqan həkikət (Əz səz-kalami) boyiqə; (4) hərkəndək yaloqanqılıkçı taxliqan halda ibadət kilixtur.

■ **4:24** 2Kor. 3:17. □ **4:25 «Məsihning, yəni «Hristos» degən...»** — «Hristos» grek tilidiki səz bolup, «Məsih», yəni «Məsih kılınoqan (zat)» degənni bildüridu. ■ **4:26** Yh. 9:37.

tang kelixti; lekin heqkaysisi uningdin: «Uningdin nemə izdəysən?» yaki «Nemixka uning bilən sezlixisən?» dəpmu sorimidi.

<sup>28</sup> Xuning bilən ayal kozisini taxlap köyup, xəhərgə kaytip berip, kixilergə:

<sup>29</sup> — Yürüngər, həyatimdə ķılqanlırimning həmmisini manga eytip bərgən bir kixini kərüp kelinglar. Əjəba, Məsih xumidu? — dedi.

<sup>30</sup> Buning bilən halayıq xəhərdin qikip, Əysanıng aldiqla kelixti.

<sup>31</sup> Xu arılıkta muhlisliri uningoja:

— Ustaz, bir nərsə yəwalsangqu? — dəp etünüxti.

<sup>32</sup> Lekin u ularoqa:

— Mening silər bilməydiqan bir yeməklikim bar, — dedi.

<sup>33</sup> Muhlislar bir-birigə:

— Əjəba, birsi uningoja yegili bir nərsə əkelip bərgənmidu? — deyixti.

<sup>34</sup> Əysa ularoqa mundak dedi: — Mening yeməklikim — meni Əwətküqining iradisini əməlgə axurux wə uning *manga tapxuroğan* hizmitini tamamlaxturm.

<sup>35</sup> — Silər: «Həsul yeqixka yənə tət ay կaldı» dəwatmamsilər? Mana, silərgə eytayki, bex-inglarni kətürüp etizlaroqa կaranglar, ziraətlər

saroqiyip oruxka təyyar boldi! □ ■

**36** Wə ormıqi ix həkkini alidu wə mənggülük həyatka toplanoqan həsulni yioqidu, xuning bilən terioquqı bilən ormıqi təng xadlinidu. □

**37** Qünki bu ixta «biri teriydu, yənə biri yioqidu» degən səz əməlgə axurulidu.

**38** Mən silərni əzünglar əmgək singdürmigən həsulni yioqixka əwəttim; baxxılar əmgək ķildi wə silər ularning əmgikining mewisini elixka

- 
- **4:35 «Silər: «hosul yeoqixka yənə tət ay қaldı» dəwatmamsılər?»** — xu wakıt bəlkim oninqi yaki onbirinqi ay idi. «**Mana, silərgə eytayki, hexinglarnı ketürüp etizlarqa қaranglar, ziraətlər saroqiyip oruxka təyyar boldı!**» — xübhisizki, Əysa muxu yerdə təswirləngən «hosul» hazır xəhərdin qıkıp əzininə yəniqa keliwatqanları, xundaqla əzığə etikad kılmaqçı bolqanları kezdə tutidu — «huddi ziraətlər saroqiyip oruxka təyyar bolqandək, bu kixilermu etikad kılıxka təyyar boldı» degəndək. ■ **4:35** Mat. 9:37; Lukə 10:2.  
 □ **4:36 «ormıqi ix həkkini alidu wə mənggülük həyatka toplanoqan həsulni yioqidu»** — «ormıqi»lar Hudanıng kixilərni eż hux həwərigə ixəndürüxtiki ahirkı wasitisi bolqanları korsitudu. Hux həwərni կobul kılqanlar mənggülük həyatka erixidu. Muxular bolsa dəl Huda Əz Kalamı bolqan Əysa Məsihning կurbanlığının kütkən həsuldur (məsilən, «Rim.» 8:29-30, «1Kor.» 3:5-9, «Ibr.» 2:10ni kərüng). **«xuning bilən terioquqı bilən ormıqi təng xadlinidu»** — «terioquqı» Hudanıng səz-kalamını kixilergə birinqi bolup yətküzgüqı bolidu.

nesip boldunglar.□

**39** Xu xəhərdiki nuroqun Samariyəliklər həlikə ayalning: «U hayatımda kılqanlırimning həmmisini manga eytip bərdi» degən guwahlıq səzini anglap, Əysaoqa etikad kıldı.

**40** Xunga, ular uning aldiqə kelip, uning əzliri bilən billə turuxini ətünüvkili turdi; xuning bilən u u yerdə ikki kün turdi.

**41** Uning səz-kalami arkılık tehimu kəp adəm uningoqa etikad kıldı.

**42** Ular ayaloqa:

— Bizning etikad kilişimiz əmdi sening səzliring səwəbidin əməs, qunki əzimiz uni angliduk wə bildükki, dunyaning Kütküzələqisi dəl xu kixidur! — deyixti.

### *Bir əməldarning oqlining saqaytilixi*

*Mat. 8:5-13; Luğa 7:1-10*

**43** Bu ikki kündin keyin u xu yerdin qikip Galiliyəgə қarap mangdi

---

□ **4:38 «baxkılar əmgək kıldı wə silər ularning əmgikining mewisini elixka nesip boldunglar»** — kim «əmgək kılıp» teriqlən? Bizningqə ular: (1) Təwrat dəwridiki Hudanıng mükəddəs bəndiliri, bolupmu pəyəqəmbərlər; (2) pəyəqəmbərlərning bexarətlərini ətiwarlap ularni Israillarə (xundakla Samariyəliklərgə) eğətkən, Hudaqə sadık boləqən Təwrat ustazlıri; (3) Yəhya pəyəqəmbər wə muhlisləri. Bu üq türküm kixilər həlkə Hudanıng səz-kalamını қaldurup, ularni Məsihning kelixigə, xundakla uningoqa etikad kilişkə təyyarlıqanıdi. (4) Məsihning əzi «teriqlən». «Koxumqə səz»imizdə yənə buning üstidə tohtilimiz.

**44** (qünki Əysa ezi: «Həeqbir pəyəqəmbərning əz yurtida izziti yoktur» dəp guwahlıq bərgənidi). ■

**45** Xuning bilən u Galiliyəgə kəlginiidə, Galiliyəliklər uning *ətüp ketix* həytida Yerusalemda kılqan əməllirining həmmisini kərgəqkə, uni қarxi elixti (qünki ularmu həytka qıkkənidi). □

**46** Əmdi Əysa bu կetim Galiliyədiki Kana yezisiqa yənə bardi (u dəl xu yərdə suni xarabka aylanduroqanidi). *Xu künlərdə, Kəpərnahum xəhīridə oqlı kesəl bolup yatkan bir orda əməldari bar idı.* ■

**47** U Əysanıng Yəhudiyyədin Galiliyəgə kəlgənlikini anglap, uning aldiqə bardi wə:

— *Öyümgə* qüxüp, səkratta yatkan oqlumni sakaytip bərgəyla! — dəp tohtimay iltija қildi. □

**48** Xuning bilən, Əysa uningoşa:

— Silər *Galiliyəliklər* məjizilik alamətlər wə karamətlərni kərmigüqə, həq etikad kilmaysilər! — dedi. ■

**49** Orda əməldari Əysaçşa:

— Təksir, balam əlməstə qüvkəyla! — dedi.

■ **4:44** Mat. 13:57; Mar. 6:4; Luká 4:24. □ **4:45**

**«Galiliyəliklər uning ətüp ketix həytida Yerusalemda kılqan əməllirining həmmisini kərgəqkə,...»** — 2:23ni kerüng. **«Galiliyəliklər... uni қarxi elixti»** — muxu sezlər -44-ayət bilən kerünuxtə səl zitrək bolqını bilən, 48-ayəttə Galiliyədikilərning əməliy əhəwalı kersitiliidu. Ular əməliyəttə ahir berip (6-babta) uning sezlirini rət kılıp uningdin ayrırilip ketidü. Xunga ular uning həqiqiy hərəmitini kilmidi. ■ **4:46**

Yh. 2:1,11. □ **4:47** «... **Öyümgə** qüxüp, səkratta yatkan oqlumni sakaytip bərgəyla!» — Kəpərnahumdin Kanaçşa baridioqan yolning 33 kilometri dawanoqa qılıqdoqan yol. ■ **4:48**

1Kor. 1:22.

**50** Əysa uningoşa: — Baroqin, oqlung hayatı kaldi! — dedi.

Həlikə adəm Əysanıng eytkan səzигə ixinip, əyigə қarap mangdi.

**51** Yolda ketip baroqinida, uning külliri aldiqə qılıp, baliiliri hayatı, dəp ukturdi.

**52** Əməldar ulardin oqlining կaysı saəttin baxlap yahxilinixka yüzləngənlikini soriwidi, ular:

— Tünüğün yəttinqi saəttə kizitmisi yandi, — deyixti.

**53** Balining atisi buning dəl Əysanıng əzигə: «Oqlung hayatı kaldi!» degən saət ikənlikini bilip yətti. Xuning bilən əzi pütkül ailisidikilər bilən billə etikad kilixti.

**54** Bu Əysanıng Yəhudiyyədin Galiliyəgə kəlgəndin keyinki kərsətkən ikkinqi möjizilik alamiti idi. □

## 5

### *Kəlqək boyidiki paləqninq sakaytilixi*

**1** Bu ixlardın keyin, Yəhudiylarning bir həyti yetip kəldi wə Əysa Yerusalemqa qıktı. ■

---

□ **4:54 «Bu Əysanıng Yəhudiyyədin Galiliyəgə kəlgəndin keyinki kərsətkən ikkinqi möjizilik alamiti idi»** — okurmənlər xuni kərələyduki, bu Əysanıng «yaratkan ikkinqi möjizisi» əməs, bəlkı pəkət uning «Yəhudiyyədin Galiliyəgə kəlgəndin keyinki» yaratkan **alamiti** idi. «Alamət» bolsa, Məsihning salahiyitining bir təripini enik wə alahidə əldə kərsətkən bir möjizidur. ■ **5:1** Law. 23:2; Kan. 16:1.

**2** Yerusalemdiki «Koy dərwazisi»ning yenida ibraniy tilida «Bəyt-Əsda» dəp atılıdiqan bir kəlqək bolup, uning ətrapida bəx pexaywan bar idi.

**3** Bu pexaywanlar astida bir top bimarlar, yəni қариоу, tokur wə paləqlər yetixatti. Ular u yerdə yetip kəlqəkning süyining qayķılıxini kütətti. □

**4** Qünki bir pərixtə məlum wakıtlarda kəlqəkkə qüxüp suni uroqutidikən; su uroqulanda kəlqəkkə birinqi bolup qüvkən kixi əzini başkan hərkəndək kesəldin sakiyidikən. □

**5** Əmdi u yerdə ottuz səkkiz yıldın beri aqırık azabi tartışan bir bimar bar idi.

**6** Əysa bu adəmning xu yerdə yatkinini kərdi wə uning uzundin xu əhaləttə ikənlilikini bilip, uningdin:

— Sakiyixni halamsən? — dəp soridi.

**7** Bimar uningə jawabən:

— Təksir, su qaykalılanda meni suşa qüxüridiqan adimim yok. Mən qüxəy degüşə, baxçılar menin aldimda qüxüwalidu, — dedi.

**8** Əysa uningə:

— Ornungdin tur, orun-kərpəngni yioqixturup mangojin! — dedi. ■

□ **5:3** «paləqlər» — yaki «yigligənlər». □ **5:4** «qünki bir pərixtə məlum wakıtlarda kəlqəkkə qüxüp suni uroqutidikən; su uroqulanda kəlqəkkə birinqi bolup qüvkən kixi əzini başkan hərkəndək kesəldin sakiyidikən» — 3-ayəttiki «ular yetip... 4-ayəttiki «...əzini başkan hərkəndək kesəldin sakiyidikən» degən sezlərgiqə bəzi kəna keçürmilərdə təpilmaydu. Əmma bizningqə, bu sezlər 7-ayəttiki sezlərni qüxəndürgənləki üçün bu sezlərni qoşum əslidiki tekistning bir hissəsi dəp կարaymır. ■ **5:8** Mat. 9:6; Mar. 2:11; Luča 5:24.

**9** Həlikı adəm xuan sakıyip, orun-kərpisini yioqixturup kötürüp mangdi. Xu küni xabat küni idi. □ ■

**10** Xunga *bəzi* Yəhudiylar saqayqan kixigə:

— Bugün xabat küni tursa, orun-kərpəngni kötürüx *Təwratta* sanga mən'i қilinoqan! — dedi. ■

**11** Lekin u ularoqa jawabən:

— Meni sakaytqan kixi əzi manga: «Orun-kərpəngni yioqixturup mangɔin» degənidir! — dedi.

**12** Ular uningdin: — Əmdi sanga: «Orun-kərpəngni yioqixturup mangɔin» degən kixi kim ikən? — dəp soraxti.

**13** Birak saqayqan adəm uning kim ikənlikini bilməytti. Qünki u yerdə adəm kəp bolоqanlıqtın, Əysa əzini daldioqa elip, astioqına ketip կalıdı.

**14** Bu ixlardin keyin Əysa həlikı adəmni ibadəthanida tepip uningoqa:

— Mana, saqayding. Əmdi կayta gunah sadır kılma, bexingəla tehimu eçir kulpət qüxüp kalmışun! — dedi. ■

**15** Həlikı adəm Yəhudiylarning կexioqa berip, əzini sakaytqan Əysa ikənlikini ukturdi.

**16** Əysa bu ixlarni xabat küni kiloqanlıqi üçün, Yəhudiylar uningoqa ziyankəxlik կiliqxə baxlıdı.

□ **5:9 «xabat küni»** — Yəhudiylarning ibadət kılıdioqan, dəm alidioqan mukəddəs künini kərsitudu. U küni ixləx kət'iy mən'i қilinoqan. «Təbirlər»nimu kərung. ■ **5:9** Yh. 9:14. ■ **5:10** Mis. 20:10; Qan. 5:13; Yər. 17:21; Mat. 12:2; Mar. 2:24; Luğa 6:2.

■ **5:14** Mat. 12:45; Yh. 8:11.

□

**17 Lekin Әysa ularqa:**

— Atam ta һaziroqıqə tohtimastin ix қılıp kelməktə, mənmu ixləymən! — dedi. □ ■

**18 Xu səwəbtin Yəhudiylar uni əltürükə tehimu urunattı; qunki u xabat künining қaidisini buzupla қalmastın, yənə Hudani «Atam» dəp qakırıp, əzini Hudaqa barawər қiloqanidi. ■**

### *Əysanıng һöküki*

**19 Xunga Әysa ularqa jawabən mundak dedi:**

— Bərhək, bərhək, mən silərgə xuni eytip қoyayki, Ooqul əzlükidin həqnemə қılalmayıdu, bəlki pəkət Atining nemə қiliwatkanlığını

---

□ **5:16 «Yəhudiylar uningəpa ziyankeşlik қılıxka baxlıdi»** — «Yəhudiylar» muxu yerdə bəlkim Yəhudi yongalar, həkümardarlarnı kərsitixi mumkin. Bəzi kona kəqürmилərdə «wə uni əltürüxnı kəstləxkə baxlıdi» dəp қoxulidu. □ **5:17**

**«Atam ta һaziroqıqə tohtimastin ix қılıp kelməktə, mənmu ixləymən!»** — «Atam» — Huda, əlwəttə. Әysa Yəhudi həkumdarlarning «Nemə üçün xabat künü ix қılısən» degən soalıqə bərgən jawab kışka bolqını bilən bu Yəhudi yəlimalirıqə təwəndikidək mənini bildüridü: — «Huda Əzi hərdaim, jümlidin xabat künidə ixliməndü? U daim Əz կanuniyətləri boyiqə pütkül aləmni əz-əzığə tutaxturup, həmmə məwjudatlarnı bir-birigə baqlandurup turmadı? U xabat künidimu bəzi insanlarning jenini elip, bəzilirini sakayıtip, bəzilirigə hayat bərməndü? U mening Atam bolqanıkən, mən uningəpa həmkar laxmisam bolmaydu!». Yəhudiylar uning bu jawabidin uning Huda bilən ata-oququlluk ziq munasiwəttə deginini toqra qüxəngini bilən, lekin bu səzini «kupurluk» dəp karidi (18-ayət). ■ **5:17** Yh. 14:10. ■ **5:18** Yh. 7:19.

kөрүп, andin xu ixni kılıdu. Ata nemə ix kilsa, Oqulmu xu ixni ohxaxla kılıdu. ■

**20** Qünki Ata Oqulni səyidu wə Θzining kılıdiqan barlıq ixlirini uningoqa ayan kılıdu həm sılerni həyran қalduruxka bulardin tehimu zor wə uluq ixlarnı uningoqa ayan kılıdu. □ ■

**21** Qünki əlgənlərni Ata қandaq tirildürüp, ularoqa həyatlıq ata kılqan bolsa, Oqulmu xuningoqa ohxax ezi halioqan kixilərgə həyatlıq ata kılıdu. □

**22** Xuningdək, Ata Θzi həqkimning üstidin həküm qıqarmaydu, bəlki barlıq həküm ixlirini Oqulqa tapxuroqan. ■

**23** Buningdin məksət, — insanlarning həmmisi Atıqə hərmət kılqandək, Oqulqimu ohxaxla hərmət kılıxi üqündür. Kimki Oqulni hərmətlimisə, uni əwətküqi Atinimu hərmətlimigənlərdin bolidu. ■

**24** — Bərhək, bərhək, mən sılərgə xuni eytip կoyayki, səzümni anglap, meni Əwətküqiqə

■ **5:19** Yəx. 54:5; Yh. 3:30; 8:38; 9:4; 10:30; 14:9; 17:5. □ **5:20**

**«...həm sılerni həyran қalduruxka bulardin tehimu zor wə uluq ixlarnı uningoqa ayan kılıdu»** — xübhisizki, «tehimu zor wə uluq ixlər» Oqulqı ayan kılınidu wə xundakla uning arkılıq baxkilarojumu ayan kılınidu. Bu «uluq wə zor (grek tilida birlə səz bilən ipadilinidu) ixlər» 21-22-ayətlərdə bayan kılınidu; u Oqul süpitidə boloqaqka, halisa bu ixlarnı (Huda Θzi kılıdiqandək) xabat künidimu kılıx həkukçı bar. ■ **5:20**

Yh. 1:2; 3:35; 7:16; 8:28; 14:24. □ **5:21** «**Qünki əlgənlərni ata қandaq tirildürüp, ularoqa həyatlıq ata kılqan bolsa, Oqulmu xuningoqa ohxax ezi halioqan kixilərgə həyatlıq ata kılıdu**» — xübhisizki, bu sezlər həm jismani həm rohiy mənidə eytilidu. ■ **5:22** Mat. 11:27; Yh. 3:35. ■ **5:23** Yh. 2:23.

ixəngən hərkim mənggülüç həyatka erixkən bolidu; u adəm sorakqa tartilmaydu, bəlki əlümndin həyatlıkkə etkən bolidu. ■

**25** — Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, əlüklərning Hudanıng Oqlining awazını anglaydiqan wakit-saiti yetip kəlməktə, xundakla hazır kəldiki, anglioqanlar həyatlıkkə igə bolidu. □ ■

**26** Qünki Ata Əzidə կանակ həyatlıkkə igə bolsa, Oqulqimu əzidə xundak həyatlıkkə igə boluxni ata կildi □

**27** wə yənə uningoşa soraq kılıx hökükinimu bərdi, qünki u İnsan'oqlidur.

**28** Buningoşa təəjjüp kılmanglar; qünki barlık gərdə yatkanlar uning awazını anglaydiqan wakit kelidu ■

**29** wə ular xuan yərlikliridin qikixidu, yahxılıq kılqanlar həyatka tirilidu, yamanlık kılqanlar sorakqa tartilişkə tirilidu. ■

**30** Mən əzlükümdin həqnemə kılalmaymən, pəkət *Atamdin* anglioqinim boyiqə həküm

■ **5:24** Luká 23:43; Yh. 3:18; 6:40, 47; 8:51. □ **5:25**

**«... əlüklərning Hudanıng Oqlining awazını anglaydiqan wakit-saiti yetip kəlməktə, xundakla hazır kəldiki, anglioqanlar həyatlıkkə igə bolidu»** — bu sezlər, xübhisi, bolupmu rohiy jəhəttiki əlüklərni kərsitudu («wakit-saiti yetip kəlməktə, xundakla hazır kəldiki,...»). Qünki 28-ayəttə jismaniyl əlüklər ayrım kərsitudilidu. ■ **5:25** Əf. 2:1, 5; 1Tim. 5:6. □ **5:26**

**«Qünki Ata Əzidə կանակ həyatlıkkə igə bolsa, Oqulqimu əzidə xundak həyatlıkkə igə boluxni ata կildi»** — baxka birhil yahxi tərjimisi «Qünki Ata Əzi կանակ həyatlık mənbəsi bolsa, Oqulqimu xundak həyatlık mənbəsi կildi...». ■ **5:28**

1Tes. 4:16. ■ **5:29** Dan. 12:2; Mat. 25:34,46.

ķilimən; wə mening həkümüm həkкanıydur, qunki mening izdiginim өзүмning iradisi əməs, bəlki meni əwətküqining iradisini əməlgə axuruxtur. ■

*Əysanıng Huda əwətkini bolqinoja tət  
guwahlık*

31 — Əgər өзүм üçün өзүм guwahlık bərsəm guwahlıkim həkikət hesablanmaydu. □ ■

32 Lekin mən üçün guwahlık beridioqan baxka birsi bar. Uning manga beridioqan guwahlıkining rastlığını bilimən. □ ■

33 Silər Yəhyaqa əlqi əwətkininglarda, u həkikətkə guwahlık bərgən ■

34 (əməliyəttə, manga insanning guwahlıkini köbul қılıximning keriki yok; mening Yəhya tooruluğu xundak eytiwakınim pəkətla silərning

- 5:30 Yh. 6:38. □ 5:31 «**Əgər өзүм üçün өзүм guwahlık bərsəm guwahlıkim həkikət hesablanmaydu**» — «həkikət hesablanmaydu» grek tilida «həkikət əməs». ■ 5:31 Yh. 8:14. □ 5:32 «**Lekin mən üçün guwahlık beridioqan baxka birsi bar. Uning manga beridioqan guwahlıkining rastlığını bilimən**» — Əysa eytən bu muhim «guwahlık beridioqan baxka birsi» Yəhya pəyoğəmbər əməs, bəlki Huda'atı Əzidur. 34-ayətni köründ («manga insanning guwahlıkini köbul қılıximning keriki yok»). ■ 5:32 Yəx. 42:1; Mat. 3:17; 17:5.
- 5:33 Yh. 1:15, 19, 27.

құтқузулұксұнглар үқүндур). □

**35** *Yəhya* bolsa көүп nur qeqip turoqan bir qiraoғ idi wə silər uning yorukida bir məzgil xadlinixқа razi boldunglar.

**36** Lekin Yəhyanıng mən üçün bərgən guwahlıigidinmu uluоl bir guwahlık bar. U bolsimu, ata manga ada kılıxқа tapxuroqan əməllər, yəni mən kiliwatқan əməllər, bular mening toɔramda Atining meni əwətkinigə guwahlık beridu. □ ■

**37** Wə meni əwətkən Ata Əzimu mən üçün guwahlık bərgəndur. Silər həqqaqan uning awazini anglimidinglar, kiyapitini kərmidinglar ■

**38** wə uning səz-kalami silərning iqinglardin orun almidi; qunki Uning əwətkeni bolsa, uningoqa ixənməysilər.

**39** Muкəddəs yazmilarnı ketirkənenip okup olturisilər; qunki ulardin mənggülük həyatka igə bolduk, dəp karaysilər. Dəl bu yazmilar mən

□ **5:34 «əməliyəttə, manga insanning guwahlıkını қобul kılıximning keriki yok»** — Grek tilida «ezüm toɔruluk insanlarning guwaklıkını қобul kilmaymən» **«mening Yəhya toɔruluk xundak etyiwaқınim pəkətla silərning kutқuzuluxunglar үқündü»** — demək, silər Pəriysilər Yəhya pəyəqəmbərning ezüm toɔruluk («mana Məsih-Kutқuzoquçı!» degən) guwahlıkını қобul kilsanglar, nijat tapalaysilər. □ **5:36 «mən kiliwatқan əməllər, bular mening toɔramda Atining meni əwətkinigə guwahlık beridu»** — «mən kiliwatқan əməllər» — Əysə yaritiwatқan kəp möjizilərdin ibarət. ■ **5:36** Yh. 10:25; 1Yuha. 5:9. ■ **5:37** Mis. 33:20; Kan. 4:12; Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luқa 3:22; 9:35; Yh. 1:33; 6:27; 8:18; 1Tim. 6:16; 2Pet. 1:17; 1Yuha. 4:12.

üqün guwahlıq bərgüqidur. ■

**40** Xundaktimu silər yənilə hreadatlıqka erixix üqün mening yenimoja kelixni halimaysilər.

**41** Mən insanlarning mahtixini կobul kilmaymən;

**42** lekin mən silərni bilimənki, içinglarda Hudanıng muhəbbiti yok. □

**43** Mən Atamning nami bilən kəlgənmən, əmma silər meni կobul kilmaysilər. Halbuki, baxka birsi əz nami bilən kəlsə, silər uni կobul қilisilər.  
□

**44** Silər bir-biringlardın izzət-xəhrət կobul қilisilər-yu, yeganə Hudadin kəlgən izzət-xəhrətkə intilmisənglər, undakta silər қandakmu etikad kılalaysilər?!■

**45** Bırak meni üstimizdin Atioja xikayət kılıdu, dəp oylimanglar. Üstüngardin xikayət kılouqi mən əməs, bəlki silər ümid baqlıqan Musa pəyəqəmbərdur.

**46** Qünki əgər silər rasttin Musa pəyəqəmbərgə ixəngən bolsanglar, mangimu ixəngən bolattinglar. Qünki u *mukəddəs yazmilarda* mən

■ **5:39** Kan. 18:18; Yəx. 34:16; Luğa 16:29; 24:27; Yh. 1:46; Ros. 17:11. □ **5:42 «içinglarda Hudanıng muhəbbiti yok»** — yaki «Hudaoja bolqan muhəbbitinglar yok». □ **5:43 «Halbuki, baxka birsi əz nami bilən kəlsə, silər uni կobul қilisilər»** — «baxka birsi» — xübhisizki, bu səz kəp «sahta Məsih»lərni, bolupmu ahirkı zamanda pəyda bolqan dəjjalni kərsitudu. Buningdin bir misal, miladiyə 135-yili əzini «Məsih bolmən» degən, «Bar-Koçba» isimlik dəjjaldək bir xəhs Pələstində pəyda bolqan wə nuroqun Yəhədiy həlkı uning təripidin aldanoqan. Ular uningoja əgixip, Rim imperiyəsi bilən қarxilikxıq qıkıp, ahir berip Rimning қoxunları təripidin yokitiloqan. ■ **5:44** Yh. 12:43.

tooqruluk pütkəndur. ■

<sup>47</sup> Lekin uning pütkənlirigə ixənmisənglar, mening səzlirimgə կandağmu ixinisilər?!

## 6

*Bəx ming adəmning toyduruluxi*

*Mat. 14:13-21; Mar. 6:30-44; Luğa 9:10-17*

<sup>1</sup> Bu ixlardin keyin, Əysa Galiliyə dengizi (Tiberiyas dengizi dəpmu atılıdu)ning u kətiqə etti. □

<sup>2</sup> Zor bir top halayık u kesəllərni sakaytkan məjizilik alamətlirini kərdi wə uning kəynidin əgixip mangdi.

<sup>3</sup> Əysa taqlıka qıçıp, u yərdə muhlisliri bilən billə olturdu.

<sup>4</sup> U qəoqluda Yəhudiylarning həyeti, yəni «ətüp ketix həyeti»qa az қalɔjan waqıt idi. ■

<sup>5</sup> Əysa bexini kətürüp, zor bir top halayığının əzining aldiqə keliwatkanlığını kərüp, Filiptin: — Bularqa yəydiqanqa nanni nədin alımız? — dəp soridi. ■

<sup>6</sup> (lekin u bu səzni Filipni sinax üçün eytikanidi. Qünki u əzining nemə қılıdiqanlığını bilətti).

<sup>7</sup> Filip jawabən:

■ **5:46** Yar. 3:15; 22:18; 26:4; 28:14; Kən. 18:18. □ **6:1**

«**Galiliyə dengizi**» — Israiliyəning ximal təripidiki qong bir kel.

Həritilərni kərüng. ■ **6:4** Mis. 12:18; Law. 23:5, 7; Qəl. 28:16;

Kən. 16:1. ■ **6:5** Mat. 14:14; Mar. 6:34; Luğa 9:13.

— İkki yüz dinarqa nan alsakmu, hərbirigə kiqikkinə bir qixləmdin yeyixkimu yətməydu! □

**8** Muhlislardın biri, yəni Simon Petrusning inisi Andriyas Əysaçə:

**9** — Bu yerdə kiqik bir oşul bala bar, uningda bəx arpa nan bilən ikki kiqik belik bar. Lekin xunqə kəp həlkəkə bu nemə bolidu?! — dedi.

**10** Əysa: — Kəpqilikni olturoquzunglar, — dedi (u yerdə ot-qəp mol əskənidir). Xuning bilən ər kixilər olturdi; ularning sani bəx mingqə bar idi.

**11** Əysa nanlarnı қolioqa elip, *Hudaşa* təxəkkür eytəndin keyin, olturoqanlarqa üləxtürüp bərdi. Beliklarnimu xundak қildi; kəpqilik halioqanqə yedi. ■

**12** Həmməylən yəp toyunqanda, u muhlislirioqa: — Axşan parqılarnı yioqinglar, həq nərsə zayə bolmisun, — dedi.

**13** Xuning bilən ular bəx arpa nenidin yəp axşan parqılırını on ikki sewətkə toldurup yioqiwaldı.

**14** Əmdi halayıq Əysanıng kərsətkən bu məjizilik alamitini körüp: «Dunyaqa kelixi mukərrər bolqan pəyoqəmbər həkikətən muxu ikən!» deyisti. □ ■

□ **6:7 «İkki yüz dinarqa nan alsakmu...»** — bir dinar yaki «dinarium» bolsa adəttə bir ixqining bir künlük həkkigə toqra kelətti. 200 dinar bolsa, addiy ixqining yerim yillik kirimidin artukraq bolidu. ■ **6:11** 1Sam. 9:13.

□ **6:13 «sewət»** — grek tilida «kol sewət», bəlkim ikki қollap ketüridiqan sewətni kərsitudu. □ **6:14 «Dunyaqa kelixi mukərrər bolqan pəyoqəmbər həkikətən muxu ikən!»** — Musa pəyoqəmbərning bu pəyoqəmbər toqrluluq aldin eytən bexariti «Qəl.» 18:15də tepilidu. ■ **6:14** Luğa 7:16; 24:19; Yh. 4:19.

**15** Xuning bilən Əysa ularning kelip əzini padixah boluxka zorlimakqi bolqanlığını bilip, ulardin ayrılip, կaytidin taqla yalouz qikip kətti.

*Əysanıng su üstidə mengixi  
Mat. 14:22-27; Mar. 6:45-52*

**16** Kəqkərun, Əysanıng muhlisliri dengiz boyioqa qüxüxti. ■

**17** Ular bir kemigə olturup, dengizning u ketidiki Kəpərnəhüm xəhiringə կarap yol elixti (karangoq qüxüp kətkənidə wə Əysa tehiqə ularning yenioqa kəlmigənidə).

**18** Kattik boran qikip, dengiz dolğunlap kətürülüwatattı.

**19** Muhlislar palak urup on-on bir qaқirimqə mangoqanda, Əysanıng dengizning üstidə mengip kemigə yeқinlixiwatkanlığını körüp, korkuxup kətti. □

**20** Lekin u ularoqa:

— Bu mən, korkmanglar! — dedi.

**21** Xuni anglap ular uni kemigə qikiriwaloqusi kəldi; u kemigə qikipla, kemə dərhal ular baridiqan yərgə yetip bardı. □ ■

■ **6:16** Mat. 14:23; Mar. 6:47. □ **6:19 «on-on bir qaқirimqə mangoqanda...»** — grek tilida «yigirmə bəx yaki ottuz «stadiyon»qə mangoqanda...». Bir stadiyon 185 metr, xunga ular կiroqaktın 6-5 kilometr mangoqanidi (bir qaқirim 500 metr ətrapidu). Dengizning uzunluğu 20 kilometr, kəngiliği 12 kilometr bolup, ular dengiz otturisiqə yətkən bolsa kerək.

□ **6:21 «u kemigə qikipla, kemə dərhal ular baridiqan yərgə yetip bardı»** — «Zəb.» 107:23-31ni kərüng. ■ **6:21 Zəb. 107:29-30**

*Əysa — həkikiy rohiy ozuketur*

**22** Ətisi dengizning u təripidə қalojan halayık *aldinkı künı* u yerdə Əysanıng muhlisliri qikqan kemidin baxqa kemining yoklukını, Əysanıng muhlisliri xu kemigə qikqanda, Əysanıng ular billə qikmiqanlığını, bəlki muhlislirining əzlirila kətkənlikini kərgənidi.

**23** Həlbuki, birnəqqə kemə-kolwak Tiberiyas xəhiridin Rəb təxəkkür eytkandin keyin həlk nan yegən yərgə yekin kelip tohtidi.

**24** Xuning bilən halayık Əysanıng wə muhlislirining u yerdə yoklukını körüpla, kemilərgə olturnup, Əysani izdigili Kəpərnahum xəhiriğə mangdi.

**25** Ular uni dengizning u təripidə tepip uningə: — Ustaz, bu yərgə қaşan kəlding? — dəp soraxti. □

**26** Əysa ularoğa jawabən:

— Bərhək, bərhək, mən silərgə xuni eytip қoyayki, silər meni məjizilik alamətlərni kərgənlikinglar üçün əməs, bəlki nanlardın yəp toyunqininglar üçün izdəysilər.

**27** Buzulup ketidiqan paniy ozuklukça əməs, bəlki mənggü həyatlıkkə bakıy қalidiqan ozuklukça intilip ixlənglər; buni Insan'oqlı silərgə beridu; qunki uni Ata, yəni Huda Əzi məhürləp təstikliqan, — dedi. ■

**28** Xuning bilən ular uningdin:

— Nemigə intilip ixlisək andin Hudanıng ixhizmitidə ixligən bolımız? — dəp soraxti.

□ **6:25 «Ustaz»** — grek tilida «rabbi». ■ **6:27** Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luка 3:22; 9:35; Yh. 1:33; 3:16; 4:14; 5:37; 6:40, 54; 8:18; 2Pet. 1:17.

**29** Əysa ularoqa jawab berip: — Hudanıng ix-hizmiti dəl xuki, U əwətkinigə etikad kılıxinglardur, — dedi. ■

**30** Xuning bilən ular yənə:

— Undak bolsa sən bizni kərüp əzünggə ixəndürgüdək қandak möjizilik alamət yaritisen? Zadi nemə ix kılıp berisən? ■

**31** Ata-bowilirimiz qəldə yürgəndə, *Zəburda*: «U ularoqa ərxtin qüxürülgən nan təkdim kıldı» dəp pütülgəndək, «manna»ni yegən — deyixti. □ ■

**32** Əysa ularoqa mundak dedi:

— Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, silərgə asmandin qüvkən nanni bərgüqi Musa əməs, bəlki mening Atamdur; U *hazirmu* silərgə asmandin qüvkən həkikiy nanni beriwaqidu.

**33** Qünki Hudanıng nenı bolsa pütkül dunyaoqa hayatıq ata kılıdiqan, ərxtin qüvküqidur.

**34** — Təksir, həmixə bizgə xu nanni berip turqaysən! — deyixti ular.

■ **6:29** 1Yuha. 3:23. ■ **6:30** Mat. 12:38; 16:1; Mar. 8:11; Lukə 11:29; 1Kor. 1:22. □ **6:31** «U ularoqa ərxtin qüxürülgən nan təkdim kıldı» — «Zəb.» 78:24. «Ata-bowilirimiz qəldə yürgəndə, *Zəburda*: «U ularoqa ərxtin qüxürülgən nan təkdim kıldı» dəp pütülgəndək, «manna»ni yegən — deyixti» — Ularning buni Əysaoqa deginidə kəzdə tutķını: «Sən Musa pəyələmbərgə ohxax «Dunyaoqa kelixi mukərrər bolqan» xu pəyələmbər yaki Masih bolsang, əmdi Musa oqra kəlməmdu?» degəndək mənə idi. Əysa ularoqa «Bu nan bərgüqi Musa əməs, Hudadur» dəp hatalıknı tüzətkəndin keyin (32-ayət) eżining «asmandin qüvkən həkikiy nan» ikənlikini qüxəndüridu. ■ **6:31** Mis. 16:4, 14; Qəl. 11:7; Nəh. 9:15; Zəb. 78:24, 25; 1Kor. 10:3.

**35** Өysа ularоја mundak dedi:

— Ҳayatlık nenі өзүмдurmən! Mening yenimоја kөlgөn hərkim hеqқaqan aq kalmaydu, manga etikad kılqan hərkim hеqқaqan ussi-maydu. ■

**36** Lekin silergə eytkinimdək, silər meni kərgən bolsanglarmu, etikad kilmaywatisilər.

**37** Ata manga tapxuroqanlarning hərbiri yenimоја kelidu wə mening yenimоја kəlgənlərdin hеqқaysisini hərgiz taxliwətməymən.

**38** Qünki өz iradəmni əməs, bəlki meni Əwətküqining iradisini əməlgə axurux üçün ərxtin qüxtüm. ■

**39** Meni Əwətküqining iradisi bolsa dəl xuki, uning manga tapxuroqanliridin həqbirini yittürməy, bəlki ahirkı kуни ularning həmmisini tirildürükümdin ibarət. □ ■

**40** Qünki mening Atamning iradisi xuki, Oqulоја kəz tikiп қarap, uningoјa etikad kılqanlarning hərbirini mənggülüк həyatka erixtürüxtur; wə mən ahirkı kуни ularni tirildürimən. ■

**41** Əmdi Yəhudiylar Өysanıng: «Ərxtin qüxkən nan өзүмдurmən!» degini üçün uningoјa narazi bolup qotuldixixka baxlıdi:

**42** — «Bu Yüsüpning oqlı Өysa əməsmu? Atisinimu, anisinimu tonuydiąqan tursak, yənə қandaqlarqə: — «Ərxtin qüxtüm!» desun?» —

■ **6:35** Yəx. 55:1; Yh. 4:14; 7:37.

■ **6:38** Mat. 26:39; Mar.

14:36; Luка 22:42; Yh. 5:30.

□ **6:39** «Meni Əwətküqining iradisi... ahirkı kуни ularning həmmisini tirildürükümdin ibarət» — «ahirkı kуни» kiyamat kуни.

■ **6:39** Yh. 10:28; 17:12;

18:9. ■ **6:40** Yh. 3:16; 4:14; 6:27,54.

deyxətti ular. ■

**43** Əysa jawabən ularoqa mundak dedi: — *Mening toojramda eżara oqotuldaxmanglar.*

**44** Meni əwətkən Ata Əzi kixilərning kəlbini tartkuzmisa, həqkim mening yenimoqa keləlməydu; mening yenimoqa kəlgən hərbirini ahirkı künü tirildürimən. ■

**45** Pəyələmbərlərning yazmılırında: «Ularning həmmisigə Huda təripidin əgitilidu» dəp pütülgəndur. Xunga, Atining *səzini* tingxişan wə uningdin əgəngən hərbiri mening yenimoqa kelidu. ■

**46** Birak bu birərkim Atini kərgən degənlik əməs; pəkət Hudanıng yenidin kəlgüqi bolsa, u Atini kərgəndur. □ ■

**47** Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, manga etikəd ķiloquqi mənggülük həyatka igidur. ■

**48** Həyatlıq neni eżümdurmən.

**49** Ata-bowiliringlar qəllərdə «manna» yegini bilən yənilə əldi. ■

**50** Lekin mana, ərxtin qüvkən nan dəl xundakki,

■ **6:42** Mat. 13:55; Mar. 6:3. ■ **6:44** Küy. 1:4; Yh. 6:65.

■ **6:45** Yəx. 54:13; Yər. 31:33; Ibr. 8:10; 10:16. □ **6:46** «**Birak bu birərkim Atini kərgən degənlik əməs; pəkət Hudanıng yenidin kəlgüqi bolsa, u Atini kərgəndur**» — bəzi alımlar bu

ayəttiki səzlərni Əysa əməs, bəlkı rosul Yuhanna qüxəndürük yolda қoxup yazoqan, dəp karaydu. Biz uning üçün anqə ispat kərmigəqkə, yənilə Əysanıng eż səzi, dəp oylaymız. ■ **6:46** Mat. 11:27; Luğa 10:22; Yh. 1:18; 7:29; 8:19. ■ **6:47** Yh. 3:16,36. ■ **6:49** Mis. 16:4; Qəl. 11:7; Zəb. 78:24

birsi uningdin yegən bolsa əlməydu. □

**51** Ərxtin qüvkən həyatlıq nenı əzümdurmən; kimdəkim bu nandin yesə, əbədil'əbədgiqə yaxaydu. Mən beridioqan xu nan bolsa mening ət-tenimdur, pütkül dunyadikilər həyatka igə bolsun dəp, mən uni atimakqimən.■

**52** Bu səz bilən Yəhudiylar əzara talax-tartix қılıxiqə baxlap:

— Bu adəm bizning yeyiximizgə əzining ət-tenini կandaq berəlisun?! — deyixətti.■

**53** Xunga Əysa ularoqa mundak dedi:

— Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, silər İnsan'oqlining ət-tenini yemigüqə wə kənini iqmiqüqə, silərdə həyatlıq bolmayıdu.

**54** Ət-tenimni yegüqi wə kənimni iqliküqi mənggülük həyatka erixkən bolidu wə mən uni ahirkı künı tirildürimən. □ ■

**55** Qunki ət-tenim həkikiy ozukluk, kənim bolsa həkikiy iqimliktur.

**56** Ət-tenimni yegüqi wə kənimni iqliküqi məndə yaxaydu wə mənmə uningda yaxaymən. □

**57** Həyat Ata meni əwətkən wə mən Atining boloqanlıqidin yaxawatqınimdək, meni yegüqi kixi həm mening wasitəm bilən yaxaydu.

---

□ **6:50 «Lekin mana, ərxtin qüvkən nan dəl xundakki, birsi uningdin yegən bolsa əlməydu»** — yaki «lekin mana, birsi uningdin yegən bolsa əlməydiqan, ərxtin qüvkən nan muxu yərdidur». ■ **6:51** Yh. 11:26; Ibr. 10:5, 10. ■ **6:52** Yh. 3:9. □ **6:54 «ət-tenimni yegüqi»** — yaki «ət-tenimni istemal kılouqi». ■ **6:54** Yh. 3:16; 4:14; 6:27,40. □ **6:56 «ət-tenimni yegüqi»** — yaki «ət-tenimni istemal kılouqi».

**58** Mana bu ərxtin qüxkən nandur. Bu nan atabowiliringlar yegən «*manna*»dək əməs; qünki ular «*manna*»ni yeyixi bilən əldi; biraq bu nanni istemal kıləquqi bolsa mənggү yaxaydu! ■

**59** Bu səzlərni u Kəpərnahumdiki sinagogda təlim bərginidə eytḳanidi.

**60** Xuning bilən uning muhlisliridin nuroqunliri buni anglioqanda:

— Bu təlim bək eoir ikən! Buni kim anglap kətürəlisun? — deyixti.

**61** Biraq əz iqidə muhlislirining bu toqrisida oqotuldaxkjinini bilgən Əysa ularqa:

— Bu səzüm silərni taydurdumu?

**62** Əmdi mubada Insan'oqlining əсли kəlgən jayəqə kətürülüwatkjinini kərsənglər, կandak bolar?! ■

**63** *Insanoqa* həyatlıq bərgüqi — Rohtur. Insan ning ətliri bolsa həqkəndək payda bərməydi. Mən silərgə eytḳan səzlirim bolsa həm rohtur wə həm həyatlıktur. □ ■

**64** Lekin aranglardın etikad kilmioqan bəzilər bar, — dedi (qünki Əysa etikad kilmioqanlarning wə əzigə satkunluk kılıdiqanning kim ikənlikini

■ **6:58** Yh. 3:13.

■ **6:62** Mar. 16:19; Luča 24:50; Yh.

3:13; Ros. 1:9; Əf. 4:8.

□ **6:63** «*Insanoqa həyatlıq bərgüqi — Rohtur*» — muxu yerdə «Roh», xübhisizki, Hudan-

ing Rohini kərsitudu. «*Insanning ətliri bolsa həqkəndək payda bərməydi*» — «insanning ətliri» — Hudaqa tayanmay-

dioqan insanlarnı kərsitudu. «Rimliklərə»diki kirix sezimizdə

«ət/ətlər» toqrluluk bolqan izahatımıznı kərüng. «*Mən silərgə eytḳan səzlirim bolsa həm rohtur wə həm həyatlıktur*» —

demək, rohij mənidə, adəmning rohığa həyat kirdüzidiqan,

mənggülük həyat yətküzidiqan. ■ **6:63** 2Kor. 3:6.

baxtila bilətti).■

**65** Xuning bilən u mundak dedi: — Mən xu səwəbtin silərgə xuni eyttimki, Atamdin ata қilinmisa, həqkim menin yenimoqa keləlməydi!■

**66** Xu wakittin tartip muhlisliridin heli kəpi qekinip qikip, uning bilən yənə mangmaydioğan boldi.

**67** Xunga Əysa on ikkiyləndin:

— Silərmü, həm *məndin* ketixni halamsılər? — dəp soridi.

**68** Simon Petrus uningoqa jawab kılıp:

— I Rəb, biz kimning yenioqa ketəttük? Mənggү həyatlıq səzliri səndilidur! ■

**69** Wə xuning oqa ixəndük wə xuni bilip yəttukki, sən Hudaning Muqəddəs Bolqoqisidursən! — dedi.■

**70** Əysa ularoqa jawabən:

— Mən silər on ikkinglarnı tallidim əməsmu, birak aranglarda birsi Iblistur! — dedi □ ■

**71** (uning bu degini Ixkariyotluq Simonning oqlı Yəhudani kərsətkənidi, qünki Yəhuda on ikkiylənnin biri bolqını bilən, keyin əzigə satkunluk kılıdu).□

■ **6:64** Yh. 2:25; 13:11. ■ **6:65** Yh. 6:44. ■ **6:68** Ros. 5:20. ■ **6:69** Mat. 16:16; Mar. 8:29; Luqa 9:20; Yh. 11:27.

□ **6:70** «**birak aranglarda birsi Iblistur!**» — yaki «birak aranglarda birsi düxməndür!». «Iblis» degən səzning əz mənisi «düxmən, yaw». ■ **6:70** Luqa 6:13. □ **6:71** «Ixkariyotluq Simonning oqlı Yəhudə...» — yaki «Simonning oqlı Yəhuda Ixkariyotni...».

## *Əysanıng inilirining uningoşa қарxi turuxı*

**1** Bu ixlardin keyin, Əysa Galiliyədə aylinip yürdü. U Yəhudiyyədə aylinip yürüxni hali-maytti, qünki xu yərdiki Yəhudiylar uningoşa kəst kilmakçı idi.

**2** Bu qəoşda, Yəhudiylarning «kəpilər həyti» ola az қaloqanidi. ■

**3** Xunga Əysanıng iniliri uningoşa:

— Muxu yərdin ayrılip Yəhudiyyəgə baroqin, xuning bilən muhlisliringmu *karamət* əməlliringni kərələydu! □

**4** Qünki eżini həlk-aləmgə tonutmaqçı boləqan həqkim yoxurun jayda ix kılmayıdu. Bu əməllərni қiliwatqanıkənsən, ezungni dunya oqa kərsət! — deyixti.

**5** Qünki uning inilirimu uningoşa etikad kılmiqanidi. ■

**6** Xunga Əysa ularoşa:

---

■ **7:2** Law. 23:34. □ **7:3** «Muxu yərdin ayrılip Yəhudiyyəgə baroqin, xuning bilən muhlisliringmu *karamət* əməlliringni kərələydu!» — Əysanıng inilirining bu sezining iqki mənisi bəlkim: «Muhim mətiwər kixilərning kəpi Galiliyə degən muxu namrat, pinhan jaydin əməs, bəlki paytəht Yerusalemdidur; sən xu yerdə ezungni kərsitixing kerək; xuning bilən həkikiy nam-inawiting wə həywiting bolidu» degəndək bolsa kerək. Səl oqlıtə ix xuki, ular uningoşa ixənmigini bilən (5-ayətni körüng): «Israilning padixahı bolay desəng, karamət əməlliringni oquq məydanida kərsitixing kerək» degən gumaniy nəsihətni bərgən (4-ayətni körüng). ■ **7:5** Mar. 3:21.

— Mening wakit-saitim tehi kelmidi. Lekin silergə nisbətən hərwakıt munasiptur. □

**7** Bu dunyadiki kixilər silergə hərgiz əq bolmaydu; lekin meni əq kəridü. Qünki mən ularning kilmixlirini rəzil dəp guwahlıq beriwtimən. ■

**8** Silər bu heytkə beriwinglar. Mən bu heytkə barmaymən, qünki mening wakit-saitim tehi yetip kelmidi, — dedi. □ ■

**9** Əysa bu səzlərni kılıp, Galiliyədə қaldı.

### *Kəpilər heytidə*

**10** Əysanıng iniliri heytkə qikqandin keyin, u əzimu uningəja bardı. Əmma axkara əməs, yoxurun bardı.

---

□ **7:6 «silergə nisbətən hərwakıt munasiptur»** — bu səzning iqli mənisi bəlkim intayın addiydur. Hudanıng iradisigə kəngül bəlidioqan adəm Hudanıng yetəkqilikini wə baxpanahlıqını izdəp yürüdü; lekin pəkət əz iradisigə karaydioqan kixi Hudanıng yetəkqilikining wə baxpanahlıqining keriki yok dəp yürüdü wə xundakla, bu dunyadikilərdin həqkandaq կarxılıkça yaki əqmənlikkə uqrımaydu, halıqan yərgə beriweridü. Lekin Hudanıng iradisini izdigən kixi təbiyy haldə bu dunyadikilərning kilmixlirini axkarə kılqaqka, ularning nəpritigə ugraydu (7-ayətni körüng). ■ **7:7** Yh. 3:19; 14:17; 15:18. □ **7:8**

**«Silər bu heytkə beriwinglar. Mən bu heytkə barmaymən»** — kəp kona kəqürmilərdə «Silər bu heytkə beriwinglar. Mən bu heytkə tehi barmaymən» yaki «Silər bu heytkə beriwinglar. Mən bu heytkə hazırlaqə barmaymən» deyilidü. «Tehi» yaki «hazırqə» səzler əslidə bolsun, bolmisun, bəribir ayətning mənisi asasən ohxaxtur; qünki Əysa iniliri heytkə qikqandin keyin astirtin bardı (10-ayət). Bəzilər «hazırqə» degənni qüxəndürük yolida kirgüzidü. ■ **7:8** Yh. 8:20.

**11** Ҳeytta Yəhudiylar uni izdəp: «U kəyərdidur?» dəp sorawatatti. ■

**12** Kixilər arisida uning toqrisida kəp oqluoqla boldi. Bəzilər uni: «Yahxi adəm!» desə, yənə bəzilər: «Yak, u halayıñki azduruwatidu!» deyixti. ■

**13** Birak Yəhudi qongliridin korkup, həqkim oquq-axkarə uning gepini kilmaytti. □ ■

**14** Heytning yerimi ətkəndə, Əysa ibadəthana həylilirioqa kirip həlkə təlim berixkə baxlidi. □

**15** Yəhudiylar:

— Bu adəm həqkandak təlim almıqan turukluk, uning կandañmu munqə kəp bilimi bolsun? — dəp həng-tang kəlixti. □

**16** Əysa ularoqa:

— Bu təlimlər mening əməs, bəlki meni əwətküqiningkidur. ■

**17** Uning iradisigə əməl kiliñka əz iradisini baqlıqan hərkim bu təlim toqruluk — uning Hudadin kəlgənlikini yaki əzlükümdin eytiwatkanlığimni bilidu.

**18** Əz aldiñə səzligən kixi əz xan-xəripini izdəydu, lekin əzini əwətküqining xan-xəripini izdəydiqan kixi hək-sadiqtur, uningda həkkaniysizlik yoktur.

**19** Musa pəyəqəmbər silərgə Təwrat կanunini

■ **7:11** Yh. 11:56. ■ **7:12** Mat. 21:46; Luка 7:16; Yh. 6:14; 9:16; 10:19. □ **7:13** «Yəhudi qongliridin korkup...» — grek tilida «Yəhudiylardin korkup» deyiliidu. Muxu yerdə «Yəhudiylar» qokum ularning qonglirini kərsitidu. ■ **7:13** Yh. 9:22; 12:42; 19:38. □ **7:14** «...kirip» — grek tilida «...qikip» □ **7:15**

«Yəhudiylar» — bəlkim Yəhudi qonglar. ■ **7:16** Yh. 3:11;

8:28; 12:49; 14:10, 24.

tapxuroqan əməsmu? Lekin həqkaysinglar bu ənun oqa əməl kilmaywatisilər! Nemixka meni əltürməkqi bolisilər? — dedi. □ ■

**20 Kərpqilik:**

— Sanga jin qaplixiptu! Seni əltürməkqi bolən kim ikən? — deyixti. □ ■

**21** Əysa ularoqa mundak jawab bərdi: — Mən bir karamətni yaritixim bilən həmmüngler həng-tang əlixtinglar. □

**22** — Əmdi Musa *pəyəqəmbər* silərgə hətnə kılıx toopluluk əmr қalduroqan (əməliyəttə bolsa hətnə kılıx Musa pəyəqəmbərdin əməs, atabowilardin қalıqan), xunga silər xabat künigə *toqlra kelip қalsimu* xu künidə adəmning

- **7:19 «nemixka meni əltürməkqi bolisilər?»** — yaki «nemixka meni əltürgili izdəysilər?». ■ **7:19** Mis. 20:1; 24:3; Mat. 12:14; Mar. 3:6; Yh. 5:18; 10:39; 11:53; Ros. 7:53.
- **7:20 «Seni əltürməkqi bolən kim ikən?»** — yaki «Seni əltürgili izdəydiqan kim?». ■ **7:20** Yh. 8:48,52; 10:20.
- **7:21 «Mən bir karamətni yaritixim bilən həmmüngler həng-tang əlixtinglar»** — bu «bir karamət», xübhisizki, u aldinkı kətim Yerusalemda bolqanda xabat künidə paləq adəmni sakaytqanlığını kərsitudu (23-ayət wə 5-babni körung). Əysanı sezigə karioqanda, gərqə bu möjizə birnəqqə ay ilgiri kərsitligən bolsimu, ularning esidə tehiqə bar idi. Xu wəjidiñ ular Əysani əltürüwətməkqi bolidu. 22-24-ayətlərdə Əysa «xabat künidə adəmni sakaytix Təwrat ənuniqə hilap», degən hiyalıja kattik rəddiyə beridu. Bizningqə u əslidə ularni bu məsilə toopluluk oylandurux üçün bu möjizini kəstən xabat künidə yaratqanidi.

hətnisini kiliwerisilər. □ ■

**23** Əmdi Təwrat қanuniqa hilaplik kılınmışın dəp xabat künidə adəm hətnə kılınoğan yərdə, mən xabat künidə bir adəmni səllimaza sakaytsam, silər nemə dəp manga aqiqiklinisilər?

**24** Sirtki kiyapətkə қarap həküm kilmanglar, bəlki həkkaniy həküm kilinglar!■

### *Əysə Kutkuzoquqi-Məsih midü?*

**25** U wakitta Yerusalemıklärning bəziliri:

— *Qonglar* əltürməkqi bolqan kixi bu əməsmidi?

**26** Axbara səzləwatsimu, uningoja қarxi həq nərsə demidiǒu! Dərwəkə, akşakallarning uning Məsih ikənlikini bilip yətkənmu?

**27** Əlbuki, bu adəmning kəyərdin kəlgənlikini biz enik bilimiz. Lekin Məsih kəlgəndə, uning

□ **7:22 «əməliyəttə bolsa hətnə kılıx Musa pəyoqəmbərdin əməs, ata-bowlardin қaloğan»** — «hətnə kılıx»ni Huda əslidə İbrahim pəyoqəmbərgə (Musa pəyoqəmbərdin ilgiri, əlwəttə) Əzinin İbrahim wə əwladları bilən bolqan əhdining simwoli bolsun dəp tapxuroğanıdi («Yar.» 17:bab). **«xunga silər xabat künigə toqra kelip қalsimu xu künidə adəmning hətnisini kiliwerisilər»** — əmr bolsa «Bala tuoqulup səkkizinqi künü hətnisini kılıx kerək» («Yar.» 17:13). Xuning bilən «səkkizinqi kün» xabat künigə toqra kelip қalsimu (wə xabat künü «ixləx»kə bolmayıdu) balını sünnet kiliwerix kerək. Bolmisa Təwrat қanuniqa hilaplik bolidu. ■ **7:22 Law. 12:3; Yar. 17:10.**

■ **7:24** Kən. 1:16,17; Pənd. 24:23; Yak. 2:1.

кәyərdin kəlgənlikini həqkim bilməstiqу, — deyixti. □ ■

**28** Xunga Əysa ibadəthana höylisida təlim beriwetip, yüksiri awaz bilən mundak dedi:

— Silər meni tonuymız həmdə mening kəyərdin kəlgənlikimnimü bilimiz, *dəwatisilər?*! Birak mən ezlükümdin əməs, mən meni Əwətküqidin *kəldim*, U həktur; birak silər Uni tonumaysılər.

□ ■

**29** Mən Uni tonuymən. Qünki mən Uning yenidin kəldim, meni U əwətti. ■

**30** Xunga ular uni tutux yolını izdəyti, lekin həqkim uningoşa қol salmidi; qünki uning wakit-saiti tehi yetip kəlmigənidi. □ ■

□ **7:27 «bu adəmning kəyərdin kəlgənlikini biz enik bilimiz»** — ular uni Galiliyəlik dəp bilətti. Əməliyəttə u Bəyt-Ləhəmdə tuqulqan, əlwəttə. **«Lekin Məsih kəlgəndə, uning kəyərdin kəlgənlikini həqkim bilməstiqу, — deyixti.»** — halayıkning bu səzliyi anqə toqra əməs idi; bu kixilər pəyoqəmbərlərning Məsih toqruluk bexarətlik yazmılırını toluk bilmigən bolsa kerək. Bəlkim ularning kəzdə tutkını pəkət Məsihning tuyuksız namayan bolidioqlanlığını kərsətkən bexarətlərlə idi. ■ **7:27** Mat. 13:55; Mar. 6:3; Lukə 4:22.

□ **7:28 «silər meni tonuymız həmdə mening kəyərdin kəlgənlikimnimü bilimiz, dəwatisilər?!** Birak mən ezlükümdin əməs, mən meni Əwətküqidin *kəldim*, U həktur; birak silər Uni tonumaysılər» — Bu söz Əysanıng ularning «Bu adəmning... kəyərdin kəlgənlikini enik bilimiz» deiginigə rəddiyə kiləqan jawabi idi. Əgər ular Hudani tonuqan bolsa Əysanıng kəyərdin kəlgənlikini bilgən bolatti, lekin ular Hudani tonimaytti (ayəttiki ahirki səzgə ətarf). ■ **7:28** Yh. 5:43; 8:26, 42; Rim. 3:4. ■ **7:29** Yh. 10:15. □ **7:30 «Xunga ular uni tutux yolunu izdəyti...»** — «ular» bəlkim yənilə qonglarnı kərsitidü. ■ **7:30** Mar. 11:18; Lukə 19:47; 20:19; Yh. 7:19; 8:20, 37.

**31** Lekin halayik arisidiki nuroqun kixilər uningoşa etikad kıldı. Ular: «Məsih kəlgəndə bu kixi kərsətkən məjizilik alamətlərdin artuk *məjizə* yaritalarmu?!» deyixti. ■

### *Əysani tutux üçün қarawullarning əwətilixi*

**32** Pərisiyələr halayıknıng u toopruluk oqluqla boluwatkan bu gəp-səzlini anglıdi; xuning bilən Pərisiyələr bilən bax kahinlər uni tutux üçün birnəqqə қarawullarnı əwətti. □

**33** Xuning bilən Əysa:

— Yənə bir'az wakıt silər bilən billə bolimən, andin meni Əwətküqining yenioşa ketimən. ■

**34** Meni izdəysilər, lekin tapalmaysilər. Mən baridioqan yərgə baralmaysilər, — dedi. ■

**35** Buning bilən, Yəhudiylar bir-birigə:

— U biz tapalmioqudək kəyərlərgə barar? Greklər arisidiki tarkak Yəhudiyy muhajirlarning yenioşa berip, greklərə təlim berəmdioqandu? □

**36** «Meni izdəysilər, lekin tapalmaysilər. Mən baridioqan yərgə baralmaysilər» degini nemisidu? — deyixti.

■ **7:31** Yh. 8:30. □ **7:32 «қarawullarnı əwətti»** — yaki «ibadəthana қarawullirini əwətti». Lekin bizningqə 30- wə -44-ayətlər (Lawiylardın boğan) muxu kixilərni ayrim kərsitudu.

■ **7:33** Yh. 16:16. ■ **7:34** Yh. 8:21; 13:33. □ **7:35 «U biz tapalmioqudək kəyərlərgə barar? Greklər arisidiki tarkak Yəhudiyy muhajirlarning yenioşa berip, greklərə təlim berəmdioqandu?»** — bu ayəttiki «greklər» Kanaanning (Pələstinning) sirtida turoqan barlıq yat əlliklərgə wəkillik kılıdu.

### *Həyatlık süyi*

**37 Heytning ahirkı həm əng katta küni, Əysa ornidin turup, yukiri awaz bilən: — Kimdəkim ussisa, mening yenimoqa kelip iqsun!**

□ ■

**38 Manga etikad kıloluqi kixining huddi mukəddəs yazmilarda eytiloqinidək, iq-baoqridin həyatlık süyining dəryaliri ekip qıkıdu! — dəp jakarlidi** □ ■

**39 (u bu səzni əzигə etikad kılolanlarqa ata ķilinidiqan Mukəddəs Rohka ķarita eytkanidi. *Hudanıng* Rohı tehi həqkimgə ata ķilinmiqanmidi, qünki Əysa tehi xan-xəripigə kirmigənidi).** ■

### *Həlkning bəlünüp ketixi*

**40 Halayık iqidə bəzilər bu səzni anglap:**

- 
- **7:37 «Heytning ahirkı həm əng katta küni, Əysa ornidin turup, yukiri awaz bilən: — Kimdəkim ussisa, mening yenimoqa kelip iqsun!»** — Əysa bu səzlərni həytning ahirkı küni, yəni dəl Hudanıng Israil həlkı qəldiki waktida Musa pəyoqəmbər arkılık ularni su bilən təminligən mejizə yaratkan hatırə künidə eytkan. ■ **7:37 Law. 23:36; Yəx. 55:1; Yh. 6:35; Wəh. 22:17.** □ **7:38 «Manga etikad kıloluqi kixining huddi mukəddəs yazmilarda eytiloqinidək, iq-baoqridin həyatlık süyining dəryaliri ekip qıkıdu!»** — «mukəddəs yazmilarda eytiloqandək» — «Yəx.» 58:11 wə «Əz.» 47:1-12ni kərüng. «Zəb.» 78:15-16, «Pənd.» 4:23, «Yəx.» 44:3, 55:1, «Əz.» 47:1-12, «Yo.» 3:18, «Zək.» 13:1, 14:8mu bəlkim «Mukəddəs Rohning tekülüxi» bilən munasiwəltiktur. ■ **7:38 Yəx. 12:3.** ■ **7:39 Yəx. 44:3; Yo. 2:27-29; Ros. 2:17.**

— Kelixi muқərrər bolqan pəyələmbər həkikətən muxu ikən!! — deyixti. □ ■

**41** Bəzilər: «Bu Məsih ikən!» deyixətti. Yənə bəzilər bolsa: «Yak, Məsih Galiliyədin keləttimu? ■

**42** Muқəddəs yazmilarda, Məsih padixaһ Dawutning nəslidin həm Dawutning yurti Bəyt-Ləhəm yezisidin kelidu, deyilmigənmidi?» — deyixti. ■

**43** Buning bilən, halayık uning wəjidin ikkigə belünüp kətti.

**44** Bəziliri uni tutaylı degən bolsimu, lekin həqkim uningoqa қol salmidi.

### *Yəhudi akṣakallirining etikadsızlığı*

**45** Karawullar ibadəthanidin bax kahinlar bilən Pərisiyərning yenioqa kayıtip kəlgəndə, ular karawullarqa:

— Nemə üqün uni tutup kəlmidinglar? — dəp soraxtı.

**46** Karawullar:

— Həqkim həqqaqan bu adəmdək səzligən əməs! — dəp jawab berixti.

**47** Pərisiyər ularqa jawabən:

— Silərmü azduruldunglarmu?

**48** Akṣakallardin yaki Pərisiyərдин uningoqa etikad kılqanlar bolqanmu?! ■

---

□ **7:40** «**Kelixi muқərrər bolqan pəyələmbər həkikətən muxu ikən!**» — Musa pəyələmbərning bu pəyələmbər toqluluk aldin eytən bexariti «Qan.» 18:15də tepilidu. ■ **7:40** Mat. 21:46; Luq. 7:16; Yh. 6:14. ■ **7:41** Yh. 1:47; 4:42. ■ **7:42** Zəb. 132:11; Mik. 5:1; Mat. 2:6. ■ **7:48** Yəx. 33:18; Yh. 12:42; 1Kor. 1:20; 2:8.

- 49 Lekin Təwrat қанunini bilməydiőan bu qüprəndilər lənətkə қalidu! — deyixti. □
- 50 Ularning arisidin biri, yəni burun ahxamda Əysaning aldioqa kəlgən Nikodim ularoqa: ■
- 51 — Təwrat қanunimiz awwal kixining nemə ķılqinini əzidin anglap bilməy turup, uningəla həküm qikiramdu! ■
- 52 Ular jawab kılıp: — Sənmu Galiliyədinmu? *Mukəddəs yazmilarnı kər, ketirkinip okup bak, Galiliyədin heqkəndak pəyoqəmbər qikmaydu!* — dedi. □
- 53 Xuning bilən *ularning* hərbiri əz əyigə kətti. □

## 8

### *Zina üstidə tutuloğan ayal*

<sup>1</sup> Əysa bolsa Zəytun teoziqa qikip kətti.

- 
- 7:49 «**Təwrat қanunini bilməydiőan bu qüprəndilər lənətkə қalidu!**» — «qüprəndilər» addiy həlkni kərsitudi. Akşakallar wə Pərisiyələr ularnı intayın kəmsitətti. ■ 7:50 Yh. 3:2; 19:39. ■ 7:51 Mis. 23:1; Law. 19:15; Qan. 1:17; 17:8; 19:15. □ 7:52 «**Mukəddəs yazmilarnı kər, ketirkinip okup bak, Galiliyədin heqkəndak pəyoqəmbər qikmaydu!**» — ularning bu səzidə Galiliyəlik bolqan Yunus pəyoqəmbərnı kəstən untoqlanıdı. Qünki Təwratning «Yunus pəyoqəmbər» degən kismida, Hudanıng **Yəħudiy əməslərgə** nijat pursitini yətküzgəniliki eniç hatırılınidı. Ular yənə «Yəx.» 8:12diki bexarət, yəni Məsihning əz hizmitini Galiliyədə baxlaydiqlanılıkı toqruluk bexarətni kəstən untoqlanıdı. □ 7:53 «**xuning bilən ularning hərbiri əz əyigə kətti**» — «hərbiri əz əyigə kətti» degənlik bəlkim Nikodimning soali ularning wijdaniqa sanjiloğan bolsa kerək.

**2** Ətisi səhərdə, u yənə ibadəthana höyliliriqə kirdi wə halayıqning həmmisi uning yeniçə kelixkənidi. U olturup, ularqa təlim berixkə baxlidi.

**3** *Xu qaṣṣada*, Təwrat ustazlırları bilən Pərisiyələr zina kılıp tutulup қалоңan bir ayalni uning aldiqə elip kelixti. Ular ayalni otturioq qikirip,

**4** uningdin:

— Ustaz, bu ayal dəl zina üstidə tutuwelindi. □

**5** Musa pəyojəmbər Təwrat қanunida bizgə muxundak ayallarnı qalma-kesək kılıp eltürüxni əmr қiloğan. Əmdi sənqə, uni қandak kılıx kerək? — dəp soraxtı. □ ■

**6** Əmdi ularning bundak deyixtiki niyiti, uni tuzakça qüxürüp, uning üstidin ərz kılıqudək birər bahanə izdəx idi. Əmma Əysə engixip, barmikçi bilən yərgə bir nemilərni yazəqili turdi. □

□ **8:4 «Ustaz, bu ayal dəl zina üstidə tutuwelindi»** — «zina kılıp tutulup қaloğan» ayal bar idi, lekin ərkək əni? □ **8:5 «Musa pəyojəmbər Təwrat қanunida bizgə muxundak ayallarnı qalma-kesək kılıp eltürüxni əmr қiloğan»** — kizik yeri xuki, ular pəkət «ayallar»ni tilqə alıdu. Əməliyəttə Təwrat қanuni boyiqə zina қiloğan ərkəklərnimə olumgə məhkum kılıx kerək idi. ■ **8:5 Law. 20:10; Kan. 22:22.** □ **8:6 «Əmdi ularning bundak deyixtiki niyiti, uni tuzakça qüxürüp, uning üstidin ərz kılıqudək birər bahanə izdəx idi»** — Əgər Əysə «Bu ayalqa rəhim kılıx kerək» desə, ular dərhal «Sən Musa pəyojəmbərgə qüxürülgən қanunoqə hilaplik kılıxni ündəysən, dəyti. Baxka bir tərəptin, xu qaṣṣada Yəhudiylər həlkə Rim imperiyəsinə əstidə turqoqka, Yəhudiylər əzləri heqkimgə olum jazasını bəja kəltürük həkukçı yok idi. Xunga əgər Əysə «Qalma-kesək kılınsın» desə, u qaṣṣada ular rimliklərəq «muxu kixi Rim imperiyəsigə կարxi qikti!» degəndək xikayət kılatti.

**7** Ular xu soalni tohtimay sorawatatti, u ruslinip ularoğa:

— Aranglardiki kim gunahsız bolsa, *bu ayalşa* birinqi taxni atsun! — dedi. ■

**8** Andin u yənə engixip, yərgə yezixni dawamlaxturdi. ■

**9** Ular bu səzni anglap, aldi bilən yaxanoqlanlıri, andin қaloqlanlıri bir-birləp *həmmisi* u yərdin qıkıp ketixti. AHIRIDA Əysa otturida ərə turoğan həlikı ayal bilən yalquz կaldı. □

**10** Əysa ruslinip turup, xu ayaldın baxka həqkimni kərmigən bolup, uningdin:

Hanim, sanga həlikı xikayət kılənlar keni? Seni gunahka bekitidioğan həqkim qıkmidiimu?

— dəp soriwidi,

**11** — Həzrətliri, həqkim qıkmidi, — dedi ayal.

Əysa:

— Mənmu seni gunahka bekitməymən. Baroqin, buningdin keyin yənə gunah kilmioqin! — dedi. □ ■

### *Əysa dunyaning nuridur*

---

■ **8:7** Kən. 17:7. ■ **8:8** Yər. 17:13 □ **8:9** «ular **bu səzni anglap, aldi bilən yaxanoqlanlıri, andin қaloqlanlıri bir-birləp həmmisi u yərdin qıkıp ketixti**» — bəzi kona keqürmilərdə: «Ular bu səzni anglap, wijdanining əyiblixı bilən aldi bilən yaxanoqlanlıri, andin қaloqlanlıri bir-birləp həmmisi u yərdin qıkıp ketixti» deyiliidu. □ **8:11** «**Mənmu seni gunahka bekitməymən. Baroqin, buningdin keyin yənə gunah kilmioqin!**» — 7:53-8:11-ayətlər bəzi kona keqürmilərdə tepilmaydu. Bizningqə, buning səwəbi, bu «zina gunahining kəqürüm kılınıxi» toqlarisidiki ayətlər bəzi keqürgüqlərning zitioqa կattik təgkən bolsa kerək. ■ **8:11** Yh. 5:14.

**12** Xunga Әysa yənə kəpqilikkə söz kılıp:

— Dunyaning nuri өзүмдurmən. Manga əgəxkənlər қarangoqulukta mangmaydu, əksiqə hayatlıq nuriqa erixidu, — dedi. ■

**13** Pərisiyler:

— Sən өzünggə өzüng guwahlıq beriwatisən. Xunga sening guwahlıking rast hesablanmaydu, — deyixti.

**14** Әysa ularoqa jawabən mundak dedi:

— Hətta mən өzümgə guwahlıq bərsəmmu, guwahlıkim həktur, qunki mən өzümning kəyərdin kəlgənlikimni wə kəyərgə baridioqanlıkimni bilimən. Lekin silər kəyərdin kəlgənlikimni wə kəyərgə baridioqanlıkimni bilməysilər. ■

**15** Silər ət igilirining əlqimi boyiqə həküm kılısilər. Birak mən həqkimning üstigə həküm kılmaymən. □

**16** Mən həküm kılsammu, həkümüm həkikiydur; qunki mən yalouz əməs, bəlki

■ **8:12** Yəx. 42:16; Yh. 1:9; 9:5; 12:35,36.

5:31. □ **8:15 «Silər ət igilirining əlqimi boyiqə həküm kılısilər»** — «ət igilirining əlqimi boyiqə» — okurmənlərning esidə bolsunki, Injilda «ət» yaki «ətlər» kəp yərlərda insanlarning Hudaqa tayanmay əzlükidin ix kılqanlığını kərsitudu. «Rimliklaroqa»diki «kirix söz»nimu kərüng.

■ **8:14** Yh.

meni əwətkən Ata *bu ixta* mən bilən billidur. □  
**17** Silərgə təwə bolqan Təwrat қanunida: «İkki adəmning guwahlıki bolsa rast hesablinidu» dəp pütülgəndür. □ ■

**18** Rast, mən əzüm tooqramda əzüm guwahlıq berimən, wə meni əwətkən Atimu mening tooqramda guwahlıq beridu. ■

**19** Ular uningdin: — Atang kəyərdə? — dəp soraxti.

Əysa ularoqa jawab berip: — Silər ya meni tonumaysilər, ya Atamni tonumaysilər; meni tonuqan bolsanglar, Atamnimu tonuyttunglar, — dedi. ■

□ **8:16 «Bırak mən həqkimning üstigə həküm kılmaymən. Mən həküm kılısmmu, həkümüm həkikiyidur»** — Əysa Məsih bu dunyada turoqanda **kixilerning** üstigə həküm kılmayıtti (sorakqa tartmayıtti), bəlkı **ularning ix-hərikətlirining** üstigə, tooqra, tooqra əməs, dəp həküm kılətti. Pəkət ahiratkə kelgəndə andin u barlık kixilərni sorakqa tartıp, ularning üstdin həküm qıqırıdu, əlwəttə. Pərisiyələr bolsa ezlirini sorakqi, Məsihni sorakqa tartıx hökükimiz bar dəp karaytti. **«meni əwətkən Ata bu ixta mən bilən billidur»** — «bu ixta» degən sezlər əyni tekistə bolmisi mu, mənisi dəl «Mening həküm kılqınım pəkət əzümdin əməs, buningda Ata mən bilən billidur» degəndəktur. □ **8:17 «Silərgə təwə bolqan Təwrat қanunida...»** — grek tilida «silərning Təwrat қanuninglarda» deyilidu. Bu həjwiy, kinayilik gəptur. Pəriysilər daim: «Təwrat қanunini tirixip-tirmixip, həkikiy mənisi bilən əzləxtürgüqilər pəkət bizlərmiz» dəp əlini qong kılıp yürüxətti. Əməliyəttə «Təwrat қanuni» Hudanıñ barlık həlkigə təwə idi, əlwəttə. 10:34 wə 15:25nimu kərung. **«ikki adəmning guwahlıki bolsa rast hesablinidu»** — «Qan.» 17:6. ■ **8:17** Qəl. 35:30; Qan. 17:6; 19:15; Mat. 18:16; 2Kor. 13:1; Ibr. 10:28. ■ **8:18** Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luk. 3:22; 9:35; Yh. 1:33; 5:37; 6:27. ■ **8:19** Yh. 14:9; 16:3.

**20** Əysa bu səzlərni ibadəthanida təlim bərginidə, sədikə sanduqingin aldida turup eytənidi. Birak həqkim uni tutmidi, qünki uning wakit-saiti tehi yetip kəlmigənidi. □ ■

### *Əysanıng etikadsızlarqa agaḥ berixliri*

**21** Xuning bilən u ularoqa yənə:

Mən bu yərdin ketimən; silər meni izdəysilər, lekin əz gunahınglar iqidə elisilər. Mən ketidioqan yərgə silər baralmaysilər, — dedi. ■

**22** Buning bilən Yəhudiylar:

— U: «Mən ketidioqan yərgə silər baralmaysilər» dəydu. Bu uning əzini əltürüwalimən degin-imidu? — deyixti.

**23** Əysa ularoqa:

— Silər təwəndindursilər, mən yüksəridindurmən. Silər bu dunyadindursilər, mən bu dunyadin əməsmən. ■

**24** Xuning üçün silərgə: «Gunahlıringlar iqidə elisilər» dedim. Qünki silər mening «Əzəldin Bar Bolqaruqi» ikənlikimgə ixənmisənglər, gu-

□ **8:20** «sədikə sanduqingin aldida» — yaki «həzinidə».

■ **8:20** Yh. 7:30.      ■ **8:21** Yh. 7:34; 13:33.      ■ **8:23** Yh.

3:31.

nahlıringlar iqidə elisilər, — dedi. □ ■

**25** Sən zadi kim? — dəp soraxtı ular.

Əysə ularoqa: — Baxta silərgə nemə degən bolsam, mən xu.

**26** Əzümning silərning toqranglarda wə üstünglardın həküm kılıdiqan nuroqun səzlirim bar; lekin meni Əwətküqi həktur wə mən Uningdin nemini anglioqan bolsa, bularnila dunyadikilərgə ukturup eytimən, — dedi. □ ■

**27** Ular uning əzlirigə eytənərinin Ata

□ **8:24 «Qünki silər menin «Əzəldin Bar Boloquqi» ikənlikimgə ixənmisənglər, gunahlıringlar iqidə elisilər»** — yaki «Qünki silər menin «Mən Bolimən» ikənlikimgə ixənmisənglər, gunahlıringlar iqidə elisilər». «Əzəldin Bar Boloquqi» yaki ««Mən Bolimən» — Bu Hudaning Musa pəyojəmbərgə axkarilioqan nami bolup («Mis.» 3:14), Əysamu bu namni əzigə կollanoqan. Baxka bir tərjemisi: «Menin U (yəni, Məsih) ikənlikimgə...». Lekin «Yuhanna»da ohxax xu ibarə tepilidiqan kəp baxka ayətlər bilən selixturoqanda (məsilən, 28-, 58-ayət) bu tərjemimiz toqra boluxi kerək. ■ **8:24** Yh. 8:21. □ **8:26 «Əzümning silərning toqranglarda wə üstünglardın həküm kılıdiqan nuroqun səzlirim bar; lekin meni Əwətküqi həktur wə mən Uningdin nemini anglioqan bolsa, bularnila dunyadikilərgə ukturup eytimən»** — Məsihning Pərisiyərgə eytənə baxka kəp səzlirigə ohxax, bu səzi intayın iħqamdur. Bizningqə omumiy mənisi: «Silər toqrułuk nuroqun əyibləydiqan səzlirim bar. Bu səzlirimni կobul kılmaslıkinglar mumkin. Lekin menin bu səzlirim əməliyəttə əzümdin əməs, bəlki meni əwətkən Atamindur; xunga ixinxinglar kerək; qünki nemini Uningdin anglisam, xuni dunyaqə eytimən» degəndək bolsa kerək. ■ **8:26** Yh. 7:28; 15:15; Rim. 3:4.

toopruluk ikənlikini qüxinəlmidi. □

**28** Xunga Əysa mundak dedi:

Silər Insan'oqlını kətürgəndin keyin, mening «Əzəldin Bar Boloduqı» ikənlikimni bilisilər wə xundakla həq ixni əzlükümdin kılmiqanlığımni, pəkət Atining manga əgətkininila səzligənlikimnimu bilisilər. □ ■

**29** Meni Əwətküqi mən bilən billidur, U meni əsla yalozuq koymidi, qünki mən həmixə Uni hursən kılıdioqan ixlarnı kılımən. ■

**30** Əysa bu səzlərni kiliwatqan qaçning əzidə, nuroqun kixilər uningoşa etikad kıldı. ■

### *Həkikiy ərkinlik toopruluk*

**31** Əysa əzigə etikad kılıqan Yəhudiylarəqə:

— Əgər mening səz-kalamımdın qıkmay tur-sanglar, mening həkikiy muhlislirim bolqan bolisilər,

**32** wə həkikətni bilisilər wə həkikət silərni azadlıkka erixtəridü, — dedi. ■

□ **8:27 «ular uning ezlirigə eytənirinən ata toopruluk ikənlikini qüxinəlmidi»** — «Ata» əz Atisi Huda, əlwəttə. Demisəkmu, Məsihning nemixkə bəzidə pəkət «Ata» wə baxxa yərlərdə «Atam» deyixini tətkik kılıx bək paydılık ixtur.

□ **8:28 «Silər Insan'oqlını kətürgəndin keyin...»** — «Insan'oqlining kətürülüxi» awwal Əysanın krestlinixi, andin as-manoqa kətürülüp Hudanıng ong təripidə olturuximə kərsitudu. 12:32-34nimə kərung. **«mening «Əzəldin Bar Boloduqı» ikənlikimni bilisilər»** — 24-ayəttiki izahatni kərung. ■ **8:28**

Qəl. 21:9; 2Pad. 18:4; Yh. 3:11, 14; 7:16; 12:32, 49; 14:10. ■ **8:29**

Yh. 14:10; 16:32. ■ **8:30** Yh. 7:31. ■ **8:32** Rim. 6:18; Gal. 5:1; 1Pet. 2:16.

**33** Ular jawabən: — Biz İbrahimning nəslimiz, — həqqaqan həqkimning kullukida bolmiduk. Sən қandaksigə: Azadlıkkə erixsilər, dəysən? — dedi. ■

**34** Əysa ularoğa jawab berip: — Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, gunah sadır kılqan kixi gunahning kulidur. ■

**35** Kul ailidə mənggü turmaydu, lekin oǒul mənggü turidu. □

**36** Xuning üçün Oǒul silərni azad kılsa, həkikiy azad bolisilər. □ ■

**37** Silərning İbrahimning nəсли ikənlikinglarnı bilimən. Biraq meni əltürməkqi boluwatisilər, qunki menin səzüm iqinglardin orun almidi.

**38** Mən Atamning yenida kərgənlirimni eytiwatimən; silər bolsanglar eż atanglardın

■ **8:33** Mat. 3:9. ■ **8:34** Rim. 6:20; 2Pet. 2:1.

□ **8:35 «Kul ailidə mənggü turmaydu, lekin oǒul mənggü turidu»** — demək, birsi «kul» bolsa (muxu yerdə «gunahning kuli») hərkəndək eý igisi bilən mənggülük munasiwəttə bolmaydu, uning ailə eżası bolalmaydu; pəkət eý igisining eż ailisidilikər bilənla mənggülük munasiwiti bolidu; eý igisining oǒlu eý igisining həkükinqoja igə bolidu, əlwəttə. Əmdi «eý igisi» Huda bolsa, uning Oǒlimu toluk həküklik bolidu, əlwəttə. Bu ix 36-ayəttiki həkikət bilən ziq baqlinidu. □ **8:36 «Xuning üçün Oǒul silərni azad kılsa, həkikiy azad bolisilər»** — yukirik izaħatnimu körüng. «Kul» «kul»ni azad kilmaydu, «kul»ni azad kılalaydiqan pəkət ezi azad bolən kixi, əlwəttə. Əmdi bu dunyada kim gunahdin azadtur? Məsihədin baxka hərbir kixi gunahning kulidur, həkikiy azad bolən kixi pəkət «Oǒul», yəni Məsihdur; xuning bilən u baxķılarnı (ularda etikəd bolsa) gunahning küqidin azad kılalaydu. ■ **8:36** Rim. 8:2.

kөргөnliringlarni kiliwatisilər! □ ■

**39** Ular jawab berip: — Bizning atimiz İbrahimdur, — dedi.

Əysa ularqa: — Əgər İbrahimning pərzəntliri bolsanglar, İbrahimning əməllirini kılqan bolattinglar! ■

**40** Bırak hazır əksiqə meni, yəni Hudadin anglojan həkikətni silərgə yətküzgən adəmni əltürükə kəstləysilər. İbrahim undak ixni kilmioqan. ■

**41** Silər eż atanglarning kılqinini kiliwatisilər! — dedi.

— Biz haramdin boローン əməsmiz! Bizning pəkət birlə atimiz bar, U bolsa Hudadur! — deyixti ular. □

Əysa ularqa: — Atanglar Huda boローン bolsa, meni səygən bolattinglar; qunki mən Hudaning baqrıdin qıkıp, bu yərgə kəldim. Mən ezlükümdin kəlgən əməsmən, bəlkı Uning təripidin əwətilgənmən. □ ■

**43** Səzlimimni nemixka qüxənməysilər? Enikki, mening səz-kalamim kulikinglarqa

□ **8:38 «silər bolsanglar eż atanglardın kergənliringlarni kiliwatisilər!»** — yaki «silər bolsanglar eż atanglardın anglojanliringlarni kiliwatisilər!». ■ **8:38** Yh. 3:11; 7:16; 12:49; 14:10, 24. ■ **8:39** Rim. 2:28; 9:7. ■ **8:40** Yh. 17:17.

□ **8:41 «Silər eż atanglarning kılqinini kiliwatisilər!»** — «eż atanglar» — Iblisni kərsitidü, əlwəttə. 44-ayətni kerüng. **«Biz haramdin boローン əməsmiz!»** — bu daritma gəp. Ular Əysanining Məryəmdin tuquluxını «bir atining wasitisi bilən əməs», bəlkı «haramdin boローン» dəp puritip, uningdin ewən tapmakçı idi. □ **8:42 «mən Hudaning baqrıdin qıkıp...»** — grek tilida «mən Hudaning içidin qıkıp...». ■ **8:42** Yh. 5:43; 7:29.

kirməywatiđidu!

**44** Silər atanglar Iblistin bolqansilər wə uning arzu-həwəslirigə əməl ķilixni halaysilər. Ü aləm apiridə bolqandan tartip կatil idi wə uningda həkikət bolmiqaqka, həkikəttə tur-miqañan. U yalqan səzligəndə, eż təbiitidin səzləydu, qünki u yalqanqi wə xundakla yalqanqılıkning atisidur. □ ■

**45** Lekin mən həkikətni səzliginim üçün, manga ixənməysilər.

**46** Kaysinglar meni gunahı bar dəp dəlilliyələysilər, keni? Həkikətni səzlisəm, nemə üçün manga ixənməysilər?

**47** Hudadin bolqan kixi Hudanıng səzlirini angelaydu; silər ularnı anglimaysilər, qünki silər Hudadin bolqan əməssilər! ■

**48** Yəhudiylar uningoja jawabən:

— Əjəba, bizning seni: «Samariyəlik həm jin qaplaqxan adəm»sən deginimiz toqra əməsmu?

— deyixti. □ ■

**49** Əysa jawabən: — Manga jin qaplaqxını yok, bəlki mən Atamni hərmət ķilimən; lekin silər manga hərmətsizlik ķiliwatisilər. ■

**50** Mən eż xan-xəripimni izdiməymən; lekin buni izdigüqi həm *uning üstidin* həküm ķiloquqi Birsi

□ **8:44** «... *Iblis* yalqanqi wə xundakla yalqanqılıkning atisidur» — yaki «... u (Iblis) yalqanqi wə xundakla yalqanqılıkning piridur». ■ **8:44** Yar. 3:1; 2Kor. 11:3; 1Yuha. 3:8. ■ **8:47** Yh. 6:37; 10:26,27; 1Yuha. 4:6.

□ **8:48** ««**Samariyəlik həm jin qaplaqxan adəm»sən»** — «Samariyəliklər» Yəhudiylar kezgə ilmaydiqan bir həlk bolup, ularning kezqarixiqə Samariyəliklər Hudanıng səzini bur-miqañan kapirlar wə jin təgkənlərdür. ■ **8:48** Yh. 7:20; 10:20.

■ **8:49** Yh. 7:18.

bar.

**51** Bərəkək, bərəkək, mən silərgə xuni eytip կoyayki, menin səz-kalamimni tutidioqan kixi əbədil'əbəd əlüm kərməydu.■

**52** Xuning bilən Yəhudiylar uningoşa:

— Sanga dərwəkə jin qaplaçkanlığını əmdi bildük! Hətta həzriti İbrahim wə pəyoqəmbərlərə əlgən tursa, sən қandağsigə: «Mening səz-kalamimni tutidioqan kixi əbədil'əbəd əlüm tetimaydu» dəysən?

**53** Əjəba, sən atımız İbrahimdin uluqmusən? U əldi, pəyoqəmbərlər həm əldi!? Sən əzüngni kim kilmakqisən?■

**54** Əysə jawabən mundak dedi:

— Əgər mən əzümni uluqlısam, undakta uluqlukum һeqnərsə hesablanmayıttı. Birak meni uluqliqı — silər «U bizning Hudayımız» dəp ataydiqan Atamning Əzidur.

**55** Silər Uni tonumidinglar, lekin mən Uni tonuymən. Uni tonumaymən desəm, silərdək yalolanqi bolattım; birak mən Uni tonuymən wə Uning səz-kalamini tutimən.

**56** Atanglar İbrahim menin künümni kəridioqanlığından yayrap-yaxnidi həm dərwəkə

uni aldin'ala körüp xadlandı. □ ■

57 — Sən tehi əllik yaxqa kirməy turup, İbrahimni kerdüngmu? — deyixti ular.

58 Əysa ularoqa:

— Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, İbrahim tuqulmastila, mən Bar Bolquqidurmən! — dedi. □

59 Buning bilən ular uni qalma-kesək əliqili kollirioqa yərdin tax aldi; lekin Əysa ularoqa kərünməy, ularning otturisidin ətüp ibadəthanidin qikip kətti. □ ■

□ 8:56 «Atanglar İbrahim mening künümni keridioqanlıigidin yayrap-yaxnidi» — Əysanıng «mening künüm» degini nemini kərsitudu? Bizningqə bu ibarə: (1) uning dunyaqa kelixini kərsitudu; (2) uning xan-xərəp iqidə əytiq kelidioqan küninimu kərsitudu. İbrahim қaqqan aldin'ala buni kərgən? Yəhudiylə «Rabbilar»ning kəpinqisi «İbrahim İshaknı kurbanlık əliqili sunoqan waqitta bəkiy aləm uningoqa ayan əliqinan» dəp əkaraytti wə bizmu bu pikirgə mayilmiz.

■ 8:56 Yar. 17:17; Lukə 10:24; Ibr. 11:13. □ 8:58 «İbrahim tuqulmastila, mən Bar Bolquqidurmən!» — «mən Bar Bolquqidurmən» degini yənilə «Mis.» 3:14də, Musa pəyoqəmbərgə wəhiy əliqinan, Hudanıng «Mən Əzümdurmən», yaki bolmisa «Mən Əzəldin Bar Bolquqidurmən» degən uluq namini kərsitudu. Əysanıng bu namni əzigə aloqını uning Hudalıq təbiitini kərsitudu. Yəhudiylər uning bu gepini tooqra qüxinidu, lekin kət'iy ixənməydu (59-ayətni kərüng). □ 8:59

«Buning bilən ular uni qalma-kesək əliqili kollirioqa yərdin tax aldi» — Yəhudiylər həlkə uning sezining mənisini tooqra qüxinətti, lekin ixənməy «kupurluk əliqinqi!» dəp uni əltürməkqı idi. «lekin Əysa ularoqa kərünməy, ularning otturisidin ətüp ibadəthanidin qikip kətti» — bəzi kəna kəqürmılərdə Pəkət «lekin Əysa əzini daldioqa elip, ibadəthanidin qikip kətti» deyilidu. ■ 8:59 Lukə 4:29; Yh. 10:31,39; 11:8.

## 9

*Əysanıng tuoqma қarioqunu saқaytixi*

<sup>1</sup> Wə u yolda ketiwetip, tuoqma қarioqu bir adəmni kərdi.

<sup>2</sup> Muhlisliri uningdin:

— Ustaz, kim gunah қılıp uning қarioqu tuoqulqınıoqa səwəb bolqan? U өzimu ya atanisimu? — dəp soraxtı. □

<sup>3</sup> Əysa mundak jawab bərdi:

— Əzi yaki ata-anisining gunah sadir kılqanlığındın əməs, bəlkı Hudanıng Əz əməlliri uningda ayan kılinsun dəp xundaq bolqan.

<sup>4</sup> Künning yorukida, meni Əwətküqining əməllirini ada қılıxım kerək. Kəq kirsə, xu qəqda həqkim ix kılalmayıdu. □

<sup>5</sup> Mən dunyada turoqan waktimda, dunyaning nuri əzümdürmən. ■

<sup>6</sup> Bu səzlərni kılqandan keyin, u yərgə tükürüp, tükürütin lay қılıp, layni həlikə adəmning kezlinigə sürüp կoydi ■

<sup>7</sup> wə uningoşa: «Siloam kəlqiki»gə berip yuyuwətkin» dedi («Siloam» ibraniyqə söz bolup, «əwətilgən» degən mənini bildüridu). Xuning bilən həlikə adəm berip yuyuwidi, kezi

□ **9:2 «Ustaz»** — Grek tilida «Rabbi». □ **9:4 «meni**

**əwətküqining əməllirini ada қılıxım kerək»** — yaki «meni Əwətküqining əməllirini ada қılıxımız kerək». **«Kəq kirsə, xu qəqda həqkim ix kılalmayıdu»** — Əysanıng yər yüzidə bolidioqan hizmitigə bəlkim pəkət altə ay қaloqan bolsa kerək.

■ **9:5** Yəx. 42:6; Luqə 2:32; Yh. 1:9; 8:12; 12:35,46; Ros. 13:47.

■ **9:6** Mar. 8:23.

kөridioqan bolup kaytip keldi. □

**8** Koxniliri wə u ilgiri tiləmqilik қiloqinida uni kөrgөnlөр:

— Bu olturup tiləmqilik қılıdioqan һелиki adəm əməsmu? — deyixip ketti. ■

**9** Bəzilər: «Həə, xu ikən» desə, yənə bəzilər: «Yak. u əməs, lekin uningoşa ohxaydikən» deyixti.

Birak u ezi:

— Mən dəl xu kixi bolimən! — dedi.

**10** — Undakta kezliring қandaq eqildi? — dəp soraxti ular.

**11** U jawabən mundaq dedi:

— Əysa isimlik bir kixi *tükürükidin* lay қılıp kezlirimgə sürüp կoyuwidi, manga: «Siloam kəlqikigə berip yuyuwətkin» degənidir. Mən berip yuyuwidim, kərələydiqan boldum.

**12** — U hazır kəyərdə? — dəp soraxti ular.

— Bilməymən, — dedi u.

### *Pərisiylərning möjizini sürüxtürüxi*

**13** Halayık ilgiri қarioqan bolqan bu adəmni Pərisiylərning aldiqala elip berixti

□ **9:7 «Siloam»** — Ibraniy tilida «Siloha». «**Əysa** uningoşa: «Siloam kəlqiki»gə berip yuyuwətkin» dedi... һелиki adəm berip yuyuwidi, kezi kəridioqan bolup kaytip keldi» — bu kor adəm ibadəthanıqə yekin jayda tiləmqilik қılıp olturoqan bolsa, ibadəthanidin «Siloam kəlqiki»gə bir kilometrdək kelətti. Xuning üçün bu səpər kor adəmning ixənqigə nisbətən heli bir sinək idi. Lay қattıqlaxşandan keyin u kezlirini həq aqalmioqan һaldə muxu uzun yolni mengixi kerək idi. Bu kor adəm üçün intayın eqir idi, əlwəttə. Uning üstigə yolni bikar mangsa kəp «tiləmqilik waklı» israp bolup ketətti. ■ **9:8** Ros. 3:2.

**14** (əslidə Əysa lay kılıp bu adəmning kəzlirini aqkan kün dəl xabat künü idi). ■

**15** Xuning bilən Pərisiyərər käytidin bu adəmdin qandaq kərələydiqan bolqinini soriwidi, u ularoqa: — U kəzlirimgə lay sürüp կoydi, mən yuyuwidim wə mana, kərələydiqan boldum! — dedi.

**16** Xuning bilən Pərisiyərərdin bəziliri:

— U adəm Hudanıng yenidin kəlgən əməs, qunki u xabat künini tutmaydu, — deyixti.

Yənə bəziliri:

— U gunahkar adəm bolsa, qandaqlarqə bundak möjizilik alamətlərni yaritalaytti? — deyixti.

Buning bilən ularning arisida bəlönüx pəyda boldi. □ ■

**17** Ular կarioqu adəmdin yənə:

— U kəzliringni eqiptu, əmdi sən u toqruluk nemə dəysən? — dəp soraxtı.

U: — U bir pəyoqəmbər ikən, — dedi. ■

**18** Yəhudiylar kərələydiqan կilinoqan kixinıng ata-anisini tepip kəlmigüqə, burun uning կarioqu ikənlikigə wə həzir kərələydiqan կilinoqanlıkiqə ixənməytti. Xunga ular uning ata-anisini qakırtıp,

■ **9:14** Mat. 12:1; Mar. 2:23; Luка 6:1; Yh. 5:9. □ **9:16** «**U adəm Hudanıng yenidin kəlgən əməs, qunki u xabat künini tutmaydu**» — ular «u xabat künini tutmaydu» dəydu. Qunki ular Əysanıng tükürükidin lay կilixni «əmgək կilix», xundaqla xabatning «dəm elix prinsipi»ni buzux, dəp կaraytti. Əysa bolsa «Atamıng əməllirini ada կilixim kerək» degənidi (4-ayət). Demək, «ix կiloquqi» yaki «əməl կiloquqi» əslidə Huda Əzidur. Uningdin baxka kim xundaq möjizə yaritaytti? ■ **9:16** Yh. 3:2; 7:12; 9:33; 10:19. ■ **9:17** Luка 7:16; 24:19; Yh. 4:19; 6:14.

**19** ulardin:

— Bu silerning oqlunglarmu? Tuqlma қarioқу, dewatattinglar? Өmdi һазир қandaқlarqə kөрөлөydiqan bolup қaldi? — дәп soraxti.

**20** Ata-anisi ularoғa: — Uning bizning oqlimiz ikənlik, xundakla tuquluxidinla қarioқu ikənlikini bilimiz;

**21** lekin һазир қandaқlarqə kөрөлөydiqan bolup қaloqanlığını, kezlerini kim aqşanlığını bilməymiz. U qong adəm tursa, *buni* өzidin soranglar, u ezi dәp bərsun, — дәп jawab bərdi.

**22** Ata-anisining xundak deyixi Yəhudiylardin korkşanlıği üçün idi; qunki Yəhudiylar kimdəkim Əysani Məsih dәp etirap kılsa, u sinagog jamaitidin қoqlap qikirilsun dәp қarar kılqanidi. □ ■

**23** Xu səwəbtin uning ata-anisi: «U qong adəm tursa, *buni* өzidin soranglar» degənidi.

**24** Pərisiyler əslidə қarioқu bolqan adəmni yənə qakırıp uningoqa:

— Hudaqə xan-xərəp berip *kəsəm kıl!* Biz bu adəmning gunahkar ikənlikini bilimiz, —

---

□ **9:22 «Yəhudiylar kimdəkim Əysani Məsih dәp etirap kılsa, u sinagog jamaitidin қoqlap qikirilsun dәp қarar kılqanidi»** — «sinagogtin qikirilix»ning nətijisi, jəmiyəttikilərdin heqkim sinagogtin qikiriloqan kixi bilən bardı-kəldi kılmaytti. ■ **9:22** Yh. 7:13; 12:42.

deyixti. □ ■

**25** U mundak jawab bərdi:

— U gunahkarmu, əməsmu, bilməymən. Bırak mən xu birla ixni bilimənki, қarioğu idim, hazır kərələydiqan boldum.

**26** Ular uningdin yənə bir ketim:

— U seni қandaқ қıldı? Kəzliringni қandaқ aqtı?  
— dəp soraxti.

**27** U jawabən:

— Silərgə allikəqan eyttim, bıraq қulak salmid-  
inglar. Silər nemə dəp kaytidin anglaxni halap  
kaldınglar? Silərmu uning muhlisliри bolay  
dəwatamsılər?! — dedi.

**28** Buning bilən, ular uni қattık tillap:

— Sən həlikining muhlisi! Biz bolsaq Musa  
*pəyərəmbərning* muhlislimiz.

**29** Hudanıng Musaqla səzligənlikini bilimiz; lekin bu nemining bolsa կeyərdin kəlgənlikinimu bilməymiz, — deyixti.

**30** Həlikı adəm ularoqa mundak jawab kayturdı:

— Ajayıp ixkü bu! Gərqə silər uning կeyərdin kəlgənlikini bilmigininglar bilən, u mening kəzlirimni aqtı.

**31** Biz bilimizki, Huda gunahkarlarning tiləklirini anglimaydu; bıraq Өzigə ihlasmən bolup iradisigə əməl қılqılıqların kini

□ **9:24 «Hudaqla xan-xərəp berip կəsəm կil»** — Əslidə grek tilida «կəsəm կil» degən sez yok idi. Bu ayəttə xu sez bolmisimu, xu mənə qikip turidu (məsilən «Yəxua» 7:19ni kərüng). Xuning üçün bu jümlining mənisi «Əysaqla əməs, bəlki Hudaqla xan-xərəp bər» degənlik əməs, bəlki «Hudani uluqlax üçün rast gəp կil, bu məjizə əslidə qong bir aldamqılıq əməsmu?» degəndək. ■ **9:24** Yə. 7:19.

anglaydu. ■

**32** Dunya apiridə bolqandanın tartip, birərsininq tuoqma қarioquning kəzini aqkanlığını anglap bakğan əməs.

**33** Əgər bu adəm Hudadin kəlmigən bolsa, həqnemə қılalmıqan bolatti.

**34** Ular uni:

— Sən tüptin gunah iqidə tuoqulqan turukluk, bizgə təlim bərməkqimusən? — deyixip, uni *sinagogtin* қooqlap qıkırıwetixti. □

### *Roħiy қarioquluğ*

**35** Əysa ularning uni *sinagogtin* қooqlap qıkarqanlığını anglap, uni izdəp tepip:

Sən, Hudanıq Oqlıqa etikad қilamsən? — dəp soridi. □

**36** U jawabən: — Təksir, u kim? Mən uningoşa etikad қilay, — dedi.

**37** — Sən həm uni kərdüng həm mana, hazırlıq sən bilən səzlixiwatqan dəl xuning ezi, — dedi Əysa uningoşa.

**38** Həlikı adəm:

— I Rəb, etikad қılımən! — dəp, uningoşa səjdə kıldı.

**39** — Mən korlarnı kəridiqan bolsun, kəridiqanlarnı kor bolsun dəp bu dunyaşa

■ **9:31** Zəb. 66:18; Pənd. 15:29; 28:9; Yəx. 1:15; Mik. 3:4.

□ **9:34 «ular... uni sinagogtin қooqlap qıkırıwetixti»** — 22-ayət wə izahatni kərüng. □ **9:35 «Sən, Hudanıq Oqlıqa etikad қilamsən?»** — bəzi kona keqürmilərdə «Sən, İnsan' oqlıqa etikad қilamsən?» dəp pütülgən.

həküm qıkırıxka kəldim, — dedi Əysa. □ ■

**40** Uning yenidiki bəzi Pərisiyər bu səzlərni anglap uningdin:

— Bizmu kormu? — dəp soraxtı.

**41** Əysa ularqa: — Kor bolqan bolsanglar, gunahınglar bolmayıttı; lekin silər hazır «kərüwatımız» degininglar üçün silərgə gunah həsabliniweridu, — dedi.

## 10

*Əysa səzini dawam ķilidu — «Mən yahxi կoy bakķuqidurmən»*

**1** Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, կoy կotiniqa ixiktin kirməy, baxka yərdin yamixip kirgən kixi oɔqri wə կarakqidur.

**2** Ixiktin kiridiqan kixi bolsa կoylarning padiqisidur.

---

□ **9:39 «Mən korlarnı kəridioqan bolsun, kəridioqanlarnı kor bolsun dəp bu dunyaşa һəküm qıkırıxka kəldim»** — «həküm qıkırıxka kəldim» — Bu «həküm» toopluluk «Yəx.» 42:1 wə uningdiki izahatni körüng. Bu կandaq «həküm»? Bizningqə Yəxaya pəyələmbərnin bexaritidə eytiləndək az degəndə bu «həküm»ning eq təripi bardur: (1) etikadqilarqa tooqra kəzkaraxlarnı yətküzüx; (2) Hudanıng kəp ixlər üstidiki həkümlərini bildürүx; (3) Məsihning həwiri kixilərning kəlbini yaki yoruk yaki tehimu կarangoqu, kor kılıx; huddi Yəxaya pəyələmbər əz waqtida Hudanıng səz-kalamını Israiloqa yətküzgəndə, Israilning əhwali «Silər anglaxni anglaysılər, birək qüxənməysılər; kəruxni kərüsılər, birək bilip yətməysılər» («Yəx.» 6:9-10) degəndək bolqanqa ohxax. «Yəx.» 44:18nimu körüng. ■ **9:39** Yh. 3:17; 12:47.

**3** Ixik baқar uningoqa ixikni eqip beridu wə қoylar uning awazini anglap tonuydu; u өз қoylirining isimlirini bir-birləp qakirip ularni sirtka baxlap qikidu.□

**4** U қoylirining həmmisini sirtka qikirip bolup, ularning aldida mangidu, қoylarmu uning kəynidin əgixip mengixidu; qünki ular uning awazini tonuydu.□

**5** Lekin ular yat adəmning kəynidin mangmaydu, bəlki uningdin қaqidu; qünki ular yatlarning awazini tonumaydu.

**6** Əysa bu təmsilni ularoqa səzləp bərgini bilən, lekin ular uning əzlinigə nemə dəwatkanlığını həq qüxənmidi.

**7** Xunga Əysa ularoqa yənə mundak dedi:

— Bərəkət, bərəkət, mən silərgə xuni eytip қoyayki, қoylarning ixiki əzümdurmən.□

**8** Məndin ilgiri kəlgənlərning həmmisi oqri wə

□ **10:3 «Ixik baқar uningoqa ixikni eqip beridu wə қoylar uning awazini anglap tonuydu...»** — «ixik baқar» bəlkim Qəmüldürgüqi Yəhəyani kərsitixi mumkin. Bu ayət həm 4-ayətkə munasiwətlik, «Mik.» 2:13 wə izahatni kərung. □ **10:4 «U қoylirining həmmisini sirtka qikirip bolup, ularning aldida mangidu, қoylarmu uning kəynidin əgixip mengixidu; qünki ular uning awazini tonuydu»** — demisəkmə, Ottura Xərkətiki қoyqılar dəl xundaq yol bilən қoylarnı baxıdu. Қoyqi barlıq қoylaroqa isim қoyup ularni bu isim bilən qakiridu. U daim «қoylirini baxlaydu», ular uning awazi bilən əgixip mangidu. Adəttə қoyqining қoylarnı «həydəx»ning həq hajiti yok. □ **10:7 «қoylarning ixiki əzümdurmən»** — Ottura Xərkətə padıqılar keqidə қoylarnı қoqdash üçün қotanning aqzida tooprısiqa yetip uhlayıdu. Xuning bilən ular əzlini «қoylarning ixiki» dəydu. Undak қoyqılar hərkünü «əz қoyliri üçün jenini pida kılıdu».

қаракqidur, lekin қoylar ularoqa қulaқ salmidi. □

**9** Ixik өзүмдurmən. Mən arkılık kirgini kütkuzulidu həm kirip-qıkip, ot-qəplərni tepip yeyələydi. ■

**10** Oqri bolsa pəkət oqrilax, əltürük wə buzux üçünla kelidu. Mən bolsam ularnı həyatlılkə erixsun wə xu həyatlıkı mol bolsun dəp kəldim. □

**11** Yahxi padıqi əzümdurmən. Yahxi padıqi қoylar üçün ez jenini pida kılıdu. □ ■

**12** Lekin mədikar undak kılmaydu. U bəlki nə қoylarning igisi nə padıqisi bolmiqələqkə, bərining kəlginini kərsə, қoylarnı taxlap қaqıdu wə bərə kelip қoylarnı titip tiripirən kiliwetidu.  
□ ■

**13** Əmdi mədikar bolsa pəkət həkkini dəp ixləp, қoylaroqa kəngül bəlməy bədər қaqıdu.

□ **10:8 «Məndin ilgiri kəlgənlərning həmmisi oqri wə karakqidur, lekin қoylar ularoqa қulaқ salmidi»** — bu yerdə Əysanın kəzdə tutkını Təwrattiki pəyələmbərlər əməs, bəlki əzlirini «Israilni bağkuqlar» dəp atıwaləqanlar — yəni Pərisiyər, bax kahinlər, Təwrat ustazlıri, Yəhudiylər, akşakalları, xundakla əzidin ilgiri pəydə bolovan «sahta Məsihlər» (məsilən, «Ros.» 5:36-37) din ibarət. Israile şəhərə bolux kerək bolovanlar əksiqə padidin payda-mənpəət alidiqanlar ola aylan-durulovan («Yər.» 23-bab, «Əz.» 34-babni körüng). ■ **10:9**

Yh. 14:6. □ **10:10 «Oqri bolsa pəkət oqrilax, əltürük wə buzux üçünla kelidu»** — «əltürük» grek tilida «boozlax».

□ **10:11 «Yahxi padıqi қoylar üçün ez jenini pida kılıdu»** — «yahxi padıqi» bolovanın keyin baxlaş hil padıqlar bolamdu? Bu toqrisida «köxumqə sez» imizdə azraq tohtilimiz. ■ **10:11**  
Yəx. 40:11; Əz. 34:11, 12, 15, 22, 23; Mik. 1:14; Ibr. 13:20;  
1Pet. 5:4. □ **10:12 «bərə kelip қoylarnı titip tiripirən kiliwetidu»** — yəki «bərə kelip қoylarnı tutuwelip tiripirən kiliwetidu». ■ **10:12** Zək. 11:16.

**14:15** Yahxi padiqi əzümdurmən. Ata meni tonioqinidək mən atini tonuqinimdək, mən əzümningkilərni tonuymən wə əzümningkilərməni meni tonuydu; köylər üçün jenim pida. ■

**16** Bu қotandin bolmioqan baxka köylirimmu bar. Ularnimu elip baxlixim kerək wə ularmu awazimni angelaydu; xuning bilən bir pada bolidu, xundakla ularning bir padiqisi bolidu. □ ■

**17** Ata meni xu səwəbtin səyiduki, mən jenimni kəyturuwelixim üçün uni pida kılımən. ■

**18** Jenimni həqkim məndin alalmaydu, mən uni əz ihtiyarım bilən pida kılımən. Mən uni pida kilişkə höküklükənmən wə xundakla uni kəyturuwelixkemu höküklükənmən; bu əmrni Atamdin tapxuruwalqanmən. ■

**19** Bu sözlər tüpeylidin Yəhudiylar arisida yənə bəlünük pəyda boldı. ■

**20** Ulardın kəp adəmlər:

— Uningçə jin qaplıxiptu, u jeylüwatidu, nemə üçün uning səzığə kulak salıqudəksilər? — deyixti. ■

**21** Yənə bəzilər bolsa:

— Jin qaplaxğan adəmning sözləri bundak bol-

■ **10:14-15** 2Tim. 2:19; Mat. 11:27; Luğa 10:22; Yh. 6:46; 7:29. □ **10:16** «Bu қotandin bolmioqan baxka köylirimmu bar. Ularnimu elip baxlixim kerək ... xuning bilən bir pada bolidu, xundakla ularning bir padiqisi bolidu» — həqkandak xübə yokki, muxu yerdə «bu қotandin bolmioqan»lar Məsihkə etikad kılıdiqan Yəhudiylərni kərsitudu. ■ **10:16** Əz. 37:22. ■ **10:17** Yəx. 53:12. ■ **10:18** Yh. 2:19. ■ **10:19** Yh. 7:12; 9:16. ■ **10:20** Yh. 7:20; 8:48, 52.

maydu. Jin қandaқмұ қаріоқularning көзлірini аqalisun?! — deyixti. ■

### *Əysanıng qətkə ķekilixi*

**22** Kix pəslı bolup, Yerusalemda «Қayta beoqixlax həyti» etküzülüwbatatti. □

**23** Əysa ibadəthanidiki «Sulaymanning pexaywini»da aylinip yürətti. ■

**24** Yəhudiylar uning ətrapıqa olixiwelip:

— Bizni қақаноңıqə tit-tit kılıp tutuklukta қaldurmaqqisən? Əgər Məsih bolsang, bizgə oquķını eyt, — deyixti. □

**25** Əysa mundak jawab bərdi:

— Mən silərgə eyttim, lekin ixənməysilər. Atamning nami bilən kılqan əməllirimning əzi manga guwahlıq beridu. ■

**26** Birak mən silərgə eytkinimdək, silər etikəd kilmidinglar, qünki menin қoylirimdin əməssilər.

**27** Mening қoylirim menin awazimni anglaydu, mən ularni tonuymən wə ular manga əgixidu. ■

■ **10:21** Mis. 4:11; Zəb. 94:9; 146:8 □ **10:22 «Қayta beoqixlax həyti»** — (ibadəthanini) «қayta beoqixlax həyti» bolsa miladiyədin ilgiri 164-yili «Yəhuda Makkabus» ibadəthanini Yunandikilərning butpərəslikidin қayturuwelip, uni kaytidin Hudanıng yolioqa atap beoqixlioqanlığını təbrikləydiqan həyt. Bu həyt Yəhudiylar arisida hazırlanıq «Hannukah» dəp atılıdu.

■ **10:23** 1Pad. 6:3; Ros. 3:11; 5:12. □ **10:24 «Bizni қақанoñıqə tit-tit kılıp tutuklukta қaldurmaqqisən?»** — grek tilida «jenimizni қақanoñıqə tit-tit kılıp tutuklukta қaldurmaqqisən?». ■ **10:25** Yh. 5:36. ■ **10:27** Yh. 8:47.

**28** Mən ularoqa mənggülüк hayat ata қilimən; ular əsla һalak bolmaydu. Ңеқkim ularni қolumdin tartiwalalmaydu. ■

**29** Ularni manga təkdim қiloqan atam həmmidin üstündür wə һeқkim ularni atamning қolidin tartiwalalmaydu.

**30** Mən wə Ata əslidinla birdurmiz.□ ■

**31** Buning bilən Yəhudiylar yənə uni qalma-kesək қılıxmaқqi bolup, yərdin қollirioqa tax elixti.■

**32** Әysa ularoqa: — Atamdin kəlgən nuroqun yahxi əməllərni silərgə kərsəttim. Bu əməllərning կaysisi üçün meni qalma-kesək қılmakqisilər? — dedi.

**33** — Seni yahxi bir əməl üçün əməs, bəlki kupurluk қiloqining üçün qalma-kesək қılımız. Qünki sən bir insan turukluk, өzüngni Huda қılıp kərsətting! — dedi Yəhudiylar jawabən.■

**34** Әysa ularoqa mundak jawab bərdi:

— Silərgə təwə mukəddəs қanunda «Mən eytim, silər ilahılsilər» dəp pütülgən əməsmu?

---

■ **10:28** Yh. 6:39; 17:12; 18:9. □ **10:30 «Mən wə Ata əslidinla birdurmiz»** — «Қан» 32:39ni kərüng. Muxu yerdə Məsihning «bir» degini, yüksirdə tiləqə elinoqan ixlirida өzining Huda'ata bilən birgə bir bolqanlığını təkitləydu. ■ **10:30** Yəx. 54:5; Yh. 5:19; 14:9; 17:5. ■ **10:31** Yh. 8:59; 11:8. ■ **10:33** Yh. 5:18.

- ■ 35 Huda өз сөз-kalamini yətküzgənlərni «ilahlar» dəp atıqan yerdə (wə mukəddəs yazmilarda eytiloqını hərgiz küqtin қalmayıdu)  
 36 nemə üçün Ata Өzigə has-mukəddəs kılıp panıy dunyaqa əwətkən zat «Mən Hudanıng Oqlımən» desə, u toqruluk «kupurluk ķilding!» dəysilər? □ ■  
 37 Əgər Atamning əməllirini kilmisam, manga ixənmənglər. ■  
 38 Bırak kilsam, manga ixənmigən häləttim, əməllərning əzlirigə ixininglər. Buning bilən Atining məndə ikənlikini, meningmu Atida ikənlikimni hək dəp bilip etikad kılıdiqan bolisilər. ■  
 39 Buning bilən ular yənə uni tutmaqçı boldi, bırak u ularning կolliridin կutulup, u yərdin

□ **10:34 «Silergə təwə mukəddəs қanun»** — 8:17 wə izahatını kərung. «Mən eyttim, silər ilahılsılər» — bu səzər «Zəb.» 82:6də tepilidü. Toluk eytsak «Mən eyttim: — Silər ilahlar ikənsilər; həmminglər Həmmidin Aliy Bolqoqining oqlullirisilər» degən bolup, bu səz əslidə sot məjlisigə қatnaxqan «ilahlar»qa, yəni Hudanıng həlkigə sorakçı bolqan yaki əz həlkı arisida hərkəndək həkük-mə'suliyiti bar adəmlərgə eytiloqanidi. Ular muxu ixta, həmmmini sorak kılouqı Hudaoqa ohxap kətkəqkə, «ilahlar» deyilidü. 35-36-ayət wə izahatını kərung. «Zəb.» 82:1diki izahatnimü kərung. ■ **10:34** Zəb. 82:6 □ **10:36 «Nemə üçün Ata Өzigə has-mukəddəs kılıp panıy dunyaqa əwətkən zat «Mən Hudanıng Oqlımən» desə, u toqruluk «kupurluk ķilding!» dəysilər?»** — bu 36-ayət boyiqə, Huda «Zəbur»da «Hudanıng səz-kalami yətküzülgənlər»ni «ilahlar» dəp atıqan yerdə, **Hudanıng Sez-Kalaminin Өzi** dunyaqa kəlgəndə, «Hudanıng Oqlımən» desə, bu կandakmu kupurluk bolidü? ■ **10:36** Yh. 5:1; 6:27.  
 ■ **10:37** Yh. 15:24. ■ **10:38** Yh. 14:11; 17:21.

kətti. ■

**40** Andin u yənə Iordan dəryasining u կetiçə, yəni Yəhya *pəyərəmbər* dəslipidə adəmlərni qəmüldürgən jayoqa berip, u yərdə turdi. ■

**41** Nuroqun kixilər uning yenioqa kəldi. Ular:

— Yəhya həq möjizilik alamət kərsətmigən, lekin uning bu adəm toqrisida barlıq eytənənləri rast ikən! — deyixti.

**42** Xuning bilən nuroqunliqan kixilər bu yərdə uningoqa etikad kıldı.

## 11

### *Lazarusning əlümi*

**1** Lazarus degən bir adəm kesəl bolup қaloqanidi. U Məryəm wə hədisi Marta turoqan, Bəyt-Aniya degən kənttə turattı

**2** (bu Məryəm bolsa, Rəbgə huxbuy mayni sürkigən, putlirini ez qaqlırı bilən ertip կurutkan һəlikə Məryəm idi; kesəl bolup yatkan Lazarus uning inisi idi). □ ■

**3** Lazarusning hədiliri Əysənə həwərqı əwətip: «I Rəb, mana sən seygən *dostung* kesəl bolup қaldi» dəp yətküzdi.

■ **10:39** Lukə 4:29; Yh. 8:59. ■ **10:40** Yh. 1:28; 3:23.

□ **11:2** «**bu Məryəm bolsa, rəbgə huxbuy mayni sürkigən, putlirini ez qaqlırı bilən ertip կurutkan һəlikə Məryəm idi; kesəl bolup yatkan Lazarus uning inisi idi**» — bu ix dəsləptə «Mat.» 26:6-13 wə «Mar.» 14:3-9də wə keyin «Yuh.» 12:3-8də hatirilinidu. Yuhanna okurmənlər bu ixtin Injildiki baxxa «bayanlar» arkılıq allikəqan həwər tapkan, dəp pərəz kıldıu. ■ **11:2** Mat. 26:6; Mar. 14:3; Lukə 7:37; Yh. 12:3.

**4** Lekin Əysa buni anglap:

— Bu kesəldin əlüp kətməydu, bəlki bu arkılık Hudanıng Oqlı uluqlınip, Hudanıng xan-xəripi ayan kılınidu — dedi. ■

**5** Əysa Marta, singlisi wə Lazarusni tolimu səyətti.

**6** Xunga u Lazarusning kesəl ikənlikini anglioqan bolsimu, əzi turuwatqan jayda yənə ikki kün turdi. □

**7** Andin keyin u muhlislirioqa:

— Yəhudiyyəgə қayta baraylı! — dedi.

**8** Muhlisliri uningoqa:

— Ustaz, yekindila u yərdiki Yəhudiylar seni qalma-kesək kilmakqi bolqan tursa, yənə u yərgə қayta baramsən? — deyixti. □ ■

**9** Əysa mundaq dedi:

— Kündüzdə on ikki saat bar əməsmu? Kündüzi yol mangıqan kixi putlaxmas, qünki u bu dunyanıng yorukını kəridü.

**10** Lekin keqisi yol mangıqan kixi putlixar, qünki uningda yorukluk yoktur.

**11** Bu sözlərni eytkəndin keyin, u:

— Dostimiz Lazarus uhlap қaldı; mən uni uyqusidin oyqatqılı barımən, — dəp қoxup

■ **11:4** Yh. 9:3; 11:40. □ **11:6 «Xunga u Lazarusning kesəl ikənlikini anglioqan bolsimu, əzi turuwatqan jayda yənə ikki kün turdi»** — bu ayətiki «xunga» bəlkim okurmənlərni həyran kəlduridu. Bizdə kılqə xübə yokki, Huda Əzini səygənlərinim intayın səygəqkə, ularning Hudanıng həkikiy xan-xəripi wə uluqlukını kərüp qüixinixi, xundakla etikadining küqəytılıxi üçün bəzidə beximizdin bu ixqə ohxap ketidiqan azablıq ixlarnı etküzidü (15-ayətni kərüng). □ **11:8 «Ustaz»** — grek tilida «Rabbi». ■ **11:8** Yh. 8:59; 10:31.

көйди. ■

**12** Xunga muhlislar uningөза:

— I Rəb, uhliqan bolsa, yahxi bolup қалиду, — dedi.

**13** Ҳалбuki, Әysa Lazarusning өлүми тоғрулук eytқаниди, лекин ular u dəm elixtiki uyқuni dəwatiду, dəp oylaxti.

**14** Xunga Әysa ularөза oquқını eytip:

— Lazarus өлди, — dedi.

**15** — Birak silərni dəp, silərning etikad қılıxinglar üçün, *uning kexida* bolmiqanlıқимөза huxalmən. Әmdi uning yenioqa barayli, — dedi.

**16** «**Қоккеzək**» dəp atilidiozan Tomas baxқa muh-lisdaxlirioza:

— Bizmu uning bilən billə barayli həm uning bilən billə өləyli, — dedi. □

### *Əysanıng Lazarusni tirildürüxi*

**17** Әysa muhlisliri bilən Bəyt-Aniya оза baroqanda, Lazarusning yərlikkə қoyulqınıоза allıq�an tət kün bolqanlıki uningөза məlum boldi.

**18** Bəyt-Aniya Yerusalemоза yekin bolup, uningdin altə qakırımqə yiraklıkta idi, □

**19** xuning bilən nuroqun Yəhudiylar Marta bilən Məryəmgə inisi toqrisida təsəlli bərgili ularning yenioqa kəlgənidi.

■ **11:11** Mat. 9:24; Mar. 5:39; Lukā 8:52. □ **11:16**

«**Қоккеzək**» **dəp atilidiozan Tomas** — drek tilida ««Didi-mos» dəp atilidiozan Tomas». □ **11:18 «altə qakırıq»** — grek tilida «on bəx stadiyon». Bir «stadiyon» 185 metr idi.

**20** Marta əmdi Əysaning keliwatқinini anglapla, uning aldioqa qikti. Lekin Məryəm bolsa əyidə olturnup қaldi.

**21** Marta əmdi Əysaoqa: — I Rəb, bu yerdə bolqan bolsang, inim əlmigən bolatti.

**22** Həlihəm Hudadin nemini tilisəng, Uning sanga xuni beridioqanlığını bilimən, — dedi.

**23** — Ining қayta tirilidu, — dedi Əysa.

**24** Marta:

— Ahirkı künidə, yənə tirilix künidə uning jəzmən tirilidiqanlığını bilimən, — dedi.■

**25** Əysa uningoqa: — Tirilix wə həyatlıq mən əzümdurmən; manga etikad қiloquqi kixi əlsimu, həyat bolidu; ■

**26** wə həyat turup, manga etikad қiloquqi əbədil'əbəd əlməs; buningoqa ixinəmsən?■

**27** U uningoqa: — Ixinimən, i Rəb; sening dunyaqa kelixi mukərrər bolqan Məsih, Hudanıng Oqlı ikənlikingga ixinimən.■

**28** Buni dəp bolup, u berip singlisi Məryəmni astiqina qakırıp:

— Ustaz kəldi, seni qakiriwatidu, — dedi.

**29** Məryəm buni anglap, dərhal ornidin turup, uning aldioqa bardı

**30** (xu pəyttə Əysa tehi yeziqa kirmigən bolup, Marta uning aldioqa mengip, uqrixip қaloqan yerdə idi).

**31** Əmdi *Məryəmgə* təsəlli beriwatkan, əydə uning bilən olturoqan Yəhudiylar uning aldirap

■ **11:24** Dan. 12:2; Luка 14:14; Yh. 5:29. ■ **11:25** Yh. 1:4; 3:16, 36; 5:24; 6:47; 14:6; 1Yuhə. 5:10. ■ **11:26** Yh. 6:51.

■ **11:27** Mat. 16:16; Mar. 8:29; Luка 9:20; Yh. 6:69.

köpüp sirtka qikip kətkinini körüp, uni kəbrigə berip xu yerdə yiqa-zar kılqılı kətti, dəp oylap, uning kəynidin mengixti.

**32** Məryəm əmdi Əysa bar yergə baroqanda uni körüp, ayioqa əzini etip:

— I Rəb, bu yerdə bolqan bolsang, inim əlmigən bolatti! — dedi.

**33** Əysa Məryəmning yiqa-zar kılqinini, xundakla uning bilən billə kəlgən Yəhədiy həlkning yiqa-zar kilişkini kərgəndə, rohida qattik pioqan qekip, kengli tolimu biaram boldi wə: □

**34** — Uni kəyərgə köydunglar? — dəp soridi.

— I Rəb, kelip kərgin, — deyixti ular.

**35** Əysa kez yexi kıldı. □ ■

**36** Yəhədiy həlkı: — Karanglar, u uni қanqılık səygən! — deyixti.

**37** Wə ulardin bəziliri:

— Kariquning kezini aqkan bu kixi kesəl adəmni əlümdin saklap қalalmasmidi? — deyixti.

**38** Əysa iqidə yənə qattik pioqan qekip, kəbrining aldioqa bardı. Kəbri bir əyar idi; uning kirix aqzioqa qong bir tax қoyukluk idi.

**39** Əysa:

— Taxni eliwetinglar! — dedi.

□ **11:33 «Əysa...** rohida qattik pioqan qekip, kengli tolimu biaram boldi» — Əysa nemigə xundak inkas қayturdı? Bizningqə, bu uning gunahning insanlarnı əlümğə wə һalakətkə, jümlidin Xəytanning ilkigə elip baroqanlıq türəyli din bolqan parakəndiqilik wə pioqan-кayoquqa қarap, bu ixlardın qattik һayajanlanojanlığı wə bəlkim əqəzəpləngənlikini kərsitidü. □ **11:35 «Əysa kez yexi kıldı»** — Əysanıng kez yaxlırı toqrluluk «қoxumqə sez»imizdə tohtalmışaq bolmaydu.

■ **11:35 Luğa 19:41.**

Өлгүqining hədisi Marta:

— I Rəb, yərlikkə կոյօղili tət kün boldi, hazırlı u purap kətkəndu, — dedi.

**40** Əysa uningoqa:

— Mən sanga: «Etikəd kilsang, Hudanıng xanxəripini kərisən» degənidiməqu! — dedi.

**41** Buning bilən halayıq taxni eliwətti. Əysa kəzəlirini asmanoqa tikip mundak dua қildi:

— I Ata, tilikimni angliquning üçün sanga təxəkkür eytimən.

**42** Tiləklirimni həmixinə anglaydiqanlıqningni bilmən; lekin xundak bolsimu, ətrapimdiki muxu halayıq sening meni əwətkənlikinggə ixənsun dəp, buni eytiwatimən! ■

**43** Bu səzlərni қılqandanın keyin, u yüksiri awazda:

— Lazarus, taxkırıqa qık! — dəp towlidi.

**44** Өlgüqi կol-putliri kepənləngən, engiki tengiloqan һalda taxkırıqa qıktı. Əysa ularoqa:

— Kepənni yexiwetip, uni azad қilinglar! — dedi. ■

### *Əysani əltürük suyiğəsti*

*Mat. 26:1-5; Mar. 14:1-2; Luķa 22:1-2*

**45** Məryəmning yəniqə pətə կilip kelip, uning emillirini kərgən Yəhudiylar iqidin nuroqunliri uningoqa etikəd қildi.

**46** Lekin ularning iqidə bəziliri Pərisiyərning yəniqə berip, Əysanıng կılqan ixlirini məlum կilixti.

**47** Xunga bax kahinlar wə Pərisiyər Yəhudiylarning kengəxmisini yioqip:

■ **11:42** Yh. 12:30.

■ **11:44** Yh. 20:7.

— Қандак қиliximiz kerək? Bu adəm nuroqun məjizilik alamətlərni yaritiwatidu. ■

**48** Uningoqa xundak yol қoyup beriwərsək, həmmə adəm uningoqa etikad ķilip ketidu. Xundak bolqanda, Rimliklар kelip bu bizning jayimiz wə қowmimizni wəyran kiliwetidu! — deyixti.□

**49** Ularning iqidə biri, yəni xu yili bax kahin bolqan Kayafa:

— Silər həqnemini bilməydikənsilər!

**50** Pütün həlkning һalak boluxining orniqa, birla adəmning ular üçün əlüxining əwzəllikini qüxinip yətməydikənsilər, — dedi ■

**51-52** (bu səzni u əzlükidin eytmioqlanidi; bəlki u xu yili bax kahin bolqanlıkı üçün, Əysanıng *Yəhudiy* həlkı üçün, xundakla pəkət u həlk üçünla əməs, bəlki Hudanıng hər yanqa tarkılıp kətkən pərzəntlirining həmmisini bir ķilip uyuxturux üçün əlidioqlanlıigidin aldin

---

■ **11:47** Zəb. 2:2; Mat. 26:3; Mar. 14:1; Luká 22:2; Ros. 4:27. □ **11:48 «Rimliklар kelip bu bizning jayimiz wə қowmimizni wəyran kiliwetidu!»** — «bu bizning jayimiz» bizningqə ibadəthanını kərsətsə kerək. Enikki, bu adəmlərning ibadəthanını «Hudanıng» deməydu, bəlki «bizning» dəydu. Ularning gepidin roxənki, əzining mənpəətini birinqi orunoqa қoyidu, əz həlkining tinq-amanlığını iikkingi orunoqa қoyidu. «Bu bizning jayimiz» baxqa birhil tərjimisi: «bizning bu ornimiz» (demək, mənsipimiz). ■ **11:50** Yh. 18:14.

bexarət berip xundak degənidi). □ ■

**53** Xuning bilən ular məslihətlixip, xu kündin baxlap Əysani əltürüwetixni kəstlidi.

**54** Xuning üçün Əysa əmdi Yəhudiylar arisida axkara yürməytti, u u yərdin ayrılip qəlgə yekin rayondiki Əfraim isimlik bir xəhirigə berip, muhlisliri bilən u yərdə turdi.

**55** Əmdi Yəhudiylarning «ətüp ketix həyti»qə az қalqañanı. Nuroqun kixilər taħarətni ada қılıx üçün, həyttin ilgiri yezilardin Yerusalemqa kelixti. □

**56** Xuning bilən billə xu kixilər Əysani izdəxti. Ular ibadəthanida yiqiloqanda bir-birigə:

— Қandak oylawatisilər? U həyt ətküzgili kəlməsmu? — deyixti. ■

**57** Bax kahınlar bilən Pərisiyər bolsa uni tutux üçün, hərkimning uning kəyərdilikini bilsə,

---

□ **11:51-52 «bu sezni u ezlükidin eytmioqanidi; bəlki u xu yili bax kahın bolqoqanlılığı üçün... aldin bexarət berip xundak degənidi»** — demək, gərqə u ezi hudasız adəm bolsimu, Təwrat bekitkən orunda turoqaq, Muqəddəs Roh uning arkılık (əzinining dəwatlığının mənisini toluk qüxənmigən halda) bexarət bərdi. ■ **11:51-52** Əf. 2:14, 15, 16. □ **11:55**

**«Nuroqun kixilər taħarətni ada қılıx üçün...»** — muxu yərdiki «taħarət» toqqruluk: Musa pəyojəmbərgə qüxürülgən қanun boyiqə, birsi elük bir nərsigə, қanoqa yaki məlum kesəl yarisiqə tegip kətkən bolsa, «napak» dəp hesablinatti wə xundakla pak hesablinix üçün yuyunuxi kerək wə yənə bəzi əhwallardimu կurbanlıq қılıxi kerək idi. Uning üstigə pərisiyər wə «Təwrat ustazlıri» ezlükidin bu ixlaroqa nuroqun baxka murəkkəp կaidilərni կoxuwaloqanı. Məsilən, «Mar.» 7:3-4ni kerüng. Xunga «taħarət»ni ətküzüxkə bəzidə heli waqt kerək bolovan. **«Yerusalemqa kelixti»** — grek tilida «Yerusalemqa qikixti». ■ **11:56** Yh. 7:11.

məlum kılıxi toqıruluk pərman qıçarotqanidi.

## 12

*Məryəmning Əysani ətirlixi*  
Mat. 26:6-13; Mar. 14:3-9

<sup>1</sup> Ətüp ketix həytidin altə kün ilgiri, Əysa əzi elümdin tirildürgən Lazarus turuwatkan jay — Bəyt-Aniyaqa kəldi. ■

<sup>2</sup> Xu wəjидин ular u yerdə uningoşa ziyapət bərdi. Marta mehmanlarnı kütüwatatti; Lazarus bolsa Əysa bilən həmdastihan bolqanlarning biri idi.

<sup>3</sup> Məryəm əmdi nahayiti kimmət bahalıq sap sumbul ətirdin bir қадақ əkilip, Əysanıng putlirioşa կuydi andin qaqlırı bilən putlirini ertip կurutti. Ətirning hux purikı eyni bir aldi. □

<sup>4</sup> Lekin uning muhlisliridin biri, yəni uningoşa pat arida satkunluq kılqunuqı, Simonning oğlı Yəhuda Ixkariyot:

<sup>5</sup> — Nemixka bu *kimmət bahalıq* ətir kəmbəoqəllərgə sədikə қilip berilixkə üq yüz dinarоşa setilmidi? — dedi □ ■

<sup>6</sup> (u bu sözni kəmbəoqəllərning oqemini yegənlikü üqün əməs, bəlki oqri bolqanlıkı

■ **12:1** Mat. 26:6; Mar. 14:3; Luğa 7:37; Yh. 11:2.

□ **12:3 «nahayiti kimmət bahalıq sap sumbul ətirdin bir қадақ»** — «bir қадақ» (grek tilida «bir litra») — Rimliklarning қадiki, təhminən 325 gram. **«Əysanıng putlirioşa կuydi andin qaqlırı bilən putlirini ertip կurutti»** — yaki «Əysanıng putlirioşa կuydi wə qaqlırı bilən ətirni putlirioşa sürdi». □ **12:5 «üq yüz dinar»** — xu qaođda addiy bir ixqining yillik kirimigə təng bolatti. ■ **12:5** Mar. 14:5.

üqün degənidi; qünki u *muhlislarning ortaқ həmyanini saklıoquqi bolup, daim uningoşa selinoqinidin oqriliwalatti*). ■

**7** Əmdi Əysa: — Ayalni əz ihtiyarioşa köyoqin! Qünki u buni mening dəpnə künüm üqün təyyarlik kılıp saklıoqandur; □ ■

**8** qünki kəmbəqəllər həmixə silər bilən billə bolidu, lekin mən həmixə silər bilən billə bolmaymən, — dedi. ■

### *Bax kahinlarning Lazarusni əltürük suyiğəsti*

**9** Zor bir top Yəhudiylar uning xu yerdə ikənlikidin həwər tepip, xu yərgə kəldi. Ularning kelixi yalçuz Əysani dəpla əməs, yənə u əlümdin tirildürgən Lazarusnimu kərük üqün idi. ■

**10** Lekin bax kahinlar bolsa Lazarusnimu əltürükni məslihətləxkəndi;

**11** Qünki uning səwəbidin nuroqun Yəhudiylar əzliridin qekinip Əysaşa etikad kiliwatattı.

### *Yerusalemoşa təntənilik bilən kirix*

*Mat. 21:1-11; Mar. 11:1-11; Luğa 19:28-40*

**12** Ətisi, «etüp ketix həyti»ni ətküzüxkə kəlgən zor bir top halayıq Əysanıng Yerusalemoşa keliwatkanlığını anglap, ■

■ **12:6** Yh. 13:29. □ **12:7** «**u buni mening dəpnə künüm üqün təyyarlik kılıp saklıoqandur**» — baxka birhil tərjimisi: «u xundak kılıp mening dəpnə künümgə təyyarlik kiliwatidu». ■

■ **12:7** Mar. 14:8. ■ **12:8** Kan. 15:11; Mat. 26:11; Mar. 14:7.

■ **12:9** Yh. 11:44. ■ **12:12** Mat. 21:8; Mar. 11:8; Luğa 19:36.

**13** қоллириоја horma xahlirini tutuxkan һалда uni қарxi alojili qıqıxti wə: «Təxəkkür-hosanna! Pərwərdigarning namida kəlgüqi, Israilning padixahioja mubarək bolqay!» dəp warkıraxti. □ ■

**14** Əysa bir təhəyni tepip, uningoja mindi; huddi *muğəddəs yazmilarda* mundak pütülgəndək: —

**15** «Korkma, i Zion kizi! Mana, Padixahing exək təhiyigə minip keliwatidu!». □ ■

**16** Əyni qaođda uning muhlisliri bu ixlarni qüxənməytti, lekin Əysa xan-xərəptə uluqlanqandin keyin, bu səzlərning uning tooqruluk pütülgənlikini, xundakla bu ixlarning dərwəkə uningda xundak yüz bərgənlikini esigə kəltürdi. □

**17** Əmdi u Lazarusni kəbridiñ qakırıp tirildürgən qaođda uning bilən billə bolqan halayıq bolsa, bu ixka guwahlıq beriwatatti.

**18** Əysa yaratkan bu məjizilik alamətnimu an-

□ **12:13 «Təxəkkür-hosanna! Pərwərdigarning namida kəlgüqi, Israilning padixahioja mubarək bolqay!»** — bu sezlər «Zəb.» 118:25-26diki bexarəttin elinoqan. «Hosanna» degən sez «Kutkuzoqaysən, i Pərwərdigar» degən mənidə. Injil dəwrigə kəlgəndə mənisi «Hudaqa təxəkkür-mədhıyə»mu bolup қalqanidi. «Zəbur» 118-küyidiki izahatlarnimu kərung.

■ **12:13** Zəb. 118:25, 26. □ **12:15 «Korkma, i Zion kizi! Mana, Padixahing exək təhiyigə minip keliwatidu!»** — «Zək.» 9:9. «Zion kizi» Yerusalemda turuwatkanlarnı, xundakla barlıq Yəhudiylər həlkini kərsitudu. ■ **12:15** Yəx. 62:11; Zək. 9:9; Mat. 21:5. □ **12:16 «Əysa xan-xərəptə uluqlanqandin keyin...»** — uning əlümdin tirilip ərxkə kətürulgənlikini kərsitudu.

glioqaqka, uni қарxi elixka xu bir top adəmlər qikixkanidi.

**19** Pərisiy'lər bolsa bir-birigə:

— Kəranglar, *barlıq* kılqininglar bikar kətti!  
Mana əmdi pütkül jaħan uningħo əgəxməktə!  
— deyixti. ■

*Greklarning Əysa bilən kərüxüxnı tələp kili xi  
— uning əz əlumi toqrluluk səzli xi*

**20** Ətüp ketix həytida ibadət kılqılı kəlgənlər arisida birnəqqə greklarmu bar idi. ■

**21** Bular əmdi Galiliyəning Bəyt-Saida yezisidin bolоjan Filipning yenioqa kelip:

— Əpəndim, biz Əysa bilən kərüxsək, — dəp tələp kilihti. ■

**22** Filip berip buni Andriyaskə eytti. Andin Andriyas wə Filip ikkisi Əysaşa məlum kıldı.

**23** Lekin Əysa ularoqa jawabən mundak dedi:

— «Insan'ooqlining xan-xərəptə uluqlinidioqan waqıt-saiti yetip kəldi. □ ■

**24** Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, buqday deni tuprak iqigə qüxüp əlmigüqə, əzi yənilə yaloquz қalidu; lekin əlsə,

■ **12:19** Yh. 11:47. ■ **12:20** Ros. 8:27. ■ **12:21** Yh. 1:45.

□ **12:23** «Lekin Əysa ularoqa jawabən mundak dedi: — «Insan'ooqlining xan-xərəptə uluqlinidioqan waqıt-saiti yetip kəldi...» — greklarning (22-ayəttiki) təlipigə bu sırlıq səzlər қandaq jawab bolidu? Buning toqrluluk «köxumqə səz»imizdə azraq tohtilimiz. ■ **12:23** Yh. 13:32; 17:1.

mol ḥosul beridu. □ ■

**25** Kimdəkim əz hreadatini ayisa uningdin məhrum bolidu; lekin bu dunyada əz hreadatidin nəprətlənsə, uni mənggülük hreadatlıqka sakliyalaydu. □ ■

**26** Kimdəkim hizmitimdə boluxni halisa, manga əgəxsun. Mən kəyərdə bolsam, menin hizmətqimmu xu yərdə bolidu. Kemdəkim menin hizmitimdə bolsa, Ata uningoja izzət kılıdu. ■

**27** Həzir jenim կattik azabliniwateridu. Mən nemə deyixim kerək? «Ata, meni bu saettin կutkuzoqin!» dəymu? Lekin mən dəl muxu wakit-saət üçün kəldim. □ ■

**28** Ata, namingoja xan-xərəp kəltürgin!. Xuan, asmandin bir awaz anglinip:

— Uningoja xan-xərəp kəltürdüm wə yənə uningoja xan-xərəp kəltürimən! — deyildi.

**29** Buni anglıqan xu yərdə turoqan halayıq:

— Həwa güldürlidi, — deyixti.

Yənə bəzilər bolsa:

— Bir pərixtə uningoja gəp kıldı, — deyixti.

□ **12:24** «buəlday deni tupraq iqigə qüxüp əlmigüqə, ezi yənilə yaloquz կalidu; lekin əlsə, mol ḥosul beridu» — Məsihning «uruqning əlüxi» degini birhil ohxitixtar. Uruk yərgə qüxüp «əlmisə» bir tal peti keliweridu. Tuprakqa qüxkəndə «əlsə», uningdin nuroqun uruk mewiləydu. ■ **12:24** 1Kor. 15:36.

□ **12:25** «kimdəkim əz hreadatini ayisa..» — «ayisa» grek tilida «səyisə» yaki «amraq bolsa». ■ **12:25** Mat. 10:39; 16:25; Mar. 8:35; Lukə 9:24; 17:33. ■ **12:26** Yh. 14:3; 17:24.

□ **12:27** «Ata, meni bu saettin կutkuzoqin!» dəymu?» — Bu «saət» uning kelidioqan azab-okübatlərni tartidioqanlığını kərsitudu. ■ **12:27** Mat. 26:37,38,39; Mar. 14:34; Lukə 22:44.

**30** Өysа bolsa jawabən: — Bu awaz meni dəp əməs, silərni dəp qüxti. ■

**31** Əmdi dunyaning üstigə həküm qikirilix wakti kəldi; hazır bu dunyaning həkümdarining taxkiriqa қooqlinix wakti kəldi. □ ■

**32** Wə mən bolsam, yərning üstidin kətürülginimdə, pütkül insanlarnı əzümgə jəlp kılıp tartımən, — dedi ■

**33** (uning buni degini əzinining կandak əlüm bilən əlidioqanlığını kərsətkini idi).

**34** Halayık buningqa jawabən uningdin:

— Biz mukəddəs կanundin Məsihning əbədgiqə կalidioqinini anglioqan; sən կandaksigə «Insan'ooqli kətürülüxi kerək» dəysən?! Bu կandakmu «Insan'ooqli» bolsun? — dəp soridi. □ ■

**35** Xunga Өysа ularoqa: — Nurning aranglarda bolidioqan wakti uzun bolmayıdu. Xunga կarangoqulukning silərni besiwalmaslıki üçün, nur bar waktida *uningda* menginglar; կarangoqulukta mangoqan kixi əzinining kəyərgə

■ **12:30** Yh. 11:42. □ **12:31 «həzir bu dunyaning həkümdarining taxkiriqa қooqlinix wakti kəldi»** — «bu dunyaning həkümdarı» — Xəytanni kərsitidü. Bu ayət toqrluluk «қoxumqə söz»imizdə tohtilimiz. ■ **12:31** Yh. 14:30; 16:11; Kol. 2:15. ■ **12:32** Qəl. 21:9; 2Pad. 18:4; Yh. 3:14; 8:28.

□ **12:34 «sən կandaksigə «Insan'ooqli kətürülüxi kerək» dəysən?!»** — halayıkning «Insan'ooqli» (Məsih) toqrluluk kəzdə tutkını Məsihning uluqlukını kərsitidiqan «Yar.» 49:10, «Zəb.» 89:35-37, 110:2, «Yəx.» 9:7, «Əz.» 37:25, «Dan.» 7:14 Idi. ■ **12:34** 2Sam. 7:16; 1Tar. 22:10; Zəb. 45:6-7; 89:36; 110:4; Yəx. 9:5; Yər. 23:6; Əz. 37:26; Dan. 2:44; 7:14, 27; Mik. 4:7; Ibr. 1:8.

ketiwatkanlığını bilməydu. ■

**36** Nur aranglarda bar wakitta, uningoşa ix-ininglar; buning bilən nurning pərzəntliri bolisilər, — dedi.

Əysə bu səzlərni қılqandanın keyin, ulardin ayrılip yoxurunuwaldı.

### *Yəhudiylər həlkining Məsihiyi rət ķılıxi*

**37** Gərqə u ularning kəz aldida xunqə tola məjizilik alamət kərsətkən bolsimu, ular tehi uningoşa etikad ķilmidi.

**38** Xuning bilən Yəxaya pəyəqəmbərning yazmisida aldin'ala kərsitilgən bexarət dəl əməlgə axurdi:

«I Pərwərdigar, bizning yətküzgən həwirimizgə kimmi ixəngən?»

Həm «Pərwərdigarning biliki» Boləquqi kimgimu ayan ķilinoğan?» □ ■

**39-40** Halayıkning etikad ķilmiojinining səwəbi dəl xuki (huddi Yəxaya pəyəqəmbər yənə aldin'ala eytqandək):

«Pərwərdigar ularning kəzlirini kor,  
Kəlbini tax ķildi;  
Məksət, ularning kəzlirining kərüp,

■ **12:35** Yər. 13:16; Yh. 1:9; 8:12; 9:5; 12:46; Əf. 5:8; 1Tes. 5:4

□ **12:38** «I Pərwərdigar, bizning yətküzgən həwirimizgə kimmi ixəngən?» Həm «Pərwərdigarning biliki» Boləquqi kimgimu ayan ķilinoğan?» — «Yəx.» 53:1. «Pərwərdigarning biliki» — bir zat, yəni dəl Hudanıng Məsihi bolsa kerək («Yəx.» 53:2, 3-ayətnimu kərüng). ■ **12:38** Yəx. 53:1; Rim. 10:16.

Kəlbining qüxinip,  
*Gunahlıridin yenixining aldini elix üqündur;*  
 Bolmisa, Mən ularni sakaytkan bolattim, —  
*dəydu Pərwərdigar».* □ ■

41 Bu səzlərni Yəxaya *pəyərəmbər Məsihning*  
*xan-xəripini kərüp uningoşa қarita aldin'ala* səz  
*kılqınida eytkanidi.* □ ■

42 Wəhalənki, gərqə hətta Yəhudiy  
 aksakalliridinmu nuroqunlioğan adəmlər  
 uningoşa etikad kılqan bolsimu, ular Pərisiyələr  
 wəjidin қorkup, əzlirining sinagogtin қoqlap

---

□ 12:39-40 «Pərwərdigar ularning kəzlirini kor, kəlbini tax қildi» — muxu yerdə «Pərwərdigar» grek tilida «U». «Pərwərdigar ularning kəzlirini kor, kəlbini tax қildi; məksət, ularning kəzlirining kərüp, kəlbining qüxinip, gunahlıridin yenixining aldini elix üqündur; bolmisa, Mən ularni sakaytkan bolattim» — «Yəx.» 6:10. ■ 12:39-40 Yəx. 6:9, 10; Əz. 12:2; Mat. 13:14; Mar. 4:12; Luk. 8:10; Ros. 28:26; Rim. 11:8 □ 12:41 «Bu səzlərni Yəxaya pəyərəmbər Məsihning xan-xəripini kərüp uningoşa қarita aldin'ala səz kılqınida eytkanidi» — grek tilida «uning xan-xəripini kərüp...» deyilidu. Kimning xan-xəripi? Enikki, «uning» muxu yerdə Məsihning əzini kərsitudu. 37-, 39- wə 42-ayətni kərüng (kimgə etikad kılıx kerək?). Toluq ix «Yəx.» 6:1-13də hatirilinidu. Yəxaya bu bexarətni bərgən qəođda Pərwərdigar Hudaning xan-xəripini kərgəqkə, hulasımız xuki, «Məsih Əzi Hudaning xan-xəripi wə ipadisi»din ibarəttur. ■ 12:41 Yəx. 6:1.

qik̄iriwetilməsliki üçün uni etirap kilmidi. □ ■  
**43** Buning səwəbi, ular insanlardın kelidiqan izzət-xəhrətni Hudadin kelidiqan izzət-xəhrəttin yahxi kərətti. ■

**44** Birak Əysa yüksəri awaz bilən mundak dedi:  
 — Manga etikad kılouqi mangila əməs, bəlki meni Əwətküqigə etikad kılouqidur.

**45** Kimki meni kərgüqi bolsa, meni Əwətküqini kərgüqi bolidu. ■

**46** Mən manga etikad kılouqilar қarangoqulukta kalmışın dəp, nur süpitidə dunyaqla kəldim. ■

**47** Birsi səzlirimni anglap, ularni tutmisa, uni sorakqa tartmaymən; qunki mən dunyadikilərni sorakqa tartkılı əməs, bəlki dunyadikilərni kutkuzoqlı kəldim. ■

**48** Biraq meni qətkə қakkuqını, xundakla səzlirimni köbul kilmioğanni bolsa, uni sorakqa tartkuqi birsi bar. U bolsimu, mən eytən səzkalamimdur. U ahirkı künü uni sorakqa tartidu.  
 ■

**49** Qunki mən əzlükümdin səzliginin yok, bəlki meni əwətkən Ata mening nemini deyixim wə

- **12:42 «nuroqunlioqan adəmlər uningoşa etikad kılouqan bolsimu, ular Pərisiylər wəjidin korkup, əzlirining sinagogtin қooqlap qik̄iriwetilməsliki üçün uni etirap kilmidi»** — Muxu yerdə «sinagog» Yəhudiylarning omumiy jəmiyitini kersitudu. «Sinagogtin qik̄irilix» — kimki sinagodtin qik̄iriwetilsə, Yəhudiylar jəmiyitidikilər ular bilən həq bardı-kəldi kilmaytti. ■ **12:42** Yh. 7:13; 9:22. ■ **12:43** Yh. 5:44. ■ **12:45** Yh. 10:30; 14:9. ■ **12:46** Yəx. 42:6; 49:6; Yh. 1:9; 8:12; 9:5; 12:46; Ros. 13:47. ■ **12:47** Yh. 3:17; 9:39. ■ **12:48** Mar. 16:16; Yh. 3:18; 8:24.

қандак сөзлихим керәкликигә əmr bәргән. □ ■  
**50** Uning əmrining мәнгүлүк һаятлик  
 ikәnlikini bilimән. Xunga nemini сөзlisәм,  
 Ata manga buyruqinidәk сөzlәymән.

## 13

### *Əysanıng muhlislirining putini yuyuxi*

**1** Өтүп ketix heytidin ilgiri, Əysa bu dunyadın  
 ayrılip, Atining yenioqa baridioqan wakit-  
 saetning yetip kөlgөnlikini bildi wə xuning üçün  
 bu dunyadiki өз adәmlirigә kөrsitip kөlgөn  
 mehîr-muһәbbitini ahiroqıqә toluk kөrsitip  
 turdi. □ ■

**2** Әmdi kөqlik tamak yeyiliwatқanidi; Iblis al-  
 liburun Simonning oqlı Yәhuda Ixқariyotning  
 kөngligә Əysa оға satқunluk қилих wәswәsisini  
 saloqanidi. ■

---

□ **12:49 «mening nemini deyixim wə қандак сөзлихим  
 kerәklikи»** — yaki bolmisa «mening nemə tәlim-əmr berixim  
 wə nemini сөзлихим kerәklikи». ■ **12:49** Kan. 18:18;  
 Yh. 3:11; 5:20; 7:16; 8:28; 14:10, 24; 16:13. □ **13:1**  
**«Əysa... bu dunyadiki өз adәmlirigә kөrsitip kөlgөn  
 mehîr-muһәbbitini ahiroqıqә toluk kөrsitip turdi»** — bu  
 muhәbbat bәlkim төwәndiki 1-20-ayәtlөrdө muhlislirining put-  
 lirini yuyuxi, xundakla 13-18-bablarda hatirilengендәk ularоqa  
 kөrsatkөn sәwr-taқет, kөqürüm, mehribanlıkini, andin ahirida  
 ular üçün өзини pida қилиxining hәmmisini өз iqigә aloqan bolsa  
 kerәk. ■ **13:1** Mat. 26:2; Mar. 14:1; Luка 22:1. ■ **13:2** Luка  
 22:3; Yh. 13:2.

**3** Əysa Atining hər ixni uning қolioqa tapxuroqinini, wə əzining Hudaning yenidin kelip, Hudaning yenişa қaytidişanlığını bilgəqkə, ■

**4** dastihandin turup, ton-kenglikini yexip, bir lənggə bilən belini baqlıdı.

**5** Andin jawuroqa su կuyup, muhlislarning putlirini yuyuxka wə beligə baqlıqan lənggə bilən sürtüp կurutuxka baxlıdı.

**6** Nəwət Simon Petruska kəlgəndə, Petrus uningoqa:

— I Rəb, putumni sən yusang կandaq boləni?!  
— dedi. ■

**7** Əysa uningoqa:

— Nemə կiliwatkinimni hazır bilməysən, lekin keyin bilisən, — dedi.

**8** Petrus: — Sən mening putumni yusang hərgiz bolmaydu! — dedi.

Əysa uningoqa jawabən: — Seni yumisam, mening bilən təng nesiwəng bolmaydu, — dedi.

**9** Simon Petrus:

— I Rəb, undakta pəkət putlirimnilə əməs, կollirimnimu, beximnimu yuqlaysən! — dedi.

**10** Əysa uningoqa:

— Bədini yuyulup, tamamən pakiz bolqan adəm pəkət putlirini yusila կayta yuyunuxining hajiti bolmaydu. Silər pakiz, lekin həmmüngler əməs,

— dedi □ ■  
**11** (qünki u əzini kimning tutup beridioqanlığını bilətti; xuning üçün u «Həmmüngalarla pakız əməs» degənidi). ■

**12** Xuning bilən u ularning putlirini yuyup bolqandan keyin, ton-kənglikini kiyip, yənə dastıhanqa olturup ularqa mundak dedi:

— Silərgə nemə kılqınimni uktunglarmu?

**13** Silər meni «Ustaz» wə «Rəb» dəysilər wə rast eytisilər, mən xundakтурmən. ■

**14** Əgər mən Rəb wə ustazinglar turukluk, putliringlarnı yuqanıkənmən, silərmə bir-biringlarning putlirini yuyuxunglar kerək. □ ■

**15** Mən silərgə kılqandək silərningmu həm xundak kiliçinglar üçün bu ülgini qaldurdum. ■

**16** Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, kul hojayinidin üstün turmaydu, əlqimu əzini əwətküqidin üstün turmaydu. ■

---

□ **13:10** «...bədini yuyulup, tamamən pakız bolqan adəm pəkət putlirini yusila կayta yuyunuxining hajiti bolmaydu» — muxu sirlik gəpning mənisi nemə? Bizningqə Kütküzələqimizning «put yuyux» degən bu hərikiti əzini əng təwən dərijigə qüxürüp krestlinixni kobul kılıxioqa bexarət bolidu. Xunga, muhlislar buni kobul kılmissa bolmaydu. «Koxumqə səz»imizdə azraq tohilimiz. ■ **13:10**

Yh. 15:3. ■ **13:11** Yh. 6:64. ■ **13:13**

Mat. 23:8,10; 1Kor. 8:6; 12:3; Fil. 2:11. □ **13:14**

**«Əgər mən Rəb wə ustazinglar turukluk, putliringlarnı yuqanıkənmən, silərmə bir-biringlarning putlirini yuyuxunglar kerək»** — okurmənlər muhlislarning Məsihni «ustaz» andin «Rəb» dəydioqanlığını (13-ayət), lekin Məsih bolsa əzini «Rəb» wə «ustaz» dəydioqanlığını baykışyalaydu (13-14-ayət) wə xundakla tərtipning ohximaslığının səwəbini oyliyalaydu.

■ **13:14** Gal. 6:1, 2. ■ **13:15** 1Pet. 2:21; 1Yuh. 2:6. ■ **13:16**

Mat. 10:24; Luq. 6:40; Yh. 15:20.

**17** Bu ixlarni bilgənikənsilər, xundak kilsanglar bəhtliksilər!

*Əysanıng satkunluk bilən tutuluxini aldin eytixi*

*Mat. 26:20-25; Mar. 14:17-21; Luğa 22:21-23*

**18** Mən bularnı həmminglar oqa қaritip eytimidim. Mən tallıqanlırimni bilimən, lekin *mukəddəs yazmilarda* aldin pütülgən: «Mən bilən həmdastıhan bolup nenimni yegənmə manga put atti!» degən bu söz əməlgə axurulmay kalmaydu. □ ■

**19** Mən bu ix yüz berixtin awwal uni silərgə eytip қoyayki, u ixlər yüz bərgəndə menin «Bar Boloquqi» ikənlikimgə ixinisilər. □ ■

**20** Bərhək, bərhək, silərgə xuni eytip қoyayki, kimki mən əwətkən hərkəndək birsini kobul қılıqan bolsa, meni kobul қılıqan bolidu; wə meni kobul қılıqular meni əwətküqini kobul қılıqan bolidu. ■

**21** Əysa bu sözlərni eytkəndin keyin, rohta qattık piqan qekip, mundak guwahlıq bərdi:

— Bərhək, bərhək, mən silərgə xuni eytip қoyayki, aranglarda birəylən manga satkunluk kılıdu! ■

□ **13:18 «Mən bilən həmdastıhan bolup nenimni yegənmə manga put atti!»** — «Zəb.» 41:9ni körüng. ■ **13:18** Zəb. 41:9; Mat. 26:23; 1Yuh. 2:19. □ **13:19 «bu ixlər yüz bərgəndə menin «Bar Boloquqi» ikənlikimgə ixinisilər»** — yaki «bu ixlər yüz bərgəndə menin «U» (yəni, Məsih) ikənlikimgə ixinisilər». ■ **13:19** Yh. 14:29; 16:4. ■ **13:20** Mat. 10:40; Luğa 10:16. ■ **13:21** Mat. 26:21; Mar. 14:18; Luğa 22:21; Ros. 1:17; 1Yuh. 2:19.

**22** Muhlislar kimni dəwatqanlığını biləlməy, bir-birigə karaxtı.

**23** Əmdi dastihanda muhlisliridin biri Əysanıng məydisigə yəlinip yatkanıdi; u bolsa «Əysa səyidiqan muhlis» idi. □ ■

**24** Simon Petrus uningdin Əysanıng kimni dəwatkinini sorap bekixini ixarət қıldı.

**25** Xuning bilən u Əysanıng məydisigə yəlinip turup uningdin:

— I Rəb, u kimdur? — dəp soridi.

**26** Əysa jawab berip:

— Bu bir qixləm nanni axşa təgürüp kimgə sunsam, xudur, — dedi. Xuning bilən u bir qixləm nanni *axşa* təgürüp, Simonning oğli Yəhuda Ixkariyotka sundı. □

**27** Yəhuda nanni eliwidi, Xəytan uning iqigə kirdi.

— Kılıdioqiningni qapsan ķıl, — dedi Əysa uningoqa.

**28** (Əmdi dastihanda olturoqanlarning həqkaysisi uning *Yəhuda* bu səzlərni nemə üqün deginini bilmidi.

**29** Yəhuda ularning ortak həmyanını tutkını üqün, bəzilər Əysa uningoqa: «Bizgə kerəklik həytlik nərsilərni elip kəl» yaki «Kəmbəqəllərgə birər nərsə bər» dəwatsa kerək, dəp oylaxtı). ■

□ **13:23 «Əysa səyidiqan muhlis»** — bəlkim bu «bayan»ning müəllipi rosul Yuhanna. «Kirix səz»imizni kərüng. ■ **13:23**

Yh. 20:2; 21:7,20. □ **13:26 «bu bir qixləm nanni axşa təgürüp kimgə sunsam, xudur»** — dastihanda olturup birsigə bir qixləm nanni axşa təgürgən haldə sunux qongkүr muhəbbitini bildürük hərikiti idi. ■ **13:29** Yh. 12:6.

**30** Yəhūda bu bir qixləm nanni elipla taxkiriqə qikip kətti (bu qaoq keqə idi). □

### *Yengi əmr*

**31** Yəhūda taxkiriqə qikip kətkəndin keyin, Əysə mundak dedi:

— Əmdi Insan'oqlı uluqlinidiqən wakit-saət yetip kəldi wə Huda u arkılık uluqlinidu.

**32** Wə əgər Huda uningda uluqlansa, Hudamu Əzidə uni uluqlaydu, xundakla dərhal uni uluqlaydu. □ ■

**33** Balilirim, silər bilən billə bolidioqən yənə azoqina waqtım қaldi. Silər meni izdəysilər, lekin mening Yəhudiylarоqa: «Mən baridioqən yərgə silər baralmaysilər» dəp eytkinimdək, buni silərgimu eytimən. ■

**34** Silərgə yengi bir əmr tapxurimənki, «bir-biringlarnı səyünglər». Silərni səyginimdək, silərmə bir-biringlarnı səyünglər. ■

---

□ **13:30 «bu qaoq keqə idi»** — bu degənning əslı mənisidin baxlaş, keqmə mənisi bardur. Yuqiridiki 9:5, 11:9-10, 12:35-36də Əysanın «kündüz» wə «qarangoqluğ» yaki «keqə» toqrluluk sözlerini kərung. □ **13:32 «əgər Huda uningda uluqlansa, Hudamu əzidə uni uluqlaydu, xundakla dərhal uni uluqlaydu»** — bizning қariximizqə «əzidə» muxu yerdə «Huda Əzidə» degənni kərsitudu. Bəzi alımlar muxu yerdə «əzidə» «Məsihning əzidə» degənni bildüridu, dəp қaraydu. **«Hudamu Əzidə uni uluqlaydu»** — yaki (yukarıkı izahatda eytiloqandək) «Huda uni (Insan'oqlining) əzidə uluqlaydu». Bu muhim 31-32-ayətlər üstidə «köxumqə səz»imizdə tohtilimiz. ■ **13:32** Yh. 12:23; 17:1. ■ **13:33** Yh. 7:34; 8:21. ■ **13:34** Law. 19:18; Mat. 22:39; Yh. 15:12; Əf. 5:2; 1Tes. 4:9; 1Pet. 4:8; 1Yuha. 3:23, 4:21.

**35** Aranglarda bir-biringlarqa mehirmuhəbbitinglar bolsa, həmmə adəm silərning meninǵ muhlislirim ikənliklarnı biliđu. ■

*Əysanıng Petrusning tanidioqanlığını aldin eytixi*

*Mat. 26:31-35; Mar. 14:27-31; Luķa 22:31-34*

**36** Simon Petrus uningdin:

— I Rəb, kəyərgə barisən? — dəp soridi.

Əysa jawabən: — Mən ketidioqan yərgə hazırlıqə əgixip baralmaysən, lekin keyin manga əgixip barisən, — dedi. □ ■

**37** Petrus uningoqası:

— I Rəb, nemə üçün hazırlıq sening kəyningdin əgixip baralmaymən? Sən üçün jenimni pida kılıay! — dedi. ■

**38** Əysa jawabən mundak dedi:

— Mən üçün rasttinla jeningni pida kılamsən? Bərhək, bərhək, sanga eytip köyayki, horaz

■ **13:35** 1Yuha. 2:5; 4:20. □ **13:36** «**Mən ketidioqan yərgə hazırlıqə əgixip baralmaysən, lekin keyin manga əgixip barisən**» — «keyin əgixip barisən» — Petrus jismaniy tərəptin (əlümdin tirilip asmanoqa kötürülük yolida) Petrus Rəbgə əgixəlmidi, əlwəttə. Lekin Əysanıng kəzdə tutkını rohiy jəhəttiki «Hudanıng yolida pida bolux» idi. Xu tərəptim Petrus Əysaşa əgixixkə təyyar bolmidi. U awwal Əysadin tenip, andin қattık towa կılıx jəryani arkılık, xundaqla Muķəddəs Rohuning kelixi bilən u «keyin» təyyar bolidu. Məsihning «keyin manga əgixisən» degini bolsa, Petrus қattık teyilip kətkən waqtida uningoqası təsəlli yətküzidioqan kimmətlik wədə bolidu. ■ **13:36** Yh. 21:18; 2Pet. 1:14. ■ **13:37** Mat. 26:33; Mar. 14:29; Luķa 22:33.

qillioquqə, sən məndin üq ķetim tanisən! □ ■

## 14

*Əysə səzini dawam ķilidu — «Yol, həkikət wə hayatlıkturmən»*

<sup>1</sup> Kenglünglarni parakəndə kilmanglar! Hudaqla ixinisilər, mangimu ixininglar.

<sup>2</sup> Atamning əyidə nuroqun makanlar bar. Bolmioqan bolsa, buni silərgə eytən bolattim; qünki mən hərbiringlar oqa orun təyyar lax üçün xu yərgə ketip barımən. □

<sup>3</sup> Mən silərgə orun təyyarlioqili baridiqanikənmən, qokum ķayıtip kelip, silərni əzümgə alımən; xuning bilən, mən կeyərdə bolsam, silərmu xu yərdə bolisilər. □ ■

□ 13:38 «horaz qillioquqə, sən məndin üq ķetim tanisən!» — grek tilida «sən məndin üq ķetim tanmioquqə, horaz qillimaydu». ■ 13:38 Mat. 26:34; Mar. 14:30; Luğa 22:34. □ 14:2 «Atamning əyidə nuroqun makanlar bar» — bu sezlər jənnətni kərsitəmdü? Okurmənlərning esidə barkı, Əysə 2-babta eż tenini «Hudanıng əyi» (ibadəthana) dəp sürətlidi, xundakla 8:35də «Hudanıng əyi»ni rohiy jəhəttin tiləşti. Buningə qəriəqanda «turaloqu-makan»ni rohiy jəhəttin qüixinix kerək. «köxumqə səz»imizdə bu tooplısida tohtilimiz.

□ 14:3 «Mən silərgə orun təyyarlioqili baridiqanikənmən, qokum ķayıtip kelip, silərni əzümgə alımən; xuning bilən, mən կeyərdə bolsam, silərmu xu yərdə bolisilər» — Məsihning bu «ķayıtip kelix»i Məsihning kiyaməttə dunya ola kelixi yaki Mukəddəs Rohning əwətilixini kərsitəmdü? Bu üqinqi ayət üstidimu «köxumqə səz»imizdə tohtilimiz. ■ 14:3 Yh. 12:26; 17:24.

**4** Silər mening kəyərgə ketidioqanlıkimni wə u yərgə baridiqan yolni bilisilər.

**5** Tomas uningoşa: — I Rəb, sening kəyərgə ketidioqanlıkingni bilməymiz. Xundak ikən, yolni қandaq bilimiz? — dedi.

**6** Əysa uningoşa:

— Yol, həkikət wə həyatlıq əzümdurmən. Meningsiz həqkim Atining yenioqa baralmaydu. □ ■

**7** Əgər meni tonuqan bolsanglar, Atamnimu tonuqan bolattinglar. Həzirdin baxlap uni tonudunglar həm uni kərdünglər, — dedi.

**8** — I Rəb, Atini bizgə kərsitip қoysangla, xu kupayə, — dedi Filip.

**9** Əysa uningoşa mundak dedi: — «I Filip, silər bilən birgə bolqınimoqa xunqə wəkət boldı, meni tehiqə tonumidingmu? Meni kərgən kixi Atini kərgən bolidu. Xundak turuqluk, sən nemixəyə: «Bizgə Atini kərsətkəysən» dəysən? ■

**10** Mən Atida, Ata məndə ikənlikigə ixənməmsən? Silərgə eytən səzlirimni əzlükümdin eytənəm yok; bəlki məndə turuwatən Ata Əz əməllirini kiliwatidu. ■

**11** Mening Atida bolqanlıkimə, Atining məndə bolqanlıkiqə ixininglər. Yaki həqbolmioqanda,

□ **14:6 «Yol, həkikət wə həyatlıq əzümdurmən. Meningsiz həqkim atining yenioqa baralmaydu»** — Məsih üqün Atining yenioqa baridiqan yol kresttiki ölüm arkılıq bolatti; əzigə etikad ələqələri qıralıq nisbətən, Məsihning ezi Atining aldiqə baridiqan yoldur. ■ **14:6** Yh. 1:4, 17; 10:9; 11:25; Ibr. 9:8. ■ **14:9** Yh. 10:30. ■ **14:10** Yh. 5:17; 7:16; 8:28; 10:38; 12:49; 16:13; 17:21.

mening kılɔjan əməllirimdin manga ixininglar. □

**12** Bərħek, bərħek, mən silergə xuni eytip қoyayki, manga ixəngən kixi mening kiliwatkan əməllirimni қılalaydu; wə bulardinmu tehimu uluq əməllərni қılıdu, qünki mən Atining yeniqa қaytip ketimən. □ ■

**13** Wə Atining Oqulda uluqlinixi üçün, hərnemini mening namim bilən tilisənglar, xularni ijabət қilimən. ■

**14** Mening namim bilən hərkəndək nərsini tilisənglar, mən silergə xuni ijabət қilimən».

### *Əysanıng Mukəddəs Rohni əwətixi; Uning kılıdiqan ixları*

**15** — «Meni səysənglar, əmrlirimgə əməl kılısilər. ■

**16** Mənmu Atidin tiləymən wə U silergə baxka bir Yardəmqi ata қılıdu. U silər bilən əbədgiqə

---

□ **14:11 «... həqbolmiqanda, mening kılɔjan əməllirimdin manga ixininglar»** — 11- wə 12-ayətlərdə «əməllər» Əysa yaratkan möjizilik alamətlər. □ **14:12 «manga ixəngən kixi mening kiliwatkan əməllirimni қılalaydu; wə bulardinmu tehimu uluq əməllərni қılıdu, qünki mən Atining yeniqa қaytip ketimən»** — bu «tehimu uluq əməllər» üstidə «köxumqə sez»imizdə tohtilimiz. ■ **14:12** Mat. 21:21; Luğa 17:6; Ros. 5:12; 19:11. ■ **14:13** Yər. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Luğa 11:9; Yh. 15:7; 16:24; Yak. 1:5; 1Yuha. 3:22. ■ **14:15** Yh. 14:21, 23; 15:10; 1Yuha. 5:3.

birgə bolidu. □

**17 U bolsimu Həkikətning Rohidur.** Uni bu dunyadikilər köbul ķılmayıdu, qünki Uni nə kərməydu, nə tonumaydu. Birak silər Uni tonuysılər, qünki U silər bilən billə turuwatidu həm silərdə makan ķılıdu. □

**18 Mən silərni yetim ķaldurmamən, yen-inglarqa yənə kaytip kelimən.** ■

**19 Azəməna wakittin keyin,** bu dünya meni kərməydu, lekin silər kərüsılər. Mən əhayat bolqanlığım üçün, silərmi əhayat bolisılər.

**20 Xu kündə mening Atamda bolqanlığım,** silərning məndə bolqanlıqlıqlar wə mənmu

□ **14:16 «Mənmu Atidin tiləymən wə U silərgə baxka bir Yardəmqi ata ķılıdu»** — muhim söz «**baxka bir** Yardəmqi»dur. Birinqi «Yardəmqi» bolsa Əysa Məsihning ezi, əlwəttə. «Yardəmqi» grek tilidiki «parakletos» degen səzning mənisini toluk ipadıləp berəlməydu. Grek tilidiki «parakletos»ning toluk mənisi «məlum birawning yenioşa yardəm berixkə qakıriloquqi», yəni «təsəlli bərgüçqi», «həmrəh», «məslihətqi», «küçqəytküçqi», «adwokat-aklıloquqi» қatarlıqlardur. «Baxka bir...» degini bizgə xuni korsituduki, Əysa muhlislar bilən birgə bolqan waktida, ularoqa կandak jəhətlərdin «Yardəmqi» bolqan bolsa, u ulardin ayrıloqanda, Muqəddəs Roh ularoqa Əysanıng toluk wəkili bolup, ikkinqi «Yardəmqi» rolida bolidu, degən kimmətlik wədini bildürudu.

□ **14:17 «U bolsimu Həkikətning Rohidur»** — «Həkikətning Rohı» — yaki «həkikətkə baxlıloquqi Roh». **«silər Uni tonuysılər, qünki U silər bilən billə turuwatidu»** — ular kaysi yol bilən Muqəddəs Rohni tonuydu? U xu qəoşda կandak yol bilən «ular bilən billə turidu»? Jawab xübhisizki, ular Əysani tonuolaşqə, Muqəddəs Rohnimu tonuoşan bolidu; Əysa ular bilən billə turolaşqə, Muqəddəs Rohmu ular bilən billə turuwatatti. Lekin Əysa ulardin ayrıloqandan keyin Muqəddəs Roh ularning «iqidə, կəlbidə, rohida» makan ķılıdu. ■ **14:18**  
Mat. 28:20.

həm silərdə bolqanlıkimni bilisilər.

**21** Kim əmrlirimgə igə bolup ularni tutsa, meni səygüqi xu bolidu. Meni səygüqini Atammu səyidu, mənmu uni səyimən wə əzümni uningoqa ayan kılımən».

**22** Yəhuda (Yəhuda Ixkariyot əməs) uningdin:  
— I Rəb, sən əzüngni bu dunyadikilərgə ayan kılmay, bizgila ayan kılıxing կandaq ix? — dəp soridi. □

**23** Əysa uningoqa jawabən mundak dedi:  
— «Birkim meni səysə, səzümni tutidu; Atammu uni səyidu wə Atam bilən ikkimiz uning yeniçə berip, uning bilən billə makan kılımiz. □

**24** Meni səyməydiqan kixi səzlirimni tutmaydu; wə silər anglawatkan bu söz bolsa menin əməs, bəlki meni əwətkən Atiningkidur. ■

**25** Mən silər bilən billə boluwatkan qeoqimda, bularnı silərgə eyttim.

**26** Lekin Ata menin namim bilən əwətidioqan Yardəmqi, yəni Muqəddəs Roh silərgə həmmmini əgitidu həm menin silərgə eytkan həmmə səzlirimni esinglarqa kəltüridu. ■

**27** Silərgə hatırjəmlik կaldurimən, əz hatırjəmlikimni silərgə berimən; menin silərgə bərginim bu dunyadikilərning bərginidək əməstur. Kənglünglarnı parakəndə kilmanglar

□ **14:22** «I Rəb, sən əzüngni bu dunyadikilərgə ayan kılmay, bizgila ayan kılıxing կandaq ix?» — xübhisişki, muhlislər uni dərhal əzini pütkül dunyaqə ayan kılıdu, dəp oylatti. □ **14:23** «Atam bilən ikkimiz uning yeniçə berip, uning bilən billə makan kılımiz» — «Atam bilən ikkimiz» grek tilida «biz». ■ **14:24** Yh. 7:16; 8:28; 12:49; 14:10; 16:13.

■ **14:26** Luğa 24:49; Yh. 15:26; 16:7, 13; Ros. 2:4.

wə jür'ətsiz bolmanglar. □ ■

**28** Silər mening: «Mən silərdin ayrılip ketimən, keyin yeninglar oqa yənə kaytip kelimən» degin-imni anglıdinglar. Meni səygən bolsanglar, Atining yenioğa ketidioqanlıkim üçün hursən bolattinglar. Qünki Ata məndin uluətdür. ■

**29** Silərning bu ixlar yüz bərginidə ixinixinglar üçün bu ixlar yüz berixtin awwal silərgə eyttim. □ ■

**30** Mundin keyin silər bilən kəp səzləxməymən; qünki bu dunyaning həkümədari kelix aldida turidu wə məndin kirgündək həq yoquk tapalmaydu. □ ■

**31** Lekin bu dunyaning adəmlirinинг mening Atini səyidioqanlıkimni bilixi üçün Ata manga nemə əmr kılqan bolsa, mən dəl xuni əməlgə

- 
- **14:27 «mening silərgə bərginim bu dunyaning adəmlirinинг bərginidək əməstur»** — bu dunyadiki adəmlər bir nərsə bərginidə daim degüdək halap bərməydi — aldamqılık, yaloqanlılıq wə nuroqun xərtlər bilən beridu. Lekin Huda bizgə bir nərsə bərsə uni kayturoquzmaydu. ■ **14:27** Fil. 4:7. ■ **14:28** Yh. 14:3. □ **14:29 «Silərning bu ixlar yüz bərginidə ixinixinglar üçün bu ixlar yüz berixtin awwal silərgə eyttim»** — «bu ixlar» — Əysanıng tutulup eltürülüxi («silərdin ayrılip ketixim») ularning etikəadioja dəhəxətlik zərb bolidu. ■ **14:29** Yh. 13:19; 16:4. □ **14:30 «bu dunyaning həkümədari kelix aldida turidu wə məndin kirgündək həq yoquk tapalmaydu»** — «bu dunyaning həkümədari» Xəytan, Iblisni kərsitudu. ■ **14:30** Yh. 12:31; 16:11; Əf. 2:2.

axurimən. Turunglar, bu jaydin ketəyli». □ ■

## 15

*Əysa — həkikiy üzüm telidur; uning səzining dawami*

<sup>1</sup> — «Həkikiy üzüm teli» əzümdurmən, Atam bolsa baqwəndur. □

<sup>2</sup> Baqwən məndiki mewə bərməydiqan hərbir xahni kesip taxlaydu. Mewə bərgənlirini bolsa tehimu kəp mewə bərsun dəp, pak kılıp putap turidu. □ ■

---

□ **14:31 «Ata manga nemə əmr kılqan bolsa, mən dəl xuni əməlgə axurimən»** — 30-ayət bilən ziq baqlinidu. Demək, Əysanın əzinin tutuluxi, sotlinixi, həkərətlinixi andin krestlinixini ihtiyacı bilən қobul kılıxining tüp məksiti bolsa, İblisning üstidin qandaktur bir hökükkə igə bolux üçün əməs, bəlki Atinin iradisi üçün bolidu. ■ **14:31** Yh. 10:18; Ibr. 10:5.

□ **15:1 ««Həkikiy üzüm teli» əzümdurmən»** — «həkikiy üzüm teli» boloquentin keyin, sahta yaki por-püqək üzüm telimu barmu? Buning toqrisida «köxumqə səz»imizdə azraq tohtilimiz. □ **15:2 «Baqwən məndiki mewə bərməydiqan hərbir xahni kesip taxlaydu»** — baxka birhil tərjimisi «Məndiki mewə bərməydiqan hərbir xahni baqwən (barangə) esp köyidu». Lekin 6-ayətkə қarioqanda tərjimimiz toqra bolsa kerək. **«Mewə bərgənlirini bolsa tehimu kəp mewə bərsun dəp, pak kılıp putap turidu»** — «putap turidu» grek tilida «tazilaydu» yaki «paklaydu» bilən ipadilinidu. 4-ayətni kərüng. ■ **15:2** Mat. 15:13.

**3** Əmdi silər mən silərgə yətküzgən səzüm arkılık alliburun pak boldunglar. □ ■

**4** Silər məndə izqil turunglar, mənmu silərdə izqil turimən. Xah talda turmay, ezi mewə berəlməydiqinidək, silərmu məndə izqil turmisanglar, mewə berəlməysilər.

**5** «Üzüm teli» əzümdurmən, silər bolsanglar xahliridursilər. Kim məndə izqil tursa, mənmu xundakla uningda turqinimda, u kəp mewə beridu. Qünki mənsiz həqnemini ķıalmaysilər.

**6** Birsi məndə turmisa, u kerəksiz xahtək taxlinip, kürup ketidu. Bundak xahlar yiçip kelinip otka taxlinidu. ■

**7** Silər məndə izqil tursanglar wə səzlirim silərdə izqil tursa, nemini tələp ķilsanglar, silərgə xu ijabət bolidu. ■

**8** Silərning kəp mewi berixinglar, xundakla mening muhlislim iкənlikinglarnı ispatlixinglar bilən xan-xərəp Atamoqa kəltürülidu. □

**9** Atam meni səyginidək, mənmu silərni səydüm;

□ **15:3 «... silər mən silərgə yətküzgən səzüm arkılık alliburun pak boldunglar»** — «pak» muxu yərdə yənə «putalıqan» degən mənisinimu bildürüxi mumkin. Bırak muhim mənisi «pak» iкənlikigə xübhisə yoktur (10:31ni köründ).

■ **15:3** Yh. 13:10. ■ **15:6** Əz. 15:2-8; Mat. 3:10; 7:19; Kol. 1:23.

■ **15:7** Yər. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Luqa 11:9; Yh. 14:13; 16:24; Yağ. 1:5; 1 Yuha. 3:22; 5:14. □ **15:8 «Silər məndə izqil tursanglar wə səzlirim silərdə izqil tursa, nemini tələp ķilsanglar, silərgə xu ijabət bolidu. Silərning kəp mewi berixinglar, xundakla mening muhlislim iкənlikinglarnı ispatlixinglar bilən xan-xərəp atamoqa kəltürülidu»** —

7-8-ayətkə ķarioqanda, muhlislar Hudaqə qılqarəqan, uni hursən ķılıdiqan mewə ünümlük dua-tilawətlərni əz iqigə alidu.

mening meһir-muһəbbitmədə izqıl turunglar.

**10** Əgər əmrlirimni tutsanglar, huddi mən Atamning əmrlirini tutkən wə həmixə uning meһir-muһəbbitmədə turoqinimdək, silərmu həmixə mening meһir-muһəbbitmədə turisilər. ■

**11** Mening huxallikim silərdə bolsun wə xuningdək huxallıqınlar tolup taxsun dəp, mən bularnı silərgə eyttim.

**12** Mening əmrəm xuki, mən silərni səyginimdək, silərmu bir-biringlarnı səyünglər. ■

**13** İnsanlarning əz dostliri üçün jenini pida kılıxtın qongkur meһir-muһəbbiti yoktur. ■

**14** Silərgə buyruqan əmrlirimni ada kılısanglar, mening dostlirim bolisilər. □ ■

**15** Əmdi mundin keyin mən silərni «kul» dəp atımaymən. Qünki kul hojayinining nemə kiliwatqınıni bilməydi. Uning orniqə silərni «dost» dəp atidim, qünki Atamdin angloqanlırimning həmmisini silərgə yətküzdüm.  
□ ■

**16** Silər meni tallıqininglar yok, əksiqə mən silərni tallidim wə silərni berip mewə bərsun

■ **15:10** Yh. 14:15, 21, 23; 1Yuha. 5:3. ■ **15:12** Law. 19:18; Mat. 22:39; Yh. 13:34; Əf. 5:2; 1Tes. 4:9; 1Pet. 4:8; 1Yuha. 3:23; 4:21. ■ **15:13** Rim. 5:7; Əf. 5:2; 1Yuha. 3:16. □ **15:14**

**«Silərgə buyruqan əmrlirimni ada kılısanglar, mening dostlirim bolisilər»** — 13-14-ayəttə Hudanıng muһəbbitinin uluoqlukı ayan kılınidı. «Məsihning dostliri» uning əmrlirini ada kılıqıqlardur. Lekin Məsih barlıq kixilər, jümlidin əz əmrlirini ada kılımöqquqlar, yəni **düxmənlıri üçün** jenini pida kılıqandur. ■ **15:14** Mat. 12:50; 2Kor. 5:16; Gal. 5:6; 6:15; Kol. 3:11. □ **15:15 «Əmdi mundin keyin mən silərni «kul» dəp atımaymən»** — «kul» yaki «qakar». ■ **15:15** Yh. 8:26.

həmdə mewiliringlar daim saklansun, menin  
namim bilən Atidin nemə tilisənglar, u silərgə  
bərsun dəp silərni tiklidim. □ ■

**17** Silərgə xuni əmr қilimənki, bir-biringlarnı  
səyünglər. □

### *Dunyadikilərning Əysaqa bolğan nəpriti*

**18** Bu dunyadikilər silərdin nəprətlənsə, silərdin  
awwal məndin nəprətləngənlikini bilinglar. ■

**19** Silərmu bu dunyadikilərdin bolğan bol-  
sanglar, bu dunyadikilər silərni əzimizningki  
dəp, seygən bolatti. Bırak silər bu dunyadın  
bolmioqaqqa, bəlki mən silərni bu dunyadın  
ayriq tallıqanlıqım üçün, əmdi bu dunyadikilər  
silərdin nəprətlinidu. □ ■

**20** Mən silərgə eytən səzni esinglarda tutunglar:  
«Kul hojayinidin üstün turmaydu». Ular manga  
ziyankəxlik kılqan bolsa, silərgimu ziyankəxlik

---

□ **15:16 «Silər meni tallıqininglar yok, əksiqə mən silərni  
tallidim wə silərni berip mewə bərsun həmdə mewilir-  
inglar daim saklansun...»** — «...berip mewə bərsun» degən  
ibarə bəlkim, muhlislar Hudaqa qıçarəqan, uni hursən kılıdiqan  
mewə bolsa, pütün dunyaqa **berip** hux həwər arkılık baxçılarnı  
Hudaning yolioqa kəltürüxnı eż iqigə alıdu, dəp kersətsa kerək.

■ **15:16** Mat. 28:19; Mar. 16:15; Yh. 13:18; Əf. 1:4; Kol. 1:6.

□ **15:17 «Silərgə xuni əmr қilimənki, bir-biringlarnı  
səyünglər»** — grek tilida «Silərgə xularnı əmr қilimənki,  
bir-biringlarnı səyünglər». ■ **15:18** 1Yuh. 3:13. □ **15:19**

**«Silərmu bu dunyadikilərdin bolğan bolsanglar, bu dun-  
yadikilər silərni əzimizningki dəp, seygən bolatti»** — grek  
tilida «Silərmu bu dunyadın bolqan bolsa, bu dunya silərni  
əziningki dəp seygən bolatti». ■ **15:19** Yh. 17:14; Gal. 1:10.

ķılıdu. Mening səzümni tutḳan bolsa, ular silərningkinimu tutidu. ■

**21** Biraq mening namim tüpəylidin ular silərgimu xu ixlarning həmmisini ķılıdu, qünki ular meni Əwətküqini tonumaydu. ■

**22** Əgər mən kelip ularoja səz kilmioqan bolsam, ularda gunah yok dəp hesablinatti. Lekin hazır gunahı üçün ularning həq bahanisi yoktur. ■

**23** Kimdəkim məndin nəprətlənsə Atamdinmu nəprətləngən bolidu.

**24** Mən ularning arisida baxka həqkim ķılıp bakmioqan əməllərni kilmioqan bolsam, ularda gunah yok dəp hesablinatti. Lekin ular hazır *əməllirimni* kərgən turukluk, yənilə həm məndin həm Atamdin nəprətləndi. ■

**25** Lekin bu ixlar ularoja təwə bolqan Təwrat қanunida: «Həqkandak səwəbsizla məndin nəprətləndi» dəp pütülgən səz əməlgə axuruluxi üçün xundak yüz bərdi. □ ■

**26** Lekin mən silərgə Atining yenidin əwətidioqan Yardəmqi, yəni Atining yenidin qikkuqi Həkikətning Rohı kəlgəndə, U manga guwahlıq

■ **15:20** Mat. 10:24; 24:9; Luqa 6:40; Yh. 13:16; 16:2. ■ **15:21**  
Mat. 10:22; Yh. 16:3. ■ **15:22** Rim. 4:15; 5:20. ■ **15:24** Yh.  
10:37. □ **15:25** «Ularoja təwə bolqan Təwrat қanuni» —  
həjwiy, kinayilik səz. 8:17 wə izahatını körüng. «Həqkandak  
səwəbsizla məndin nəprətləndi» — «Zəb.» 35:7, 19 wə 69:4.  
■ **15:25** Zəb. 35:19; 69:4

beridu. □ ■

<sup>27</sup> Silermu manga guwahlıq berisilər, qünki silər baxtin tartip mən bilən billə boldunglar. ■

## 16

### *Kelidioğan ziyankeşliklər*

<sup>1</sup> Silərning putlixip kətməslikinglar üçün bularnı silərgə eyttim.

<sup>2</sup> Ular silərni sinagoglarning jamaətliridin қoqlap qikiriwetidu; həmdə xundak bir wakitsaet keliduki, silərni əltürgüqi əzini Hudaqı hizmət kiliwatimən, dəp hesablaydu. □ ■

<sup>3</sup> Ular bularnı ya Atini, ya meni tonumioğanlıkı üçün kılıdu. ■

---

□ **15:26** «...Yardəmqi, yəni Atining yenidin qikkuqi Həkikətning Rohı kəlgəndə, U manga guwahlıq beridu» — muxu ayəttin Mükəddəs Rohning xəhs ikənlikli kərənüp turidu. Məsih Uni «Atining yenidin» əwətidu; muxu yerdə Mükəddəs Roh yənə «Atining yenidin **qikidu**» deyilidu. Grek tilida «qikidu» degən peil «həzirki zaman» xəkildə bolqəaqka, Mükəddəs Rohning hərdaim xu hərikətni kiliwatkını kərsitlidü.

■ **15:26** Lukə 24:49; Yh. 14:26; 16:7; Ros. 5:32. ■ **15:27**

Ros. 1:8, 21; 5:32. □ **16:2** «Ular silərni sinagoglarning jamaətliridin қoqlap qikiriwetidu» — yüksirik baxka izahatlarda eytkinimizdək, Yəhudiylər həlkə birsini «sinagogtin qikiriwətsə», keyin uning bilən həqkandaq bardı-kəldi kilmay, bəlki uningoşa tehimu ziyankeşlik kılıximu mumkin. ■ **16:2**

Yh. 9:22, 34; 12:42. ■ **16:3** Yh. 15:21; 1Kor. 2:8.

**4** Lekin mən bu ixlarnı silərgə eyttimki, wakitsaiti kəlgəndə, mən xundak aldin'ala eytkinimni esinglarqa kəltürələysilər. □ ■

*Mukəddəs Röhning yetkəkqi wə ustaz bolidioqanlığı*

**5** — Mən baxta bularni silərgə eytmidim, qünki mən silər bilən billə idim.

Lekin əmdi meni əwətküqining yenioqa kaytip ketimən. Xundak turuqluk, aranglardin həqkim məndin: «Nəgə ketisən?» dəp sorimaywatidu.

**6** Əksiqə, silərgə bularni eytkinim üçün, kəlblinglər əyəqəbə qəmüp kətti.

**7** Əmma mən silərgə həkikətni eytip əyəqəbə qoyayki, mening ketixim silərgə paydılıktur. Qünki əgər kətmisəm, Yardəmçi silərgə kəlməydi. Əmma kətsəm, Uni silərgə əwətimən. ■

**8** U kəlgəndə, bu dunyadikilərgə gunah toqrisida, həkkaniylik toqrisida wə ahirət soriki toqrisida həkikətni bilgüzidu.

**9** U ularni gunah toqrisida bilgüzidu, qünki ular manga etikad kilmidi. □

**10** Ularnı həkkaniylik toqrisida *bilgüzidu*, qünki Atamning yenioqa kaytip barımən wə silər meni yənə kərəlməysilər.

□ **16:4 «... wakit-saiti kəlgəndə»** — demək, Yəhudiylər həlkidin wə keyin baxkilar təripidin boloqan ziyanxəxliklər kəlgəndə.

■ **16:4** Yh. 13:19; 14:29. ■ **16:7** Luğa 24:49; Yh. 14:26; 15:26. □ **16:9 «U ularni gunah toqrisida bilgüzidu»** — yaki «U ularni əz gunahı toqrluluk bilgüzidu» yaki «U ularni gunahning nemə ikənlilikini bilgüzidu». Degəndək üq tərjimisi boluxi mumkin, lekin omumiy mənisi asasən ohxax.

**11** Ularni ahirət soriki toqrisida *bilgüzidu*, qünki bu dunyaning həkümətdarı üstigə həküm qıkırıldı. □ ■

**12** Silərgə eytidioqan yənə kəp səzlirim bar idi; lekin silər ularni hazırlaqə kətürəlməysilər. □

**13** Lekin U, yəni Həkikətning Rohı kəlgəndə, U silərni barlıq həkikətkə baxlap baridu. Qünki U əzlükidin səzliməydu, bəlki nemini anglioqan bolsa, xuni səzləydu wə kəlgüsidiə bolidioqan ixlardın silərgə həwər beridu. □ ■

**14** U meni uluoqlaydu; qünki U məndə bar bolqanni tapxuruwelip, silərgə jakarlaydu.

**15** Atida bar bolqanning həmmisi həm meningkidur; mana xuning üqün mən: «U məndə bar bolqanni tapxuruwelip, silərgə

□ **16:11** «**bu dunyaning həkümətdarı**» — Xəytan, Iblis. «...Ularni ahirət soriki toqrisida *bilgüzidu*, qünki bu dunyaning həkümətdarı **üstigə həküm qıkırıldı**» — 9-11-ayəttiki «U (Mukəddəs Roh)... gunah toqrisida... həkənaliylik toqrisida... wə ahirət soriki toqrisida...bilgüzidu....» degənlərning üstidə «köxumqə səz»də azraq tohtilimiz. ■ **16:11** Yh. 12:31; 14:30; Əf. 2:2; Kol. 2:15. □ **16:12** «**Silərgə eytidioqan yənə kəp səzlirim bar idi; lekin silər ularni hazırlaqə kətürəlməysilər**» — muhislər կandak səzlərni kətürəlməydu? Bu toqrluluk «köxumqə səz»imizdə azraq tohtilimiz. □ **16:13** «**Qünki U əzlükidin səzliməydu, bəlki nemini anglioqan bolsa, xuni səzləydu**» — «U (Mukəddəs Roh)... nemini anglioqan bolsa» — demək, Mukəddəs Rohning Huda wə Uning Kalamidin anglioqını. «**Mukəddəs Roh**,... nemini anglioqan bolsa, xuni səzləydu wə kəlgüsidiə bolidioqan ixlardın silərgə həwər beridu» — bu muhim wədə toqrluluk «köxumqə səz»imizdə azraq tohtilimiz. ■ **16:13** Yh. 12:49; 14:26

jakarlaydu» dəp eyttim. □ ■

*Ojam-кayoquliringlar manggү huxallikqa aylinidу*

<sup>16</sup> Az wakittin keyin, meni kerməysilər; wə yənə bir'az wakit etkəndin keyin, meni қayta kərisilər, qünki mən Atamning yenioğa ketimən». □ ■

<sup>17</sup> Xunga muhlislarning bəziliri bir-birigə:

— Bizlərgə: — «Az wakittin keyin, meni kerməysilər; yənə bir'az wakit etkəndin keyin, meni қayta kərisilər» wə yənə «Qünki mən Atamning yenioğa ketimən» degini nemə deginidu?

<sup>18</sup> «Az wakittin keyin» degən səzining mənisi nemə? Uning nemilərni dəwatqanlırını bilmidük, — deyixidu.

<sup>19</sup> Əysə ularning əzidin nemini sorimakçı bolqızını bilip ularoğa mundağ dedi:

— «Mening «Az wakittin keyin, meni kerməysilər; yənə bir'az wakit etkəndin keyin,

□ **16:15 « Mukəddəs Roḥ** məndə bar bolqanni tapxuruwelip, silərgə jakarlaydu» — Bu muhim wədə toqrluluk «köxumqə səz»imizdə azraq tohtılımız. ■ **16:15** Yh. 17:10.

□ **16:16 «yənə bir'az wakit etkəndin keyin, meni қayta kərisilər, qünki mən Atamning yenioşa ketimən»** — bəzi kona kəqürəmlərdə muxu yerdə «qünki mən Atamning yenioşa ketimən» degən səz tepilməydi. Lekin bizningqə 17-ayət uning əslidə barlıqını ispatlaydu. ■ **16:16** Yh. 7:33.

meni kərisilər» deginimning mənisini bir-biringlardın sorawatamsılər? □

**20** Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, silər yioqa-zar kətürüsılər, lekin bu dunyadikilər huxal boluxup ketidu; silər қayəqurisılər, lekin қayəquliringlar xadlikğa aylinidu.

**21** Ayal kixi tuqutta azablinidu, qünki uning wakit-saiti yetip kəlgən; lekin bowiki tuqulup bolqandan keyin, bir pərzəntning dunyaçla kəlgənlikining xadlıkı bilən tartkan azabını untup ketidu. ■

**22** Xuningçə ohxax, silərmə hazır azablini-watisılər, lekin mən silər bilən қayta kerüximən, қəlblinglar xadlinidu wə xadlikinqlarnı həqkim silərdin tartiwalalmaydu.

**23** Xu kündə silər məndin həqnərsə sorimaysılər. Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, menin namim bilən Atidin nemini tilisənglər, u xuni silərgə beridu. ■

**24** Həzir oqıqə menin namim bilən həqnemə tilimidinglər. Əmdi tilənglər, erixisılər, buning bilən xadlikinqlər tolup taxidu!

### *Bu dunya üstidin oğlıbə kılıx*

- 
- **16:19** «Mening «Az wakittin keyin, meni kərməysilər; yənə bir'az wakıt etkəndin keyin, meni kərisilər» — Məsihning muxu deginidə kezdə tutķını, bizningqə, uning əlumi, dəpnə қilinixi wə əlümdin tirilip muhlislırıoqa əzini ayan қılıxidin ibarət. ■ **16:21** Yəx. 26:17. ■ **16:23** Yər. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Luk'a 11:9; Yh. 14:13; 15:7; Yak. 1:5; 1 Yuha. 3:22; 5:14.

**25 Silərgə bularnı təmsillər bilən eytip bərdim.** Birak xundak bir wakit keliduki, u qaoqda silərgə yənə təmsillər bilən səzliməymən, Ata toqruluk silərgə oquq eytimən. □

**26 Xu künü tiləkliringlarnı mening namim bilən iltija kılısilər.** Mən silər üçün Atidin tələp kılımən, dəp eytmaymən;

**27 qünki Ata əzimu silərni səyidü;** qünki silər meni səyisilər wə mening Hudanıng yenidin kəlgənlikimgə ixəndinglar.■

**28 Mən Atining yenidin qikip bu dunyaqa kəldim;** əmdi mən yənə bu dunyadın ketip Atining yenioqa barımən».■

**29 Muhlisliri:**

— Mana sən hazır oquq eytiwatisən, təmsil kəltürüp səzlimiding! □

**30 Biz sening həmməni bilginingni, xundakla həqkimning səndin soal sorixining hajiti yoklukını əmdi bilip yəttük.** Xuningdin sening Hudanıng yenidin kəlgənlikingga ixənduk, —

□ **16:25 «Silərgə bularnı təmsillər bilən eytip bərdim.** Birak xundak bir wakit keliduki, u qaoqda silərgə yənə təmsillər bilən səzliməymən, ata toqruluk silərgə oquq eytimən» — təmsillərdin bolqan birnəqqə misallar 10-babtin («koylarning ixiki» wə «yahxi padiqi» toqruluk) 13-babtin (ularqa «put yuyux» toqruluk tamsil wə elgə) 15-babtin («həkikiy üzüm teli» toqruluk) wə 21-ayəttin («tuqutta bolqan ayal» toqruluk) tepilidu. ■ **16:27** Yh. 17:8. ■ **16:28** Yh. 13:3.

□ **16:29 «Mana sən hazır oquq eytiwatisən, təmsil kəltürüp səzlimiding!»** — muhlislarning həkikiy qüxəngən-qüxənmigini 31-ayəttin kəründü.

deyixti. □ ■

**31** Әysа jawabən ularoqa:

— Hazir ixəndinglarmu?

**32** Mana, xundak wakit-saiti keləy dəp қaldı, xundakla kelip қaldiki, həmminglar meni yaloquz taxlap hərbiringlar eż yolliringlar oqa tarkılıp ketisilər. Bırak mən yaloquz əməsmən, qunki Ata mən bilən billidur. □ ■

**33** Silərning məndə hatırjəmlikkə igə boluxunglar üçün bularni silərgə eyttim. Bu dunyada turup azab-okubət tartisilər, əmma oğeyrətlik bolunglar! Mən bu dunya üstidin oğelibə қildim! ■

## 17

### *Əysanıng muhlisliri üçün dua kılıxi*

**1** Әysа bu səzlərni қılqandanın keyin, kəzlini ərxkə tikip, mundak dua қıldı:

— I Ata, wakit-saət yetip kəldi; Sən Oqlungni uluqlatkuzaqaysən; buning bilən Oqlungmu Seni uluqlatkuzidu; ■

---

□ **16:30 «heqkimning səndin soal sorixining hajiti yok»** — mənisi bəlkim Məsihning ularning əzidin sorimakçı boləqan soallirini tehi sorimay turupla, ularning sorimakçı bolqınıni allıqaqan bilgənlilikini kəzdə tutidu. ■ **16:30** Yh. 21:17.

□ **16:32 «həmminglar meni yaloquz taxlap hərbiringlar eż yolliringlar oqa tarkılıp ketisilər»** — «eż yolliringlar oqa» yaki «əzünglarningkigə» (demək, eż əyünglar oqa). «Matta» 26:56, «Mar.» 14:50ni kərüng. ■ **16:32** Zək. 13:7; Mat. 26:31; Mar. 14:27; Yh. 8:29; 14:10. ■ **16:33** Yəx. 9:5; Yh. 14:27; Rim. 5:1; Əf. 2:13; Kol. 1:20. ■ **17:1** Yh. 12:23; 13:32.

<sup>2</sup> yəni, uning Sən uningoqa tapxuroqan insanlarqa mənggülük həyat ata kılıxi üçün, uningoqa pütkül ət igiliridin üstün hökük ata kılqiningdək, uni uluqlatkuzaqaysən. □ ■

<sup>3</sup> Mənggülük həyat xuki, birdinbir həkikiy Huda — Seni wə Sən əwətkən Əysə Məsihni tonuxtin ibarəttur. ■

<sup>4</sup> Mən Sening əməl kılıxım üçün tapxuroqan ixingni orundixim bilən Seni yər yüzidə uluqlatkuzdum. ■

<sup>5</sup> I Ata, Sening aləm apiridə boluxtin burun mən Əzüngning yeningda igə bolən xan-xərəp bilən meni Əzüngning yeningda uluqlatkuzaqaysən. □ ■

<sup>6</sup> Sən bu dunyadin manga tallap bərgən adəmlərgə Sening namingni ayan kıldı. Ülar Seningki idi, Sən ularni manga bərding wə ular Sening söz-kalamingni tutup kəldi. □

□ **17:2 «Sən uningoqa tapxuroqan insanlar...»** — grek tilida «uningqa bərgən barlıq insanlar...» — demək, Məsihkə etikad kiloqular. ■ **17:2** Zəb. 8:6; Mat. 11:27; 28:18; Luğa 10:22; Yh. 3:35; 5:27; 1Kor. 15:25; Fil. 2:10; Ibr. 2:8. ■ **17:3** Yəx. 53:11; Yər. 9:22 ■ **17:4** Yh. 4:34; 13:32; 14:13; 19:30. □ **17:5 «I Ata, Sening aləm apiridə boluxtin burun mən Əzüngning yeningda igə bolən xan-xərəp bilən meni Əzüngning yeningda uluqlatkuzaqaysən»** — yaki bolmisa «I Ata, mən Sən bilən birgə igə bolən xan-xərəp bilən meni Əzüng bilən təng uluqlanduroqaysən». ■ **17:5** Yh. 1:1, 2; 10:30; 14:9. □ **17:6 «Sən bu dunyadin manga tallap bərgən adəmlərgə Sening namingni ayan kıldı»** — Məsihning «Sening namingni ayan kıldı» eytkini nemini kərsitidü? Təwrat-Zəburda Hudanıq nuroqun namlıları (Pərvərdigar (Yaḥwəh), Huda (Əlohim), Rəb (Adonay) qatarlıqlar) ayan kılınlığından keyin Məsih կaysı namni ularqa ayan kılıqan? U «Ata» əməsmu?

**7** Ular hazır Sən manga bərgən həmmə nərsilərning Seningdin kəlgənlikini bildi.

**8** Qünki Sən manga tapxuroqan səzlərni ularqa yətküzdüm; ularmu bularni қobul kıldı, xuning bilən Səndin qıkkınimni həkikətən bilip yətti həmdə Sening meni əwətkənlikinggimu ixəndi. ■

**9** Bularqa dua қılımən; bu dunyadiki adəmlərgə əməs, bəlki Sən manga bərgən adəmlərgə dua қılımən; qünki ular Seningkidur.

**10** Mening barlıkim Seningkidur wə Sening barlıking bolsa meningkidur wə mən ularda xərəp taptım. □ ■

**11** Mən əmdi bu dunyada turiwərməymən; lekin ular bu dunyada қaldi wə mən Sening yeningoqa ketiwatimən. I mukəddəs Ata, Sən manga bərgən naming arkılık ularni saklıqinkı, biz ikkimiz bir bolqinimizdək, ularmu bir bolqay.

□

**12** Mən ular bilən billə bolqan waqtimda, Sən manga bərgən naming bilən ularni saklidim həm қooqdidim; wə mukəddəs yazmilardiki bexarətning əməlgə axuruluxi yolida, ularning iqidin һalakətkə has bolqan kixidin baxqa bir-

■ **17:8** Yh. 16:27. □ **17:10 «mən ularda xərəp taptım»** — «ularda...» muxu yerdə kəzdə tutulqını bəlkim «Sən manga bərgən adəmlərdə..» bolsa kerək. ■ **17:10** Yh. 16:15. □ **17:11 «Sən manga bərgən naming arkılık ularni saklıqinkı...»** — baxqa birhil tərjimi: «Sən naming bilən manga tapxurup bərgənlərning Sanga bolqan sadıqlığını saklıqinkı,... ». Muxu yerdə «Sən manga tapxurup bərgən naming» bolsa yənilə Huda'atingin Əz Məsihiğə insanlarqa əgitix üçün tapxuroqan «Ata» (ibraniy tilida «Abba») degən kimmətlik namidur.

imu yokalmidi. □ ■

**13** Mana əmdi sening yeningoqa barimən. Mening xadlikim ularda tolup taxsun dəp, bu səzlərni dunyadiki waktimda səzlidim.

**14** Mən ularoqa səz-kalamingni tapxurdum. Mən bu dunyadin bolmioqinimdək, ularmu bu dunyadin bolmioqini üçün, bu dunyaning adəmliri ulardin nəprətlinidu. □ ■

**15** Ularnı bu dunyadin ayriwətkəysən dəp tiliməymən, bəlki ularnı rəzil boləquqidin saklıqaysən, dəp tiləymən. □

**16** Mən bu dunyadin bolmioqinimdək, ularmu bu dunyadin əməstur.

**17** Ularnı həkikət arkılık Θzünggə mukəddəs kılıp atıouzqaysən, qunki səz-kalaming

□ **17:12 «Mən ular bilən billə boləqan waktimda, Sən manga bərgən naming bilən ularni saklıdim həm köoqididim;...»** — baxlaş birhil tərjimisi: «Sening naming bilən ularni saklıdim; Sən manga tapxurup bərgənlərning Sanga boləqan sadıqlığını köoqididim;... ». Bu «nam» yənilə yukarıkı izahhatta eytkinimizdək «Ata» bolsa kerəktür. **«halakətkə has boləqan kixi»** — grek tilida «halakətning oqlı» degən səz bilən ipadilinidu, U Yəhuda Ixkariyotni kərsitudu, əlwəttə. Məsihgə satqunluk kılıqan kixining halakətkə yüzlini toqrluluk beşarətlər bəlkim «Zəb.» 41:9, 109:1-20 və «Pənd.» 24:22 (LXX)ni ez iqtigə alsa kerək. ■ **17:12** Yəx. 8:18; Yh. 6:39; 10:28; 18:9; Ibr. 2:13. □ **17:14 «mən bu dunyadin bolmioqinimdək;...»** — yaki «mən bu dunyaoqa mənsup bolmioqinimdək;...». ■ **17:14** Yh. 15:19. □ **17:15 «rəzil boləquqi»** — Xəytan, Iblis.

həkikəttur. □ ■

**18** Sən meni dunyaqa əwətkiningdək, mənmu  
ularni dunyaqa əwəttim. ■

**19** Ularmu həkikəttə mukəddəs kılınip Əzünggə  
atalsun dəp, əzümni Sanga has ataymən. □ ■

**20** Mən yaloquz ular üqünla əməs, yənə ularning  
səzi arkilik manga etikəd kılıdiqanlar üqünmu  
dua kılımən.

**21** Ularning həmmisi bir bolqay; i Ata, Sən  
məndə, mən Səndə bolqandək, ularmu Bizdə  
bir bolqay; xundak bolqanda, bu dunyadikilər  
meni Sening əwətkənlikinggə ixinidu. ■

**22** Sən manga ata kılıqan xan-xərəpni ularqa ata  
kıldımkı, biz ikkimiz bir bolqandək, ularmu bir  
bolqay;

**23** yəni mən ularda, sən məndə bolup, ular bir-  
likə kamil kılınoqay. Xu arkilik bu dunyadikilər  
meni əwətkənlikingni həm meni səyginingdək  
ularnimu səygənlikingni bilidu.

**24** I Ata, Sən manga bərgənliringning  
həmmisining mən bolqan yərdə mən bilən  
birgə boluxini, xundakla mening xan-xəripimni,

□ **17:17 «Ularnı həkikətə arkilik Əzünggə mukəddəs kılıp  
atiquzoqaysən»** — «Əzünggə mukəddəs kılıp atiquzoqaysən»  
grek tilida «mukəddəsləxtürgəysən» degən birlə sez bilən  
ipadilinidu. Injilda həm Təwratta «mukəddəs» degən sez «pak»  
həm «Hudaqa alayıtan ataloqan» degən ikki ukumni bildüridu.

■ **17:17** Zəb. 119:142; Yh. 8:4. ■ **17:18** Yh. 20:21.

□ **17:19 «Ularmu həkikəttə mukəddəs kılınip əzünggə  
atalsun dəp...»** — «mukəddəs kılınip Əzünggə atalsun» grek  
tilida «ularmu həkikəttə mukəddəsləxtürüsən» degən birlə sez  
bilən ipadilinidu. Yukarıkı izahatni kərung. ■ **17:19** 1Kor.  
1:2,30; 1Tes. 4:7. ■ **17:21** Yh. 10:38; 14:11; Gal. 3:28.

yəni Sən aləm apiridə boluxtin burun meni səygənliking üçün, manga bərgən xan-xərəpni ularning kərüxini halaymən. ■

**25** I həkкaniy Ata, bu dunyadikilər seni tonumioqan, əmma mən Seni tonuymən wə bularmu meni Sening əwətkənlikingni bildi. ■

**26** Wə mən Sening namingni ularoqa ayan қildim wə yənə dawamlıq ayan қilimən. Xuning bilən, Sening manga kərsətkən mehîr-muhəbbiting ularda bolidu wə mənmu ularda bolay. □

## 18

*Əysanıng tutkun kılıñixi*

*Mat. 26:47-56; Mar. 14:43-50; Luка 22:47-53*

**1** Əysa bularni eytкandin keyin, muhlisliri bilən billə taxkiriqa qıkıp Kidron jılıqisining u ketiqə etti. U yərdə bir baqıqə bar idi. Əysa bilən muhlisliri u baqıqigə kirdi. □ ■

**2** Uningoqa satkunluk kılıdiqan Yəhūdamu u yərni bilətti, qünkü Əysa muhlisliri bilən pat-pat u yərdə yiçilip olturatti.

**3** Xuning bilən Yəhūda bir top Rim ləxkərliri bilən bax kahinlar həm Pərisiyələr əwətkən

■ **17:24** Yh. 12:26; 14:3. ■ **17:25** Yh. 15:21; 16:3, 27; 17:8. □ **17:26** «mən Sening namingni ularoqa ayan қildim» — 6-ayət wə uningdiki izahatni kərüng. □ **18:1** «Əysa bularni eytкandin keyin, muhlisliri bilən billə taxkiriqa qıkıp...» — muxu yərdiki «taxkiriqa qıkıp...» ziyapət boləqan eydin yaki Yerusalem xəhîrinin ezipin qıkıxni bildüridü. Kidron wadisi bolsa xəhərning sırtida (xərk tərəptə) idi. ■ **18:1**

2Sam. 15:23; Mat. 26:36; Mar. 14:32; Luка 22:39.

қарawullarni baxlap bu yərgə kəldi. Ularning қollirida panus, məx'əl wə қorallar bar idi. ■

**4** Əysa bexioqa qüxicidioqlanlarning həmmisini bilip, ularning aldioqa qikip:

— Kimni izdəysilər? — dəp soridi.

**5** Nasarətlik Əysani, — dəp jawab berixti ular. Əysa ularoqa:

— Mana mən bolimən, — dedi.

(Uningoşa satkunluk kıləlan Yəhəudamu ularning arisida turatti).

**6** Əysa: «Mana mən bolimən» dewidi, ular arkisiyoja yenip yərgə yikilixti. □

**7** Xuning bilən Əysa ulardin yənə bir kətim:

— Kimni izdəysilər? — dəp soridi.

— Nasarətlik Əysani, — deyixti ular.

**8** Əysa: — Silərgə eyttimoq, mən xu bolimən. Əgər izdigininglar mən bolsam, bularni kətkili köyunglar, — dedi.

**9** Buning bilən əzinin: «Ata, Sən manga bərgənlərdin həqkəysisini yittürmidim» degən sezi əməlgə axuruldi. ■

**10** Simon Petrusning yenida bir kılıq boluoq, u xuan uni suqurup, bax kahınınning qakirioqa

■ **18:3** Mat. 26:47; Mar. 14:43; Lukə 22:47. □ **18:6**

**«Əysa: «Mana mən bolimən» dewidi, ular arkisiyoja yenip yərgə yikilixti»** — «Yuhanna»diki baxka bəzi yərlərdikı «Mən bolimən» degən sez Hudaning «Mən əzəldin Bar Bolouqidurmən» degən namini bildürudu. Bizningqə muxu yerdə «Mana mən bolimən» degənmə xu mənini bildürudu; qünki angloquqlar uni anglapla «arkılırioqa yenip yərgə yikilixti». □ **18:9 «Buning bilən əzinin ... sezi əməlgə axuruldi»** — yaki «Buning bilən əzinin ... sezi əməliyəttə ispatlandı». Bu sezlər asasən həm 6:39 həm 17:12də tepilidu.

■ **18:9** Yh. 6:39; 10:28; 17:12.

birni urup, ong қуликини xilip qüxürüwətti. Qakarning ismi Malkus idi. ■

**11** Əysa Petruska:

— Kiliqni oqilapka sal! Ata manga tapxuroqan қədəhni iqməmdim? — dedi. □ ■

*Əysanining Annasning aldioqa elip berilip, sorak қılınixi*

*Mat. 26:57-58; Mar. 14:53-54; Luğa 22:54*

**12** Xuning bilən, ləxkərlər topi bilən mingbexi həm Yəhudiylarning қarawulliri Əysani tutup baqlaxtı.

**13** Andin uni aldi bilən Annasning aldioqa elip berixti. Annas bolsa xu yili bax kahin bolup turoqan Kayafaning կeynatisi idi. ■

**14** Burun Yəhudiylar kengəxmisdikilərgə: «Pütün həlkning һalak boluxining ornioqa, birlə adəmning ular üçün һalak boluxi yahxi» dəp məslihət bərgən kixi dəl xu Kayafa idi. □ ■

*Petrusning Əysadin tenixi*

*Mat. 26:69-70; Mar. 14:66-68; Luğa 22:55-57*

**15** Əmdi Simon Petrus bilən yənə bir muhlis Əysanining kəynidin əgixip baroqanıdi. U muhlis

■ **18:10** Mat. 26:51; Mar. 14:47; Luğa 22:50. □ **18:11** «Ata manga tapxuroqan қədəhni iqməmdim?» — bu «қədəh» ezi tartix kerək bolqan azab-okubatlırni kersitidu. «Mat.» 26:39, «Mar.» 14:36 wə Luğa» 22:42ni kərüng. ■ **18:11** Mat. 20:22; 26:39. ■ **18:13** Mat. 26:57; Mar. 14:53; Luğa 3:2; 22:54. □ **18:14** ««Pütün həlkning һalak boluxining ornioqa, birlə adəmning ular üçün һalak boluxi yahxi» dəp məslihət bərgən kixi dəl xu Kayafa idi» — 11:49-50ni kərüng. ■ **18:14** Yh. 11:50.

bax kahinoşa tonux bolqaqka, bax kahinning sariyioşa Əysa bilən təng kirdi. □ ■

**16** Lekin Petrus bolsa dərwazining sirtida қaldı. Xunga bax kahinoşa tonux bolqan həlikə muhlis taxkirişa qıkıp, dərwaziwən կız bilən səzlixip, Petrusni iğkirigə baxlap kirdi.

**17** Dərwaziwən bolqan xu dedək Petrustin:

— Sənmu bu adəmning muhlisliridin əməsmu?  
— dəp soridi.

Yak, əməs, — dedi Petrus.□

**18** Əmdi həwa soouk bolqanlıki üçün, qakarlar wə karawullar xahardin gülhan yaklaşan bolup, uning qərisidə issinip turuxatti. Petrusmu ularning yenida turup issindi.■

### *Bax kahin Annasning Əysani sorak kılıxi*

*Mat. 26:59-66; Mar. 14:55-64; Luğa 22:66-71*

**19** Bax kahin bolsa Əysadin muhlisliri toqruluk wə təlimi toqruluk soal soraxka baxlidi.

**20** Əysa uningoşa jawabən mundak bərdi:

— Mən həlk-aləm aldida axkara sez қılqanmən, barlık Yəhudiylar yiqilidioqan sinagoglarda wə

---

□ **18:15 «yənə bir muhlis...»** — «yənə bir muhlis» grek tilida «həlikə muhlis». Yuhanna bayanında pat-pat əzini namsız kərsitip «həlikə muhlis» dəydu (18:16, 20:2, 3, 4 wə 8ni kərung). **«U muhlis bax kahinoşa tonux bolqaqka...»** — alimlar namsız «u muhlis»ni Yuhanna dəp bilidü. Qünki uxbu bayanda bolqandək u daim degündək pəkət «ez kezüm bilən kərgənlirim»nilə asas kılıdu. 21:24ni kərung. ■ **18:15** Mat. 26:58; Mar. 14:54; Luğa 22:54. □ **18:17 «Sənmu bu adəmning muhlisliridin əməsmu?»** — «sənmu» degən sez bəlkim birinci muhlis əzining Əysanıng muhlisi ikənlikini bu կızoşa etirap қılqanlığını kərsitudu. ■ **18:18** Mat. 26:69; Mar. 14:67; Luğa 22:55.

ibadəthanida daim təlim berip kəldim, mən yoxurun ھeqnemə demidim. ■

**21** Bularni nemixka məndin soraysən? Eytqan səzlirimni angloqanlardın sorioqin; mana, ular nemə degənlikimni bilidu.

**22** Əysa bu səzlərni қiloqanda, yenida turoqan қarawullardin biri uni bir kaqat urup:

— Bax kahinoqa muxundak jawab қayturamsən?  
— dedi. ■

**23** — Əgər yaman söz қiloqan bolsam, uning yaman ikənlikini kəpqılıkning aldida kərsətkin. Əmma eytqanlırim durus bolsa, meni nemə üqün urisən? — dedi Əysa uningoqa.

**24** Buning bilən Annas uni baqlaklıq peti bax kahin Қayafaoqa yollidi. □ ■

*Petrusning Əysadin yənə ikki ketim tenixi*

*Mat. 26:71-75; Mar. 14:69-72; Luğa 22:58-62*

**25** Simon Petrus otning aldida issinip turuwatkanidi. *Yenidikilər*:

— Sənmu uning muhlisliridin əməsmidinq? — deyixti.

— Yak, əməsmən, — dəp tandı Petrus. □ ■

■ **18:20** Yh. 7:26. ■ **18:22** Yər. 20:2; Ros. 23:2.

□ **18:24 «buning bilən Annas uni baqlaklıq peti bax kahin Қayafaoqa yollidi»** — bu ayətkə қarioqanda ikki bax kahin bar idi. 22-ayəttə Annasın «bax kahin» deyildi. Mumkinqılıki barkı, ular nəwət boyiqə bax kahinlik wəzipisini ətəwatkan. 19:21nimü korüng. ■ **18:24** Mat. 26:57; Mar. 14:53; Luğa 22:54.

□ **18:25 «yenidikilər»** — grek tilida «ular». ■ **18:25** Mat. 26:71; Mar. 14:69; Luğa 22:58.

**26** U yerdə bax kaһinning qakarlıridin, Petrus қulikini kesip taxlıqan kixigə tuoқan birsi bar idi. U Petruska:

— Baqqidə seni uning bilən billə kərgənidiməli?! — dedi.

**27** Petrus yənə tandı. Dəl xu qaođda horaz qillidi. ■

*Əysanıñ waliy Pilatus aldida soraķ kiliñixi  
Mat. 27:1-2, 11-31; Mar. 15:1-20; Luķa 23:1-25*

**28** Andin ular Əysani Қayafaning yenidin rimlik waliyning ordisiqa elip kəldi (xu qaođda tang atkanidi). Uni elip kəlgən Yəħudiyalar bolsa əzimizni napak kılıp bulqımaylı dəp, ordıqa kirmidi. Bolmisa ətüp ketix həytining dastihiniñ oqızalinalmaytti. □ ■

**29** Xunga waliy Pilatus sirtka qıkıp, ularning aldiqa berip ularqa:

■ **18:27** Yh. 13:38. □ **18:28 «...Bolmisa ətüp ketix həytining dastihiniñ oqızalinalmaytti»** — muxu ayəttiki «ətüp ketix həyi» bolsa «petir nan həyi»ning birlinqi kuni (yəni birhil «xabat kuni» dəp hesablinatti)ni kərsitidu. 19:14diki izahatni kərung. «Əzimizni napak kılıp bulqımaylı». Ularning kəzkarixi: «Yəħudiy əməslərning eyigə kirsək bolmaydu; qünki ular bəlkim «napak bir nərsə» (məsilən bir jəsət yaki əlük nərsə)gə təgkən boluxi mumkin; biz ularqa təgsək ulardiki «napaklık» bizgimu yuqturuluxi mumkin» degəndək idi. Demisəkmü, ular kəngül bəlgən bu «taħarətler» Təwrattiki mukəddəs қanundiki «napaklık» toqluluk bəlgilimilərdin kəp exip kətkənidir. Kızık yeri xuki, ular «bulqinix»tin korkup əz «paklıkını» bulqimaslıkka kizozinlik bilən tirixkını bilən, yənə Huda əwətkən Kütkuzoňuqi-Məsihni əltürük aldida turatti.

■ **18:28** Mat. 27:1; Mar. 15:1; Luķa 22:66; 23:1.

— Bu adəmning üstidin nemə ərz kılısilər? — dəp soridi.

<sup>30</sup> Ular:

— Bu adəm jinayətqi bolmisa, uni sizgə tapxur-miçan bolattuk, — dəp jawab berixti. □

<sup>31</sup> — Uni əzünglar elip ketip, əz қanununglar boyıqə həküm qıkiringlar! — dedi Pilatus ularoqa.

Yəhudiylar:

— Bizning həqkimni əlümgə məhkum kılıx həkükimiz yok tursa, — deyixti.

<sup>32</sup> Bu ixlər Əysanıñ əzi կandak əlüm bilən əlüdiqini toqrisidiki aldin eytən bexarətlik səzining əməlgə axuruluxi üçün yüz bərdi. □ ■

<sup>33</sup> Andin Pilatus yənə ordisiqə kirip, Əysani qakırtıp, uningdin:

— Sən Yəhudiylarning padixahimu? — dəp soridi. ■

<sup>34</sup> Əysa uningoqa:

— Bu soalni əzüng sorawataməsən, yaki baxķılar mən toqrluluk sanga xundak eytənmu? — dedi.

<sup>35</sup> — Mən bir Yəhudiymu?! Seni manga tapx-

□ **18:30 «bu adəm jinayətqi bolmisa...»** — yaki «bu adəm rəzil kılouqi bolmisa...». □ **18:32 «Bu ixlər Əysanıñ əzi կandak əlüm bilən əlüdiqini toqrisidiki aldin eytən bexarətlik səzining əməlgə axuruluxi üçün yüz bərdi»** —

okurmənlərning esidə barkı, Məsih birnəqqə ketim Yəhudiylərinə əzini eltürük üçün etikədsiz Yəhudi əməslərning կoliqə tapxuridiçanlığını wə xuningdək əzining rimliklər ijad կiloqan krestə əlidiqanlığını eytənidi (məsilən, «Mat.» 20:19, 26:2, «Luqa» 18:32-33, «Yuh.» 3:14, 12:32-33). ■ **18:32 Mat. 20:19; Yh. 12:32.** ■ **18:33 Mat. 27:11; Mar. 15:2; Luqa 23:3.**

uroqanlar өз həlkinq wə bax kahinlarou! Nemə *jinayət* ətküzgənidir? — dedi Pilatus. □

**36** Əysa jawabən: — Mening padixahlıkim bu dunyaqa təwə əməstur. Əgər bu dunyaqa təwə bolqan bolsa, hizmətqilirim menin Yəhudiylarqa tapxurulmaslikim üçün jəng kiliwatkan bolatti. Həlbuki, menin padixahlıkim bu yərgə təwə əməstur, — dedi. ■

**37** Xunga Pilatus uningoja:

— Undakta, sən padixahmu?

Əysa jawabən: — Xundak, eytkiningdək, padixahmən. Mən xuningəla tuquləşənmən, wə xuningəla dunyaqa kəldim: — həkikətəkə guwahlıq berixim üçündin ibarəttur. Həkikətəkə təwə bolqan hərbir kixi bolsa menin awazimoqa կulak salidu, — dedi. □

**38** Pilatus uningdin:

— «Həkikət» degən nemə? — dəp soridi.

Pilatus muxularni dəp, yənə taxkiriqa, Yəhudiylarning aldiqa qıkıp ularoqa:

— Mən uningdin həqkandak jinayət tapalmidim.

■

**39** Lekin hər yili ətüp ketix həytida silər üçün *məhbuslardin* birni կoyup berix қaidəm bar.

□ **18:35 «mən bir Yəhudiymu?»** — Pilatusning bu səzi: «Mən Yəhudi əməs, həlkinq sən toqluluq birnemə demigən bolsa, mənmu həqnemə deməymənəm!» degən puriki bar soaldur. □ **18:36 «Mening padixahlıkim bu dunyaqa təwə əməstur»** — yaki «mening padixahlıkim bu dunyadın əməstur». ■ **18:36** Yh. 6:15; 1Tim. 6:13. □ **18:37 «Xundak, eytkiningdək»** — Əysanıng bu jawabning grek tilida «Xundak, lekin əhwal dəl sening oylioqiningdək əməs» degən puriki qıkıldı.

■ **18:38** Mat. 27:24; Luка 23:4.

Xunga bu «Yəhudiylarning padixahı»ni silərgə қoyup beriximni halamsılər? — dedi. □ ■

**40** Ularning həmmisi jawab berip:

- Bu adəmni əməs, Barabbasni қoyup bering!
- dəp kiykas-sürən selixti (Barabbas bolsa bir karakqi idi). ■

## 19

### *Dysanıng əlümgə həküm kılınixi*

**1** Xuning bilən, Pilatus Əysani elip berip kamqıllatti. □ ■

**2** Ləxkərlər tikənlilik xahlarnı ərüp, bir taj yasap, uning bexioqa kiydürüxti wə uningoqa xəhanə səsün rənglik bir ton kiydürüp,

**3** uning aldiqə kelip:

— Yaxıqayla, i Yəhudiylarning «padixahı»! — dəp məshirə kılıxip, uning yüzigə կayta-կayta kaçat saldı.

**4** Pilatus bolsa yənə ordisidin qıkıp, halayıkkə:

---

□ **18:39** «...məhbuslardın birni қoyup berix қaidəm bar» — yaki: «...məhbuslardın birni қoyup berix bir aditim bar». ■ **18:39** Mat. 27:15; Mar. 15:6; Luğa 23:17. ■ **18:40** Mat. 27:16; Mar. 15:7; Luğa 23:19; Ros. 3:1. □ **19:1** «Xuning bilən, Pilatus Əysani elip berip kamqıllatti» — muxu hil «kamqılox» adəttə krestlinixtin awwallı jaza idi. Jaza əswabi təmür yaki səngək parqılırı baqlaklılık nəçqə tanılık kamqa idi. Bu jazanıng əzi xunqə eqirkı, jazalanquçı gahı waqtılarda tehi krestlənməy turupla, uningdin əlüp ketətti. ■ **19:1** Mat. 27:26; Mar. 15:15.

— Mana! Uningdin ھeqқandaқ jinayət tapalmiojanlıqimni biliхinglar üçün, uni silerning aldinglaroqa elip qıktım, — dedi.

**5** Buning bilən Əysa bexioqa tikənlik taj wə uqisişa səsün ton kiygüzülgən halda taxkirişa elip qıқıldı. Pilatus ularoqa:

— Қaranglar, u adəmgə! — dedi.□

**6** Bax kahinlar wə қarawullar uni körüp:

— Uni krestləng, krestləng! — dəp warkiraxtı. Pilatus ularoqa: — Uni elip berip өзүнгər krestlənglar! Qunki mən uningdin ھeqқandaқ jinayət tapalmidim! — dedi.

**7** Yəhudiylar uningoqa jawabən:

— Bizdə xundaқ bir қanun bar. Xu қanunimizə asasən u əlümgə məhkum қilinixi kerək, qunki u əzini Hudanıng Oqlı dəp atiwaldi.■

**8** Pilatus bu səzni anglap tehimu қorkup, □

**9** yənə ordisişa kirip, Əysadin:

— Sən zadi kəyərdin kəlgən? — dəp soridi.

Lekin Əysa uningoqa jawab bərmidi.

**10** Xunga Pilatus uningoqa: — Sən manga gəp kilməməsən? Seni қoyup berixkə hokukum

---

□ **19:5 «Karanglar, u adəmgə!»** — Pilatus muxu yerdə bilmigən halda Zəkeriya pəyojəmbərning xu bexaritini aozışa aloqan idi: «Karanglar, «Xah» dəp ataloqan adəm!» («Zək.» 3:8, 6:12). ■ **19:7 Law. 24:16; Yh. 5:18; 10:3. □ 19:8 «Pilatus bu səzni anglap tehimu қorkup,...»** — Pilatus nemixka қorkti? Əgər birsti əzini rimlik imperator Kəysərgə barawər kılıp «Mən Hudanıng Oqlı» desə, «Kəysərning düxməni» dəp hesablinixi mumkin; xunga gərqə uning Əysani қoyuwətküsü bolsimu, yənilə xundaқ қilixtin қorkatti. U yənə bir tərəptin, yəni ayalining Əysa toorruk agahlanduruxidin қorkiximu mumkin idi («Mat.» 27:19).

barlığını, xundakla krestləxkimu höküküm barlığını bilməmsən? — dedi.

**11** Əysə jawabən: — Sanga ərxtin berilmigən bolsa, mening üstümdin ھeqkandaқ hökükung bolmioqan bolatti. Xuning üçün meni sanga tapxurup bərgən adəmning gunahı tehimu eçirdur, — dedi. □

**12** Xu qaoqdin tartip, Pilatus uni қoyuwetixkə amal izdəyti. Lekin Yəhudiylar warkirixip:

— Bu adəmni қoyuwətsingiz, siz Kəysərning dosti bolmioqan bolisiz! Əzini padixah, degən hərbir kixi Kəysərgə karxi qılğan bolidu! — dəp quğan selixti. □ ■

**13** Pilatus bu səzlərni anglap, Əysani taxkırıqqa qılçardi wə «tax tahtaylıq höyla» dəp ataloqan, ibraniy tilida «Gabbata» dəp ataloqan yerdə «sorak təhti»gə olturdi

**14** (u wakit etüp ketix ھeytining təyyarlıq künining altıncı saiti ətrapida idi). Pilatus Yəhudiylarqa:

---

□ **19:11 «Sanga ərxtin berilmigən bolsa, mening üstümdin ھeqkandaқ hökükung bolmioqan bolatti»** — «ərxtin» degən səz grek tilida «yükiridin». Muxu yerdə xübhisizki, ərxning əzini kərsitidü. «... meni sanga tapxurup bərgən adəm» — muxu yerdə Yəhuda əməs, bəlki bax kahın Қayafa idi. Қayafa Yəhudiylarning əzlirining Қutkuzoquqi-Məsihini etikadsız rimliklərə tapxuroqanda, əməliyəttə u pütkül Yəhudiylər həlkining wəkili bolonanidi. □ **19:12 «Bu adəmni қoyuwətsingiz, siz Kəysərning dosti bolmioqan bolisiz!»**

— «Kəysər» Rim imperatorining unwani. «Kəysərning dosti» — bu məhsus bir unwan idi. Pilatus bəlkim ming təsliktə xu alahidə unwanıqə erixkən boluxi mumkin. U yənə xundak yüksiri unwandin məhərum boluxtin intayın çörkətti. ■ **19:12 Ros. 17:7.**

Mana bu silərning padixahınlardur! — dedi. □

**15** Lekin ular warkirixip: — Yokiting, yokiting, uni krestləng! — dedi.

Pilatus ularoqa: — Meni padixahınlarnı krestlin, dəmsilər? — dedi.

Bax kahinlar jawabən:

— Kəysərdin baxka həqkandaq padixahımız yoktur! — dəp towlasti.

Buning bilən Pilatus uni krestləxkə ularoqa tapxurup bərdi. ■

### *Əysanıng krestlinixi*

*Mat. 27:32-44; Mar. 15:21-32; Luка 23:26-39*

**16-17** Ləxkərlər Əysani elip mangdi. U əz krestini yüdüp, «Bax səngək jayı» (ibraniy tilida «Golgota») degən yərgə bardı. ■

**18** Ular uni xu yerdə yənə ikki kixi bilən təng krestkə tarttı; bu təripidə birsi, u təripidə birsi wə Əysa ularning otturisida krestkə tartıldı.

**19** Pilatus tahtıqa elan yezip krestkə bekitip koydi. Uningoqa: — «Nasarətlik Əysa — Yəhudiylarning padixahı» dəp yeziloqanıdi. ■

□ **19:14 «u wakıt etüp ketix həytining təyyarlık künining altınqi saiti ətrapida idi»** — muxu ayəttiki «etüp ketix həyi» bolsa «petir nan həyi»ning birinqi künü (yəni birhil «xabat künü» dəp hesablinatti)ni kərsitudu. Bu kündiki həyt «Qagigah» dəp atılıtti («Qan.» 16:1-13, «2Tar.» 35:1, 2, 6 wə 18ni kərüng). «Altinqi saət» baxka izahatlırimizda eytkinimizdək, Rim waktını kərsitudu. Bu ətigən saət altə idi. ■ **19:15** Yar. 49:10.

■ **19:16-17** Mat. 27:26; Mar. 15:22; Luка 23:24,25; Mat. 27:31, 33; Mar. 15:22; Luка 23:26, 33. ■ **19:19** Mat. 27:37; Mar. 15:26; Luка 23:38.

**20** Əysa krestlinidioqan yər xəhərgə yekin bolqaqka, nuroqun Yəhudiylar tahtidiki səzlərni okudi. Tahtidiki səzlər ibraniyqə, latinqə wə grekqə yezikta yeziloqanidi.

**21** Xunga Yəhudiylarning bax kahinliri Pilatusça: — «Yəhudiylarning padixahı» dəp yazmang, bəlki «U əzini mən Yəhudiylarning padixahı, degən» dəp yezing, — deyixti.

**22** Birak Pilatus jawabən:

— Yazidiqənni yezip boldum! — dedi.

**23** Ləxkərlər Əysani krestligəndin keyin, uning kiyimlirini elip, tətkə bəlüp, hərbir ləxkər bir ülüxtin elixti; ular həm iqidiki uzun kəngləknimu elixti; lekin bu kənglək tikilmigən, üstidin ayioqloqə bir pütün tokuloqanidi. ■

**24** Xuning üçün ləxkərlər bir-birigə:

— Buni yirtmaylı, bəlki qək tartixaylı, kimgə qılqa xu alsun, — deyixti.

Bu ixlar mukəddəs yazmilardiki munu səzlər əməlgə axurulux üçün yüz bərdi: —

«Ular meninq kiyimlirimni ez arisida üləxti,  
Mening kənglikimə erixix üçün qək taxlaxtı».

Dərwəkə, ləxkərlər xundak kılıxtı. □ ■

**25** Əysanıng krestining yenida anisi, anisining singlisi, Klopasning ayali Məryəm wə Magdallik

■ **19:23** Mat. 27:35; Mar. 15:24; Luqa 23:34.

□ **19:24**

**«Mening kənglikim»** — baxka birhil tərjimisi: «meninq qapinim». Zəburda («Zəb.» 22:15) ibraniy tili boyiqə «qapan» yaki «kənglək»ni kərsitidu. **«Ular meninq kiyimlirimni ez arisida üləxti, meninq kənglikimə erixix üçün qək taxlaxtı»** — «Zəb.» 22:15. ■ **19:24** Zəb. 22:18

Məryəmlər turatti. □ ■

**26** Əysa anisi bilən ezi səyidioqan muhlisining birgə turoqanlığını körüp, anisioqa:

— I hanim, mana sening oqlung! — dedi. □

**27** Andin u bu muhliska:

— Mana sening anang! — dedi.

Xundin etibarən, u muhlis uni əzining əyidə turoquzdi.

### *Əysanıng əlümi*

*Mat. 27:45-56; Mar. 15:33-41; Luğa 23:44-49*

**28** Andin Əysa həmmə ixlarning tamam bolqinini bilip (mukəddəs yazmilardiki bexarət əməlgə axurulux üçün):

— Ussap kəttim! — dedi. □ ■

**29** U yerdə sirkə xarab bilən toldurulmuş bir koza bar idi. Ular bir parqə bulutni sirkə xarablaşdırıb, bir lepəkgül qolıqla baqlap, Əysanıng aqzıqıla tənglidi.

- **19:25 «Əysanıng krestining yenida anisi, anisining singlisi, Klopasning ayali Məryəm wə Magdallik Məryəmlər turatti»** — bu ayətni «Mat.» 27:56 bilən birləxtürüp kariqanda, «Əysanıng anisining singlisi», yəni Məryəmning singlisi bolsa Zəbədiyning ayali, xundakla rosullardin Yuhanna bilən Yakupning anisi bolux mümkünilikli bardur. «Mar.» 15:40də u «Salomi» dəp atılıdu. ■ **19:25 Mat. 27:55; Mar. 15:40; Luk. 23:49.** □ **19:26 «Əysa anisi bilən ezi səyidioqan muhlisining birgə turoqanlığını körüp...»** — «ezi səyidioqan muhlisi» bəlkim bu bayanning müəllipi Yuhanna boluxi mümkün. «Kirix söz»imizni kərüng. □ **19:28 «Əysa həmmə ixlarning tamam bolqinini bilip (mukəddəs yazmilardiki bexarət əməlgə axurulux üçün): — Ussap kəttim! — dedi»** — «Zəb.» 22:15, 31- yaki 69:21ni kərüng. ■ **19:28 Zəb. 22:15; 69:21**

30 Əysa sirkə xarabni iqlikendin keyin:  
 — Tamam boldi! — dedi-də, bexini təwən ķilip,  
 rohini tapxurup bərdi.□

### *Əysanıng biķinioqa nəyzə sanjılıxi*

31 U kuni ətüp ketix həytining təyyarlık kuni boloqqa, krestləngənlərning jəsətlirini xabat künidə kresttə qaldururmaslıq üçün (xabat kuni «uluq kün» hesablanıqqa) Yəhudiylar Pilatustın krestləngənlərning putlirini qekip andin jəsətlirini kresttin tezrək qüxürüwetixni tələp

---

□ **19:30 «Əysa... bexini təwən ķilip, rohini tapxurup bərdi»** — Əysa «bexini təwən qüxürdi» andin, «rohini tapxurup bərdi». Adəttiki adəm bolsa, awwal «rohini beridu» **andin** «bexini təwən qüxüridu». Demək, Əysa əzi əlüxining dəkikisini talliwaldi, əzlükidin əldi (10:17-18ni kərüng).

ķildi. □

**32** Xuning bilən ləxkərlər berip Əysa bilən billə krestləngən birinqi andin ikkinqi adəmning putlirini qakçı.

**33** Lekin Əysaqla kəlgəndə, uning allıqəqan əlgənlikini kərdi, xuning bilən uning putini qakmidi.

**34** Əmma ləxkərlərdin biri uning bikiniqə nəyzini sanjiwidi, xuan қan wə su ekip qikti. □

**35** Buni kərgüqi silərning ixinixinglar üçün guwahlıq beridu; kərgüqinинг guwahlıki həktur, u əzining eytənərini hək dəp bilidu.

□ **19:31 «U küni ətüp ketix həytining təyyarlık küni bolqaqka,...»** — muxu ayəttiki «etüp ketix həyi» bolsa «petir nan həyi»ning birinqi küni (yəni birhil «xabat küni» dəp hesablinatti). 14-ayət wə izahatını kərung. Yukirida eytənimizdək, «petir nan həyi»ning birinqi küni «xabat küni» dəp hesablinatti. Xuningdək bu küni adəttiki bir xabat küni (həptining yəttinqi küni, yəni xənbə küni) bolən buloximu mumkin. İki tərəptin «xabat» küni bolqaqka, bəlkim «uluq kün» deyilixi mumkin idi. **«krestləngənlərning jəsətlirini xabat künidə kresttə қaldururmaslıq üçün (xabat küni «uluq kün» hesablanqaqka) Yəhudiylar Pilatustın krestləngənlərning putlirini qekip andin jəsətlirini kresttin tezrək qüxürüwetixni tələp ķildi»** — «Kan.» 21:22-23 wə «Yəxua» 8:29də Yəhudiylər həlkə üçün bekitilgən կան boyiqə, ölüm jazası berilgən birsining jəsiti tüwrük yaki dərəhtə kəqkiqə esiklik turmaslıkı kerək idi; bolmisa «zəmininglər napak bolidu» dəp bekitilgən. Krestkə tartılıqlar bəzi waqtılarda ikki-üç kün esiloqandın keyinla ələtti. Əgər putiliri sunuloğan bolsa, kəksini toluq kətürəlməsliki tüpəylidin nəpəs alalmay tezla ələtti. □ **19:34 «Əmma ləxkərlərdin biri uning bikiniqə nəyzini sanjiwidi, xuan қan wə su ekip qikti»** — «1Yuh.» 5:6-8ni kərung. «Kan wə su»ning təng qikixi adəmning həkikiy əlgənlikini kərsitudu.

**36-37** Bu ixlarning həmmisi mukəddəs yazmılarda: «Uning bir tal səngikimu sundurulmaydu» wə yənə bir bexarəttə: «Ular əzliri sanjıqan adəmgə karaydu» dəp aldin eytilqoşanlarnı əməlgə axurux üçün yüz bərdi. □ ■

### *Əysanıng dəpnə kılınixi*

*Mat. 27:57-61; Mar. 15:42-47; Luğa 23:50-56*

**38** Bu ixlardin keyin, Arimatiyalıq Yüsüp Pilatustın Əysanıng jəsitini elip ketixni tələp kıldı (Yüsüp Əysanıng muhlisiridin idi, lekin Yəhudiylardın korkkını üçün buni məhpiy tuttadı); Pilatus ruhsət bərdi, xuning bilən Yüsüp berip Əysanıng jəsitini elip kətti. ■

**39** Burun bir keqisi Əysanıng yəniqə kəlgən həlikı Nikodimmu murməkkı bilən səbrə arilaxturuloğan huxbuy dora-dərmandın yüz jingqə elip, *uning bilən billə* kəldi. □ ■

**40** Ikkiylən Əysanıng jəsitini Yəhudiylarning dəpnə kılıx aditi boyiqə dora-dərmanlarnı qeqip, kanap rəhtlər bilən orap kepənlidi.

□ **19:36-37 «Uning bir tal səngikimu sundurulmaydu» —** «Mis.» 12:10, (LXX), 12:46, «Qəl.» 9:12, «Zəb.» 34:20. **«Ular əzliri sanjıqan adəmgə karaydu» —** «Zək.» 12:10.

■ **19:36-37** Mis. 12:46; Qəl. 9:12; Zəb. 34:20; Zək. 12:10.

■ **19:38** Mat. 27:57; Mar. 15:42; Luğa 23:50; Yh. 12:42.

□ **19:39 «Burun bir keqisi Əysanıng yəniqə kəlgən həlikı Nikodim» —** «Yuh.» 3:1-15ni körüng. **«murməkkı bilən səbrə arilaxturuloğan huxbuy dora-dərmandın yüz jingqə elip,...» —** xu qaqdiki «jing» bəlkim 0.325 kilogram idi, xunga dora-dərmanlar 32 kiloqə idi. ■ **19:39** Yh. 3:1; 7:50.

**41** Өysа krestləngən yərdə bir baq bolup, baqning iqidə tehi həqkim yərlənmigən yengi bir box yərlik bar idi. □

**42** Bu Yəhudiylarning həytining təyyarlık küni bolqaqka həm bu yərlik yekin jayda bolqanlıkı üçün, ular Əysani xu yərlikkə köydi. □

## 20

### *Əysanıng tirilixi*

*Mat. 28:1-10; Mar. 16:1-8; Luká 24:1-12*

**1** Həptining birinqi küni tang səhər, Magdallik Məryəm kəbrigə bardi wə kəbrining aqzidiki taxning eliwetilgənlikini kərdi. □ ■

**2** Xunga u yügürqiniqə kelip Simon Petrus wə Əysa səygən həlikə muhlisning yenioqa kelip, ularoqa:

- **19:41 «baqning iqidə tehi həqkim yərlənmigən yengi bir box yərlik bar idi»** — Injildiki baxqa bayanlardın eniqli, bu kəbrə (yərlik) tax əngkür idi. «Həqkim xu yərgə köyulmioğan» bolqaqka, xu yər Təwrat ənənəsi boyiqə pütünləy «pakiz bir jay» (həq əlük tegip bakmioğan) dəp hesablinatti. □ **19:42 «Yəhudiylarning həytining təyyarlık küni bolqaqka,...»** — «həyt» bolsa «petir nan həyti». Uning birinqi küni bilən xabat küni ohxaxla xu küni kəq saat 6-də baxlinatti, xunga tezrək dəpnə qılıníx kerək idi. □ **20:1 «həptining birinqi küni»** — yəni yəkxənbə küni. **«Magdallik Məryəm... kəbrining aqzidiki taxning eliwetilgənlikini kərdi»** — kəbrə əngkür idi («Mat.» 27:60, «Luká» 23:53). ■ **20:1** Mat. 28:1; Mar. 16:1; Luká 24:1.

— Ular Rəbni kəbridin yetkiwetiptu, uni կeyərgə կoyqinini bilmiduk! — dedi. □ ■

**3** Petrus bilən həlikı muhlis taxkırıoqa qikip, kəbrigə karap yol aldı. ■

**4** İkkiylən təng yügürüp mangdi, lekin həlikı muhlis Petrustin tez yügürüp, kəbrigə birinqi bolup yetip bardı.

**5** U engixip iqigə karap, kanap kepənlərning u yerdə yeyiklik turoqanlığını kərdi, lekin iqtirigə kirmidi. ■

**6** Uningoqa əgixip kəlgən Simon Petrus yetip kelip, kəbrigə kirdi wə u yerdə yeyiklik turoqan kanap kepənlərni,

**7** xundakla Əysanıng bexioqa oraloğan yaqlıknımı kərdi. Yaqlıq kepənlər bilən bir yerdə əməs, bəlki ayrim yerdə yəgəklik turattı. ■

**8** Andin kəbrigə awwal kəlgən həlikı muhlismu kəbrigə kirip, əhwalni kərüp ixəndi □

**9** (qünki ular uning əlümdin kayta tirilixinin mükərrərlik həkkidə mükəddəs yazmilardıki

□ **20:2 «Ular Rəbni kəbridin yetkiwetiptu, uni կeyərgə կoyqinini bilmiduk!»** — muxu ayəttiki «biz» ispatlayduki, Injildiki baxka «bayanlar»da eytilqandək, əslidə Məryəm bilən billə yənə baxka ayallarmu bar idi («Mat.» 28:1, «Mar.» 16:1-2. «Luka» 23:54-24:1ni kərüng). ■ **20:2** Yh. 13:23; 21:7,20.

■ **20:3** Luğa 24:12. ■ **20:5** Yh. 19:40. ■ **20:7** Yh. 11:44.

□ **20:8 «Andin kəbrigə awwal kəlgən həlikı muhlismu kəbrigə kirip, əhwalni kərüp ixəndi»** — «həlikı muhlis» (Yuhanна) nemigə ixəndi? U xu kepənlərni wə yaqlıknıng xundak rətlik կoyulqanlığını kərüp, Əysanıng jəsitini һeqkim oorilimidi, bəlki u qoқum əlümdin tirildi, dəp ixəndi.

bexarətni tehiqə qüxənməytti). □ ■

**10** Xuning bilən ikkiylən eż turaloqlırıqə kaytixti. □

*Əysanıng Magdallık Məryəmga kərünüxi  
Mar. 16:9-11*

**11** Əmma Məryəm bolsa kəbrining sirtida turup yiqlawatatti. U yiqlap turup kəbrining iqigə engixip қariwidi, ■

**12** mana ak kiyim kiygən ikki pərixtə turattı; ularning biri Əysanıng jəsiti қoyulqan yərning bax təripidə, yənə biri ayaq təripidə olturattı.

**13** Ular Məryəmdin:

— Hanim, nemixka yiqlaysən? — dəp soridi.  
— Rəbbimni elip ketiptu, uni nəgə қoyοланlığını biləlməywati mən, — dedi u ularoqa.

**14** U xu səzlərni kılıpla, kəynigə buruluwidi, Əysanıng xu yerdə turoqlanlığını kərdi. Lekin u uning Əysa ikənlikini bilmidi. ■

**15** Əysa uningdin — Hanim, nemixka yiqlaysən, kimni izdəysən? — dəp soridi.

Məryəm uni baqwən xu, dəp oylap:

- 
- **20:9 «uning əlümdin կayta tirilixi..»** — grek tilida «uning əlgənlərning arisidin tirilixi...». «**uning əlümdin կayta tirilixinin mükərrərlik həkkidə mükəddəs yazmılardiki bexarət...**» — biz baxka yərlərdə kərsətkinimizdək, Təwrat-Zəburda Məsihning əlümdin tirilixini kərsitidiqan nuroqun bexarətlər bardur. ■ **20:9** Zəb. 16:10; Ros. 2:25,31; 13:35. □ **20:10 «Xuning bilən ikkiylən eż turaloqlırıqə kaytixti»** — «eż turaloqlırıqə» grek tilida «ezliriningkigə» yaki «ezliriningkilərgə». ■ **20:11** Mat. 28:1; Mar. 16:5; Luğa 24:4. ■ **20:14** Mat. 28:9; Mar. 16:9.

— Тәксир, əgər uni siz xu yerdin yətkiwətkən bolsingiz, kəyərgə қоюланlıkingizni eytip bərgəysiz. Mən uni elip ketimən, — dedi.

**16** Məryəm! — dedi Əysa uningoşa.

Məryəm burulupla, ibraniy tilida:

— Rabboni! — dedi (bu səz «ustaz» degən mənidə).

**17** Əysa uningoşa: — Manga esilmioqin! Qünki mən tehi atamning yenioqa qikəmidim. Berip ərindaxlirimoşa: Meni «Silərningmu Atanglarning, yəni menin Atamning, silərning Hudayinglarning, yəni menin Hudayimning yenioqa qikimən!» dəydu, — dəp yətküzgin, dedi. □ ■

**18** Xuning bilən Magdallik Məryəm muhlislarning yenioqa berip, ularoşa: «Rəbni kərdüm!» dedi wə xundakla Əysa əzigə eytən u səzlərni ularoşa yətküzdi. ■

### *Əysanıng muhlislirioşa kərünüxi*

*Mat. 28:16-20; Mar. 16:14-18; Luка 24:36-49*

---

□ **20:17 «Əysa uningoşa: — Manga esilmioqin!.. dedi»** — «manga esilmioqin!» yaki «manga kol təgküziwərmə». Keyinkı səzlər buning mənisining «esilmioqin» ikənlilikini enik kərsitudu. **«Berip ərindaxlirimoşa: Meni «Silərningmu atanglarning, yəni menin atamning, silərning Hudayinglarning, yəni menin Hudayimning yenioqa qikimən!» dəydu, — dəp yətküzgin»** — Əysanıng Magdallik Məryəmə kərünüxi toqrluluk wə uningoşa eytən bu muhim səzləri toqrluluk «köxumqə səz»imizdə azraq tohtilimiz. ■ **20:17** Zəb. 22:22; Mat. 28:10; Yh. 16:2; Ibr. 2:11. ■ **20:18** Mat. 28:8; Mar. 16:10; Luка 24:9.

**19** Xu kuni kəqtə, yəni həptining birinqi kuni kəqtə, Yəhudiylardin korkıstanlılığı üçün muhlislar yioqılqan əydə ixiklirini him takıwaloqanidi; xu wakitta, Əysa kelip ularning otturisida *kərünüp*, ərə turoqan haldə ularoqa:

— Silərgə aman-hatırjəmlik bolqay! — dedi.  
□ ■

**20** Buni dəp, köllirini wə bikinini ularoqa kərsətti. Xuning bilən muhlislar Rəbni kərginidin xadlandı. ■

**21** Xunga Əysa ularoqa yənə:

— Silərgə aman-hatırjəmlik bolqay! Ata meni əwətkinidək, mənmu silərni əwətimən, — dedi. ■

**22** Bu səzni eytəkandin keyin, u ularning üstigə bir püwləp:

— Muqəddəs Rohni köbul kilinglar.

**23** Kimning gunahlirini kəqürsənglar, uning gunahı kəqürüm kılınidu; kimning gunahlirini tutuwalsanglar, xuning gunahı tutuwelinidu! —

---

□ **20:19 «Silərgə hatırjəmlik bolqay»** — iibraniy tilida «Xalom ələykum!» degən söz bilən ipadilinidu, ərəb tilida «əssalamuələykum». ■ **20:19** Mar. 16:14; Luğa 24:36; 1Kor. 15:5. ■ **20:20** Yh. 16:22. ■ **20:21** Yəx. 61:1; Mat. 28:19; Mar. 16:15; Luğa 4:18; Yh. 17:18.

dedi. □ ■

### *Əysanıng Tomaska kərünüxi*

**24** Əmma on ikkiylənnıng biri, yəni «koxkezək» dəp ataloğan Tomas Əysa kəlgəndə ularning yenida əməs idi. □

**25** Xunga baxka muhlislar uningoşa:

— Biz Rəbni kərdük! — deyixti. Lekin Tomas ularoğa:

— Uning қollırıda mihlarning izini kərmigüqə, mihlarning izioğa əz barmikimni wə bikinioğa əz kolumni tikip bəkmişəqə, hərgiz ixənməymən, — dedi.

**26** Səkkiz kündin keyin, muhlislar yənə xu əy iqidə jəm bolğanda, Tomasmu ular bilən billə idi. Ixiklər taşaqlılıq tursimu, Əysa kelip ularning arisida turup:

— Silərgə aman-hatırjəmlik bolğay! — dedi.

**27** Andin u Tomaska:

□ **20:23 «Kimning gunahlarını kəqürsənglər, uning gunahı kəqürüm kılınidu; kimning gunahlarını tutuwalsanglar, xuning gunahı tutuwelinidu!»** — bu rosullarning kixilərning gunahını toluk kəqürüm kılıx həkukü bar, degənlik əməs. Undak həkukə pəkət Hudaqılıa təwədürü. «Mat.» 16:19 wə 18:18ni kərüng. Bizningqə, bu «gunahları kəqürüm kılıx» jamaətning tərtipigə baqliktur. Eəqir gunah sadir kılqan etiğadqlar jamaətkə katnixiwerəmdü? Rəbbimiz «Mat.» 18:15-20də bu məsilə toqrluluk əmr beridu; bu əmr boyiqə jamaətning gunah sadir kılqan əmma towa əkilmioqan kərindaxlirini jamaəttin qıkırıx həkukü bardur. «Korintliklaroğa (1) wə (2)»diki «koxumqə səz»imizni kərüng, bolupmu «2Kor.» 2:11 toqrluluk qüxəndürüximizni kərüng. ■ **20:23** Mat. 16:19; 18:18.

□ **20:24 ««koxkezək» dəp ataloğan Tomas»** — grek tilida «Didimus» dəp ataloğan Tomas».

— Barmikęngni bu yərgə təgküzüp, қolliriməqə kara. Қolungni uzitip, biķiniməqə tikip, guman da bolmay, ixəngüqi bolqın! — dedi. ■

**28** Tomas uningoqa: — Mening Rəbbim həm mening Hudayimsən! — dəp jawab bərdi. □

**29** Əysa uningoqa:

— Meni kərgənliking üçün ixəndind. Kərməy turup ixəngüqilər bəhtliktur! — dedi. ■

### *Uxbu kitabning məksiti*

**30** Əysa muhlisirining aldida bu kitabta hatirlənmigən baxxa nuroqun möjizilik alamətlərnimə kərsətti. ■

**31** Lekin muxular silərni Əysanıñ Məsih, xundakla Hudanıñ Oqlı ikənlilikgə ixənsun həm bu arkılık *ungoja* etikad kılıp, uning nami arkılık həyatlıkkı erixsun, dəp yezildi.

## 21

### *Əysanıñ yəttə muhlisi oja kərünüxi*

**1** Bu ixlardin keyin, Əysa Tiberiyas dengizining boyida muhlisirioja yənə bir qetim kəründi. Uning bu qetimki kərünüxi mundak boldi: □

- 
- |   |  |
|---|--|
| <p>■ <b>20:27</b> 1Yuha. 1:1.</p> <p>■ <b>20:28</b> «<b>Mening Rəbbim həm mening Hudayimsən!</b>» — grek tilida «Mening Rəbbim həm mening Hudayim!». Həzir barlıq muhlislar Məsihning toluk salahiyitini tonup yətkənidi.</p> <p>■ <b>20:29</b> 1Pet. 1:8.</p> <p>■ <b>20:30</b> Yh. 21:25.</p> | <p>□ <b>20:28</b> «<b>Mening Rəbbim həm mening Hudayimsən!</b>» — grek tilida «Mening Rəbbim həm mening Hudayim!». Həzir barlıq muhlislar Məsihning toluk salahiyitini tonup yətkənidi.</p> <p>■ <b>20:29</b> 1Pet. 1:8.</p> <p>■ <b>20:30</b> Yh. 21:25.</p> <p>□ <b>21:1</b> «<b>Tiberiyas dengizi</b>» — Galiliyədə bolup, «Galiliyə dengizi» wə «Hinnəsərət kəli» dəpmu atılıdioqan qong keldur.</p> |
|---|--|

**2** Simon Petrus, «қоxкеzək» dəp ataloqan Tomas, Galiliyədiki Kanalıq Nataniyəl, Zəbədiyning oqulliri wə baxka ikki muhlis billə idi. ■

**3** Simon Petrus:  
Mən belik tutkılı barimən, — dedi.

Kəpqilik:

Bizmu sən bilən billə barımız, — deyixti.

Ular taxkiriqa qıkıp, kemigə olturdi, lekin xu bir keqə həqnərsə tutalmidi.

**4** Tang atay deginidə, Əysa kiroqakta turatti, bırakı muhlislar uning Əysa ikənlikini bilmidi.

**5** Xunga Əysa:

— Balilar, silərdə yegüdək bir nərsə yokğu? — dəp soridi.

— Yok, — dəp jawab bərdi ular. □

**6** Əysa ularoqa — Torni kemining ong təripigə taxlanglar, xundak ķilsanglar tutisilər, — dedi. Xuning bilən ular torni xu yaklaş taxlap, xundak kəp belik tuttiki, hətta torni tartip qıkıralmay kəldi. □ ■

**7** Əysa seygən muhlis Petruska:

— Bu Rəbkü! — dedi.

Simon Petrus uning Əysa ikənlikini anglap, tonini əzigə yəgəp (qünki *belining asti* yalingaq idi) əzini dengizə taxlıdi. ■

**8** Kiroqaktin anqə yirağ əməs bolup, təhminən

■ **21:2** Mat. 4:21; Mar. 1:19; Yh. 1:46. □ **21:5**

«silərdə yegüdək bir nərsə yokğu?» — grek tilida «belik tuttunglarmu?» degənni puritidu. □ **21:6** «**Torni kemining ong təripigə taxlanglar, xundak ķilsanglar tutisilər**» — Galiliyə dengizidiki beliklər kündüzi dengiz astıqa qüxüwalidinqini tüpəylidin, xu wakıttı belik tutux zadi mumkin əməs idi.

■ **21:6** Luğa 5:4, 6, 7. ■ **21:7** Yh. 13:23; 20:2.

ikki yüz gəz yıraklıqta bolqaqka, қалqan muhlislar belik bilən tolqan torni tartip kiçik kemisi bilən kiroqakka kəldi. □

**9** Ular kiroqakka qıkkanda, xahardin yeķiloqan, üstidə belik қoyukluk gülhanni wə nanni kərdi.

**10** Əysa:

— Əmdi tutqan beliklərдин əkelinglar, — dedi. ■

**11** Simon Petrus *kemigə* qikip, torni kiroqakka tartip qikardı. Tor qong beliklər bilən tolqan bolup, jəmiy bir yüz əllik üq belik bar idi. Belik xunqə kəp bolqını bilən, tor yirtilmioqanıdi. □

**12** Əysa:

— Kelinglar, naxta kilinglar, — dedi. Muhlislarning iqidin həqkim uningdin:

— Sən kim bolisən? — dəp soraxka petinalmidi. Qünki ular uning Rəb ikənlikini bildi. □

**13** Əysa nanni əkilip ularoqa bərdi həm beliklarnimu xundak kıldı.

**14** Mana bu Əysanıng əlgəndin keyin tirilip, ezzini muhlislirioqa üçinqi ketim ayan kılıxi idi. □

- 
- **21:8 «təhminən ikki yüz gəz»** — yüz metrdək. ■ **21:10**  
Luqa 24:41. □ **21:11 «Belik xunqə kəp bolsimu, tor yirtilmioqanıdi»** — buning əhəmiyyəti toqqluluq «köxumqə sez» imizdə azraq tohtilimiz. □ **21:12 «Muhlislarning iqidin həqkim uningdin: — Sən kim bolisən? — dəp soraxka petinalmidi. Qünki ular uning Rəb ikənlikini bildi»** — Rəb Əysa ularoqa tonux bolqan kiyapəttin baxqa birhil kiyapəttə ularoqa kerüngən bolsa kerək. □ **21:14 «Əysanıng əlgəndin keyin tirilip»** — grek tilida «Əysanıng əlgənlər iqidin tirilip,...». **«ezzini muhlislirioqa üçinqi ketim ayan kılıxi»** — bəlkim on birəylənnin jəm bolqan waktida ularoqa nisbətən üçinqi ketimkə kərünüxini kərsitudu.

*Əysanining Petrusning əzidin üç kətim tenixidin keyin uni əsligə kəltürüxi*

**15** Ular naxta ķılqandin keyin, Əysa Simon Petrustin:

— Yunusning oolı Simon, sən meni bulardinmu qongkur səyəmsən? — dəp soridi.

— Xundak Rəb, mening seni səyidiqanlıkimni sən bilisən! — dedi Petrus.

Əysa uningoşa:

Undakta, қozilirimni otlitip bak! — dedi.□

**16** U ikkinqi kətim yənə uningdin:

— Yunusning oolı Simon, meni səyəmsən? — dəp soridi.

Petrus yənə:

— Xundak, Rəb, mening seni səyidiqanlıkimni bilisən, — dedi.

Əysa uningoşa:

— Undakta, қoylirimni bak, — dedi.□

---

□ **21:15 «Yunusning oolı Simon»** — «Yunus» — grek tilida wə ibraniy tilida «Yonah» (ərəbqə «Yunus»). Bəzi kona keqürmilərdə «Yuhanna» deyilidu. **«meni bulardinmu qongkur səyəmsən»** — muxu soalda «bular» kimni bildüridu? Bizningqə əyni yerdə turoqan baxqa muhlislarnı kərsitudu. «Koxumqə səz»imizdə yənə tohtılımiz. **«mening seni səyidiqanlıkimni sən bilisən!»** — «səyidiqanlıkim» muxu yerdə adəttə «dost tutux» degən bir peil bilən ipadilinidu. Bu səzning mənisi grek tilidiki «səyüx»tin ajiz bolqaqka, bəzi alimlar Petrusning sezi «mening sanga bolqan muhəbbətimni «səyüx» degili bolmaydu, pəkət «dost tutux» degili bolidu» degəndək kiçik peillikni bildüridu yaki bolmisa Petrusning əzininə əysaşa bolqan muhəbbətiğə gumanı barlığını bildüridu, dəp karaydu. Biz bu kezkaraxka կayilmız.

□ **21:16 «...Rəb, mening seni səyidiqanlıkimni bilisən»** — «səyidiqanlıkim» degən səz -15-ayəttikidək «dost tutux» degən peil bilən ipadilinidu.

**17** Üqinqi ketim uningdin yənə:

— Yunusning oqlı Simon, meni səyəmsən? — dəp soridi.

Petrus Əysanıng üqinqi ketim əzidin: «Meni səyəmsən?» dəp sorıqanlıkiqə kəngli yerim bolup:

— Rəb, sən həmmmini bilisən, seni seyidioqanlıkimnimə bilisən, — dedi.

Əysa uningoqə:

— Undakta, köylirimni otlat. □ ■

**18** Bərhək, bərhək, sanga xuni eytip köyayki, yax waqtində belingni əzüng baqlap, kəyərgə baray desəng xu yərgə mangatting; lekin yaxanqanda, əlliringni uzitisən wə baxka birsi seni baqlap, sən halimaydioqan yərgə elip ketidu, — dedi. □ ■

**19** Əysa bu sezni Petrusning əndək əlüx arkılıq Hudaqə xan-xərəp kəltüradioqanlığını enik bildürük üçün eytti. Andin, uningoqə yənə:

— Manga əgəxküqi bolqın, — dedi. ■

**20** Petrus kəynigə burulup, Əysa seyidioqan muhlisning əgixip keliwatqanlığını kərdi (bu muhlis kəqlik tamakta Əysanıng ķuqikiqə yəlinip): «I

□ **21:17 «Yunusning oqlı Simon, meni səyəmsən?»** — «səyəmsən» — Əysa bu ketim «seyüx»ni bildürük üçün (15-ayəttiki) «dost tutux» degən peilni ixtitidu. **«Rəb, sən həmmmini bilisən, seni seyidioqanlıkimnimə bilisən»** — bu ayəttiki «səyəmsən?» wə «seyidioqanlıkim» ikkisi yüksirida tiləqə elinoqan «dost bolux» degən peil bilən ipadilinidu. ■ **21:17**

Yh. 16:30. □ **21:18 «yaxanqanda, əlliringni uzitisən wə baxka birsi seni baqlap, sən halimaydioqan yərgə elip ketidu»** — bəzi kona tarihlər boyiqə, rosul Petrus ahirdə Rəbbi Əysadək krestləngən (Rim xəhəridə). ■ **21:18** Yh. 13:36; Ros. 12:3; 2Pet. 1:14. ■ **21:19** 2Pet. 1:14.

Rəb, seni tutup beridiqan kimdu?» dəp soriqan muhlis idi). □ ■

**21** Petrus uni kərüp, Əysəadin:

— I Rəb, bu adəm keyin qandak bolar? — dəp soridi.

**22** Əysə uningə: — Əgər mən қayta kəlgüqə uning turup қelixini halisamu, sening buning bilən nemə karing?! Manga əgəexküqi bolqın, — dedi.

**23** Buning bilən ķerindaxlar arısida «Həlikəi muhlis əlməydu» degən gəp tarkaldi. Lekin Əysə Petruska: «U əlməydu» demigənidi, bəlki pəkət: «Əgər mən қayta kəlgüqə uning turup қelixini halisamu, sening buning bilən nemə karing?!» degənidi.

### *Hatimə*

**24** Bu ixlaroqa guwahlıq bərgüqi həmdə bu ixlarnı hatiriligidə ənə xu muhlistur. Uning guwahlıqining həkikət ikənlikini bilimiz. ■

**25** Əysə bulardin baxqa nuroqun ixlarnimu ķılıqanidi; əgər ularning həmmisi bir-birləp yeziloqan bolsa, meninqə yeziloqan kitablar pütkül aləmning əzигə siqmayıtti! ■

---

□ **21:20** «Petrus kəyniqə burulup, Əysə səyidioqan muhlisning əgixip keliwatqanlığını kərdi..» — yukarıda eytqinimizdək, «Əysə səyidioqan muhlis» rosul Yuhan nadur.

■ **21:20** Yh. 13:23; 20:2; 21:7. ■ **21:24** Yh. 19:35. ■ **21:25**

Yh. 20:30.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5